

2006_Az_Q2017_Yekun imtahan testinin sualları

Fənn : 2006 İqtisadi təhlil (istehsal sahələri üzrə)

1 Topdan ticarətdə malların satışının orta kəmiyyətinin xarakteristikası üçün istifadə olunan əmsal:

- ekstensiv yüklənmə əmsalı;
- diskontlaşdırma əmsalı;
- variasiya əmsalı;
- həlqəlilik əmsalı;
- intensiv yüklənmə əmsalı;

2 Malların hərəkətinin səmərəli sistemi təmin olunur:

- malların topdan satışının anbar və tranzit formalarının optimal uzlaşdırılması ilə;
- malların istifadəsinin məqsədli təyinatı ilə;
- topdan mal dövriyyəsi planının yerinə yetirilməsi ilə;
- malların eyni qaydada göndərilməsi ilə;
- bazar və qeyri bazar fondlarından istifadə etməklə ;

3 Topdan ticarət təşkilatının ticarət fəaliyyətinin qiymətləndirilməsi üçün istifadə olunan göstərici:

- malların çeşidlilik əmsalı;
- malların sortluq əmsalı;
- mal yeridilməsinin həlqəlik əmsalı;
- mal göndərişinin ahəngdarlığı əmsalı ;
- korrelyasiya əmsalı;

4 Topdan baza tərəfindən mal göndərişi üzrə mühüm göstərici:

- anbar və tranzit mal dövriyyəsinin nisbəti.
- topdan ticarət bazasının maddi-texniki bazasının vəziyyəti;
- anbar təsərrüfatının vəziyyəti;
- topdan tiharətin təşkili;
- mal dövriyyəsinin ümumi həcmində bazar fondunun payı;

5 Ticarət işçisinin bir nəfərinə düşən mal dövriyyəsinin həcmi məlum olarsa fondtutumunu hesablamaq üçün hansı göstəricidən istifadə etmək olar: (Sürət 21.09.2015 12:12:57)

- amortizasiyatumu;
- fondlasılıqlanma;
- materialverimi;
- materialtutumu;
- marjinal gəlir;

6 Ticarət avadanlıqlarının köhnəlməsinin təhlili müəyyən edir: (Sürət 21.09.2015 12:12:54)

- ticarət avadanlıqlarının dəyərinin artım məbləğini.
- mal dövriyyəsinə aid edilmiş ticarət avadanlıqlarının dəyərini;
- elmi-texniki tərəqqiinətikəsində ticarət avadanlıqlarının dəyərinin azalması ;
- ticarət avadanlıqlarının qalıq dəyərini;
- ticarət avadanlıqlarının konpensasiya məbləğini;

7 Ticarət avadanlıqlarının fondveriminə təsir edən birinci dərəcəli amillər aşağıdakılardır: (Sürət 21.09.2015 12:12:44)

- əsas fondların aktiv hissəsinin payı, avadanlıqların əvəz olunması, avadanlıq vahidinin orta dəyəri
- əsas fondların aktiv hissəsinin payı və onların fondverimi;

- əsas fondların aktiv hissəsinin payı, avadanlıq vahidinin orta dəyəri, növbədaxili boşdayanmalar;
- əsas fondların aktiv hissəsinin payı, texnologiyanın təkmilləşdirilməsi üzrə elmi-texniki tərəqqi tədbirlərinin tətbiqi;
- əsas fondlarının tərkibində aktiv hissənin xüsusi çökisi, günlük boşdayanmalar, növbəlik əmsalı; ;

8 Ticarət avadanlıqlarının dəyəri 8000 min man, fəhlələrin sayı 4000 nəfər təşkil edirsə əməyin fondla silahlanması hesablayın: (Sürət 21.09.2015 12:12:40)

- 2 min man;
- 0,5 min man;
- 3 min man;
- 0,05 min man;
- 3,2 min man.

9 Ticarət avadanlıqlarının orta illik dəyəri 1250 min man., ticarət sahəsi 200 kv.m., mal dövriyyəsi 125mln.man., işçilərin siyahı sayı 50 nəfərdir. Fond verimini hesablayın: (Sürət 21.09.2015 12:12:37)

- 125 min man.
- 325 min man.
- 250 min man.
- 233 min man.
- 100 min man.

10 Mal dövriyyəsinin həcmi 300 min man, ticarət avadanlıqlarının orta illik dəyəri 400 min manat olarsa fond tutumunu müəyyən edin: (Sürət 21.09.2015 12:12:35)

- 0,95.
- 300;
- 0,75;
- 1,33 man ;
- 350;

11 Mal dövriyyəsinin həcmi 150 min man., ticarət avadanlıqlarının orta illik dəyəri 200 min man olmuşdur. Ticarət avadanlıqlarının fond verimini hesablayın: (Sürət 21.09.2015 12:12:32)

- 0,95 man.
- 300 man;
- 0,75 man;
- 1,33 man;
- 350 man;

12 Mal dövriyyəsinin həcmi 100 mln.man., ticarət avadanlıqlarının orta illik dəyəri 750 min man., o cümlədən aktiv hissənin dəyəri 500 min man., işçilərin sayı 20 nəfərdir. Əməyin fondla silahlanması əmsalını hesablayın: (Sürət 21.09.2015 12:12:29)

- 25 min man.
- 42,8 min man.
- 31,2 min man.
- 23,3 min man.
- 35,7 min man.

13 Ticarət təşkilatının əsas fəaliyyətindən mənfəət hesablanır: (Sürət 21.09.2015 12:12:12)

- ümumi gəlir və tədavül xərclərinin cəmi kimi
- ümumi gəlir ilə tədavül xərclərinin fərqi kimi;
- satışın həcmi ilə ƏDV-nin cəmi kimi;
- mal dövriyyəsi ilə tədavül xərclərinin fərqi kimi;
- əmək haqqı fondu və tədavül xərclərinin cəmi kimi;

14 Ticarət təşkilatının xalis mənfəəti səciyyələndirir: (Sürət 21.09.2015 12:12:10)

- material xərcləri çıxıldıqdan sonra təşkilatın sərəncamında qalan ümumi mənfəəti;
- bank kreditləri ödənilidikdən sonra təşkilatın sərəncamında qalan mənfəəti;
- səhmlər üzrə dividendlər ödənilidikdən sonra təşkilatın sərəncamında qalan mənfəəti;
- mənfəət vergisi büdcəyə ödənilidikdən sonra təşkilatın sərəncamında qalan mənfəəti;
- ümumi mənfəətin mənfəət vergisi büdcəyə ödənilidikdən sonra təşkilatın sərəncamında qalan hissəsi;

15 Ticarət təşkilatının xalis mənfəət ilk növbədə yönəldilir: (Sürət 21.09.2015 12:12:05)

- xeyriyyə məqsədlərə;
- ehtiyat fonduna;
- dividendlərin ödənilməsinə;
- əmək haqqı fonduna;
- işçilərin maddi həvəsləndirilməsinə;

16 Təşkilatın mənfəətinə və rentabellik səviyyəsinə hansı amillər təsir göstərir: (Sürət 21.09.2015 12:12:02)

- satışdan kənar gəlirlər və xərclər
- amortizasiya olunmayan əmlakın mövcudluğu;
- mal dövriyyəsinin həcmi;
- nəqliyyat xərcləri;
- kommersiya amilləri;

17 Rentabellik səciyyələndirir: (Sürət 21.09.2015 12:11:57)

- mənfəətlə işləməsini
- büdcəyə vergtlərin ödənilməsini;
- mal dövriyyəsi üzrə planın yerinə yetirilməsini;
- mənfəət üzrə planın yerinə yetirilməsini;
- cərimə və dəbbələmələrin ödənilməsini;

18 Mənfəət vergisinin köçürülməsi istiqaməti: (Sürət 21.09.2015 12:11:54)

- ehtiyatlara;
- yuxarı təşkilat;
- büdcə;
- bank;
- malların qiymətcən düşməsi üzrə itgtin ödənilməsi fondu;

19 Ticarət təşkilatının rentabelliyi müəyyən edilir: (Sürət 21.09.2015 12:11:10)

- faiz ifadəsində realizə edilmiş ticarət güzəştinin mənfəətə nisbəti kimi;
- faiz ifadəsində tədavül xərclərinin mal dövriyyəsinə nisbəti kimi;
- faiz ifadəsində mal dövriyyəsinin mənfəətə nisbəti kimi;
- faiz ifadəsində mənfəətin mal dövriyyəsinə nisbəti kimi;
- faiz ifadəsində ümumi gəlirin kommersiya xərclərinə nisbəti kimi;

20 Ticarət təşkilatının aktivlərinin rentabelliyi müəyyən edilir: (Sürət 21.09.2015 12:11:07)

- faiz ifadəsində realizə edilmiş ticarət güzəştinin aktivlərə nisbəti kimi;
- faiz ifadəsində xalis mənfəətin aktivlərin orta dəyərinə nisbəti kimi;
- faiz ifadəsində aktivlərin orta dəyərinin xalis mənfəətə nisbəti kimi;
- faiz ifadəsində mənfəətin cari aktivlərin orta dəyərinə nisbəti kimi;
- faiz ifadəsində ümumi gəlirin cari aktivlərə nisbəti kimi;

21 Təsərrüfat resurslarının rentabelliyi müəyyən edir: (Sürət 21.09.2015 12:11:03)

- mal ehtiyatlarının hər manatına düşən gəlir məbləğini;

- təsərrüfat resurslarının hər manatına düşən mənfəət məbləğini;
- mal ehtiyatlarının hər manatına düşən mənfəət məbləğini;
- mal dövriyyəsinin hər manatına düşən mənfəət məbləğini;
- mal dövriyyəsinin hər manatına düşən gəlir məbləğini;

22 Satışdan mənfəət müəyyən edilir: (Sürət 21.09.2015 12:11:01)

- ümumi gəlirlə inzibati xərclər arasındaki fərq kimi;
- tədavül xərclərinin səviyyəsi kimi;
- ümumi gəlirlə tədavül xərcləri arasında fərq kimi;
- realizə olunmuş ticarət güzəştisi məbləği kimi;
- ümumi gəlirlə kommersiya xərcləri arasındaki fərq kimi;

23 Malların satışından mənfəət göstəricisi səciyyələndirir: (Sürət 21.09.2015 12:10:58)

- gəlirlə xərc arasında fərqi;
- realizə olunmuş ticarət güzəştisi;
- büdcəyə mütləq ödəmələr çıxılmaqla kassa pul gəliri;
- satılmış malların dəyəri çıxılmaqla kassa pul gəliri;
- ticarət təşkilatının xalis gəliri;

24 Bölüşdürülcək gəlirlərə aşağıdakı amillər təsir göstərir: (Sürət 21.09.2015 12:10:56)

- qeyri məhsuldar iş vaxtı itgisi;
- mal dövriyyəsi və tədavül xərclərinin səviyyəsi;
- kapital qoyuluşları;
- əməyinin ödənilməsi xərcləri;
- ticarət kollektivinin stabilliyi;

25 Bölüşdürülcək gəlirlər müəyyən edilir: (Sürət 21.09.2015 12:10:53)

- tədavül xərcləri ticarət işçilərinin əməyinin ödənilməsi xərcləri arasında fərq kimi;
- mal dövriyyəsi ilə tədavül xərcləri arasında fərq kimi;
- ümumi gəlirlə tədavül xərcləri arasında fərq kimi;
- fəaliyyətin digər sahəsindən realizə olunan güzəştlər və gəlirlər arasında fərq kimi;
- ümumi gəlirlə çatışmayan əmtəə-material qiymətlilərinin dəyəri arasındaki fərq kimi;

26 Ticarət təşkilatının rentabelliyi müəyyən edilir: (Sürət 21.09.2015 12:10:32)

- faiz ifadəsində realizə edilmiş ticarət güzəstinin mənfəətə nisbəti kimi;
- faiz ifadəsində tədavül xərclərinin mal dövriyyəsinə nisbəti kimi;
- faiz ifadəsində mal dövriyyəsinin mənfəətə nisbəti kimi;
- faiz ifadəsində mənfəətin mal dövriyyəsinə nisbəti kimi;
- faiz ifadəsində ümumi gəlirin kommersiya xərclərinə nisbəti kimi;

27 Ticarət təşkilatının aktivlərinin rentabelliyi müəyyən edilir: (Sürət 21.09.2015 12:10:28)

- faiz ifadəsində realizə edilmiş ticarət güzəstinin aktivlərə nisbəti kimi;
- faiz ifadəsində xalis mənfəətin aktivlərin orta dəyərinə nisbəti kimi;
- faiz ifadəsində aktivlərin orta dəyərinin xalis mənfəətə nisbəti kimi;
- faiz ifadəsində mənfəətin cari aktivlərin orta dəyərinə nisbəti kimi;
- faiz ifadəsində ümumi gəlirin cari aktivlərə nisbəti kimi;

28 Təsərrüfat resurslarının rentabelliyi müəyyən edir: (Sürət 21.09.2015 12:10:25)

- mal ehtiyatlarının hər manatına düşən gəlir məbləğini;
- təsərrüfat resurslarının hər manatına düşən mənfəət məbləğini;
- mal ehtiyatlarının hər manatına düşən mənfəət məbləğini;
- mal dövriyyəsinin hər manatına düşən mənfəət məbləğini;

- mal dövriyyəsinin hər manatına düşən gəlir məbləğini;

29 Satışdan mənfəət müəyyən edilir: (Sürət 21.09.2015 12:10:22)

- ümumi gəlirlə inzibati xərclər arasında fərq kimi;
- tədavül xərclərinin səviyyəsi kimi;
- ümumi gəlirlə tədavül xərcləri arasında fərq kimi;
- realizə olunmuş ticarət güzəştü məbləği kimi;
- ümumi gəlirlə kommersiya xərcləri arasında fərq kimi;

30 Malların satışından mənfəət göstəricisi səciyyələndirir: (Sürət 21.09.2015 12:10:20)

- gəlirlə xərc arasında fərqi;
- realizə olunmuş ticarət güzəştü;
- büdcəyə mütləq ödəmələr çıxılmaqla kassa pul gəliri;
- satılmış malların dəyəri çıxılmaqla kassa pul gəliri;
- ticarət təşkilatının xalis gəliri;

31 Bölüşdürülcək gəlirlərə aşağıdakı amillər təsir göstərir: (Sürət 21.09.2015 12:10:18)

- qeyri məhsuldar iş vaxtı itgisi;
- mal dövriyyəsi və tədavül xərclərinin səviyyəsi;
- kapital qoyuluşları;
- əməyinin ödənilməsi xərcləri;
- ticarət kollektivinin stabilliyi;

32 Bölüşdürülcək gəlirlər müəyyən edilir: (Sürət 21.09.2015 12:10:15)

- tədavül xərcləri ticarət işçilərinin əməyinin ödənilməsi xərcləri arasında fərq kimi;
- mal dövriyyəsi ilə tədavül xərcləri arasında fərq kimi;
- ümumi gəlirlə tədavül xərcləri arasında fərq kimi;
- fəaliyyətin digər sahəsindən realizə olunan güzəştlər və gəlirlər arasında fərq kimi;
- ümumi gəlirlə çatışmayan əmtəə-material qiymətlilərinin dəyəri arasında fərq kimi;

33 Ümumi gəlirin səviyyəsi: (Sürət 21.09.2015 12:10:06)

- faiz ifadəsində ümumi gəlirin mal dövriyyəsinə nisbətidir;
- ticarətin həyata keçirilməsi məqsədi ilə tədavül xərcləridir;
- təşkilatın sərəncamında qalan mənfəətdir;
- mal dövriyyəsinin qiymət artımına hasilidir;
- faiz ifadəsində mal dövriyyəsinin ümumi gəlirə nisbətidir

34 Ümumi gəlirə təsir göstərən amillər: (Sürət 21.09.2015 12:09:59)

- mal dövriyyəsinin həcmi;
- malların yeridilməsi forması;
- qiymət əlavəsinin mövcudluğu;
- təşkilatın kadrlarının hazırlıq səviyyəsi;
- ticarət təşkilatının maddi-texniki bazasının vəziyyəti;

35 Ümumi gəlir göstəricisinin daha tam anlayışını seçin: (Sürət 21.09.2015 12:09:56)

- malların alınması üzrə xərclər;
- realizə olunmuş güzəşt və qiymət artımı;
- tədavül xərcləri;
- ƏDV-siz malların satışı;
- mal dövriyyəsi ilə tədavül xərclərinin fərqi;

36 Ümumi gəlirin səviyyəsi hesablanır: (Sürət 21.09.2015 12:10:03)

- faiz ifadəsində mal dövriyyəsinin qiymət artımına nisbəti kimi;
- faiz ifadəsində tədavül xərclərinin mal dövriyyəsinə nisbəti kimi;
- faiz ifadəsində mal dövriyyəsinin mənfəətə nisbəti kimi;
- faiz ifadəsində mənfəətin mal dövriyyəsinə nisbəti kimi;
- faiz ifadəsində ümumi gəlirin mal dövriyyəsinə nisbəti kimi;

37 Inventarizasiya zamanı aşkar olunmuş artıq əmtəə-material qiymətlilərinin satışından daxil olmalar aid olunur: (Sürət 21.09.2015 12:09:50)

- əməliyyat gəlirlərinə;
- qeyri satışdan gəlirlərə;
- faiz gəlirlərinə;
- ticarət fəaliyyətindən gəlirlərə;
- fövqəl gəlirlərə;

38 Tədavül xərclərinin azalması tempi hesablanır: (Sürət 21.09.2015 12:09:41)

- mal ehtiyatlarının həcminin tədavül xərclərinin səviyyəsinə nisbəti kimi;
- tədavül xərcləri səviyyəsi arasında fərqli onun bazis dövründəki səviyyəyə nisbəti kimi;
- mal dövriyyəsinin həcminin tədavül xərclərinin səviyyəsinə nisbəti kimi;
- tədavül xərclərinin mal dövriyyəsinin həcmində nisbəti kimi;
- tədavül xərclərinin faktiki və plan məbləqlərinin nisbəti kimi;

39 Ayrı-ayrı mallar və mal qrupları üzrə xərc tutumunun təhlilində aşağıdakı üsuldan istifadə olunur: (Sürət 21.09.2015 12:07:39)

- birbaşa hesablama;
- korrelyasiya;
- zəncirvari yerdəyişmə;
- balans əlaqələndirmə;
- mütləq fərq;

40 Ayrı-ayrı mallar və mal qrupları üzrə xərc tutumunun təhlili imkan verir: (Sürət 21.09.2015 12:07:36)

- tədavül xərclərinin mal dövriyyəsinə görə səviyyəsini müəyyən etmək;
- mal ehtiyatları balansını tərtib etmək;
- xərclərin ticarət kalkulyasiyasının tərtib etmək;
- mal qrupları üzrə xərclərin səviyyəsini hesablamaq;
- tədavül xərclərinin artım və ya azalma tempini müəyyən etmək;

41 Tədavül xərcləri əlaqədardır: (Sürət 21.09.2015 12:07:24)

- malların alınması ilə;
- zərər ilə;
- cərimələr ilə;
- vergi ilə;
- mal dövriyyəsinin həyata keçirilməsi ilə;

42 Tədavül xərcləri üzrə nisbi kənarlaşma səciyyələndirir: (Sürət 21.09.2015 12:09:38)

- mal dövriyyəsi planının icra faizinə görə tədavül xərclərinin düzəliş edilmiş məbləği ilə onun plan məbdəgi arasında fərqi;
- tədavül xərclərinin dəyişmə tempini;
- ticarətdə xərclərin dinamikasını;
- mal dövriyyəsinə görə tədavül xərclərinin səviyyəsini;
- hesabat və bazis dövrü üzrə mal dövriyyəsinin həcmində görə tədavül xərclərinin səviyyəsinin fərqini;

43 Ticarət əməliyyatları üzrə hansı xərclər müstəqim xərclərə aid edilir: (Sürət 21.09.2015 12:07:56)

- nəqliyyat xərcləri;
- təşkilatın idarə heyətinin əmək haqqı;
- satıcı və fəhlələrin əmək haqqı;
- material;
- hesablanmış amortizasiya;

44 Tədavül xərcləri üzrə mütləq kənarlaşma səciyyələndirir: (Sürət 21.09.2015 12:07:29)

- tədavül xərclərinin strukturunu;
- tədavül xərclərinin dəyişmə tempini;
- ticarətdə xərclərin dinamikasını;
- tədavül xərclərinin səviyyəsini;
- bütün xərcləri;

45 Alınması real olan debitor borcları: (Sürət 21.09.2015 12:06:30)

- malların satışında çətinlik yaradır;
- təşkilatın xalis aktivlərini dəyişdirmir;
- təşkilatın xalis aktivlərini azaldır;
- təşkilatın xalis aktivlərini artırır;
- bəzi hallarda təşkilatın xalis aktivlərini artırır, bəzi hallarda azaldır;

46 Ticarət təşkilatının dövriyyə vəsaitlərinə daxildir: (Sürət 21.09.2015 12:06:07)

- əmtəə ehtiyatları;
- tikililər;
- qısamüddətli öhdəliklərə;
- bitməmiş istehsal;
- qeyri maddi aktivlər;

47 Dövriyyə vəsaitlərinin dövr sürətinin yüksəlməsi şəraitində: (Sürət 21.09.2015 12:06:00)

- maliyyə vəziyyəti pisləşir;
- əlavə xərclərə ehtiyac duyulur;
- dövriyyə vəsaitlərinə tələbat azalır;
- dövriyyə vəsaitlərinə tələbat artır;
- rentabellik səviyyəsi azalır;

48 Dövriyyə vəsaitlərindən istifadənin səmərəliliyini əks etdirən göstərici: (Sürət 21.09.2015 12:05:52)

- dövriyyə vəsaitlərinin dövranı;
- normativdən artıq mal ehtiyatları;
- debitor borclarının keyfiyyəti;
- maya dəyərilə cari mal ehtiyatları;
- vaxtı ötmüş borclar;

49 Topdan mal dövriyyəsinə təsir edən amillər qrupuna aiddir:

- malların satışının tranzit forması, mal ehtiyatları, əmək resursları.
- mal ehtiyatları, əmək resursları, maddi-texniki baza;
- maddi-texniki baza, sistem daxili mal buraxılışı və mal ehtiyatları;
- əmək resursları, malların hərəkət həlqəsi və mal ehtiyatları;
- malların satışının anbar forması, ticarət işçilərinin quruluşu, əmək məhsuldarlığı;

50 Topdan ticarətdə malların hərəkətinin təhlili aparılır:

- mal göndərişi fondları əsasında.
- mal göndərişinin təsnifatı əsasında;
- əmtəə balansı əsasında;

- mal dövriyyəsinə görə topdan müəssisələrin qruplaşdırılması əsasında;
- malların isitfadəsinin məqsədli təyinatı əsasında;

51 Qeyri-bazar fondu üzrə malların göndərilməsi səciyyələndirir:

- topdan ticarət təşkilatının anbarlarından maların gönərilməsini
- sonradan yeni məmulatların hazırlanması məqsədi ilə sənaye müəssisələrinə mal göndərışını ;
- əhaliyə satış üçün ticarət təşkilatlarına mal göndərışını;
- müxtəlif dövlət tələbatının ödənilməsi üçün xalq istehlakı mallarının göndərışını;
- alıcıların ərazi yerləşməsinə görə mal gönərilməsini;

52 Dövriyyə vəsaitlərinin rentabelliyi hesablanır: (Sürət 21.09.2015 12:06:47)

- təşkilatın mənfəətinin mal dövriyyəsinin həcmində nisbəti kimi;
- orta mal ehtiyatının bir günlük mal dövriyyəsinə nisbəti kimi;
- dövriyyə vəsaitlərinin bir günlük mal dövriyyəsinə nisbəti kimi;
- mal ehtiyatlarının mal dövriyyəsinə nisbəti kimi;
- təşkilatın mənfəətinin dövriyyə vəsaitinin orta dəyərinə nisbəti kimi;

53 Tədavül xərclərinin ümumi məbdəğinin təhlili onların aşağıdakı istiqamət üzrə öyrənilməsini nəzərdə tutur: (Sürət 21.09.2015 12:07:53)

- tədavül xərclərinin azalması məbləği üzrə;
- xərc maddələri və qrupları üzrə;
- mal dövriyyəsinə görə onların səviyyəsi üzrə;
- mütləq və nisbi kənarlaşmalar üzrə;
- artım və ya azalma tempi üzrə;

54 Dövriyyə vəsaitlərinin hansı növünə inflasiya daha çox təsir göstərir: (Sürət 21.09.2015 12:06:42)

- qeyd olunanların hamısı;
- qısamüddətli maliyyə qoyuluşları;
- milli valyutada pul vəsaitləri;
- istehsal ehtiyatları;
- debtor borcları;

55 Ticarət təşkilatında mal ehtiyatlarının dövr sürəti 4, satışın orta illik həcmi 1000 min man. təşkil edir. Mal ehtiyatlarının orta dəyərini hesablayın: (Sürət 21.09.2015 12:07:16)

- 312 min man.
- 310 min man;
- 280 min man;
- 250 min man;
- 350 min man;

56 Ticarət təşkilatının dövriyyə vəsaitlərinin həcmi asılıdır: (Sürət 21.09.2015 12:06:10)

- tədavül xərclərindən;
- satılmamış mallara ticarət güzəştindən;
- mövsümi saxlanan malların həcmindən;
- yolda olan malların həcmindən;
- mal dövriyyəsinin həcmi və sürətindən;

57 Ticarət təşkilatının dövriyyə vəsaitləri aid edilir: (Sürət 21.09.2015 12:06:03)

- qısamüddətli öhdəliklərə;
- immobil vəsaitlərə;
- cari aktivlərə;
- əmlaka;

- bitməmiş istehsala;

58 Dövriyyə vəsaitlərinin dövr sürətinin azalması şəraitində: (Sürət 21.09.2015 12:05:56)

- maliyyə vəziyyəti yaxşılaşır;
- əlavə xərclərə ehtiyac duyulmur;
- dövriyyə vəsaitlərinə tələbat azalır;
- dövriyyə vəsaitlərinə tələbat artır;
- rentabellik səviyyəsi yüksəlir;

59 Ticarət təşkilatında bir günlük mal dövriyyəsi 1000 min man. təşkil edir, Dövriyyə vəsaitlərinin dövrəni 5 gün qısalarsa dövriyyədən çıxarılmış dövriyyə vəsaitlərinin dəyərini hesablayın: (Sürət 21.09.2015 12:07:12)

- 380 min man;
- 500 min man.
- 450 min man;
- 410 min man;
- 250 min man;

60 Topdan mal dövriyyəsi planının yerinə yetirilməsinə təsir edir:

- malların sistemdaxili buraxılışı;
- daxilolmalar və mal qalıqları;
- bazar fonduna mal göndərişi;
- satışın həcmi və digər məxaric;
- qeyri bazar fonduna mal göndərişi;

61 Tədavül xərclərinin səviyyəsi hesablanır: (Sürət 21.09.2015 12:07:50)

- faiz ifadəsində malların daşınması xərclərinin mal dövriyyəsinə nisbəti kimi;
- faiz ifadəsində mənfəətin tədavül xərclərinə nisbəti kimi;
- faiz ifadəsində tədavül xərclərinin mal dövriyyəsinə nisbəti kimi;
- faiz ifadəsində mal dövriyyəsinin tədavül xərclərinə nisbəti kimi;
- faiz ifadəsində mənfəətin mal dövriyyəsinə nisbəti kimi;

62 Tədavül xərclərinin mahiyyətinin düzgün ifadəsi: (Sürət 21.09.2015 12:07:45)

- tədavül xərcləri ƏDV üzrə xərclərdir;
- tədavül xərcləri ticarət təşkilatının işçilərinə maddi yardımın verilməsi ilə bağlı xərclərdir;
- tədavül xərcləri ticarət təşkilatının ödədiyi vergilərdir;
- tədavül xərcləri malların alınması üzrə xərclərdir;
- tədavül xərcləri malların istehsalçılardan istehlakçılara çatdırılması üzrə xərclərdir;

63 Iqtisadi mahiyyətinə görə tədavül xərcləri təsnifləşdirilir: (Sürət 21.09.2015 12:07:42)

- köməkçi;
- müstəqim;
- əlavə;
- material;
- əsas;

64 Mal ehtiyatlarının dövrəni hesablanır: (Sürət 21.09.2015 12:06:56)

- mal ehtiyatlarının mal dövriyyəsinə nisbəti kimi;
- orta mal ehtiyatının bir günlük mal dövriyyəsinə nisbəti kimi;
- dövriyyə vəsaitlərinin bir günlük mal dövriyyəsinə nisbəti kimi;
- dövriyyə vəsaitlərinin orta dəyərinin material aktivlərə nisbəti kimi;
- mal dövriyyəsinin dövriyyə vəsaitlərinin orta dəyərinə nisbəti kimi;

65 Gün hesabı ilə dövriyyə vəsaitlərinin dövrəni hesablanır: (Sürət 21.09.2015 12:06:53)

- mal ehtiyatlarının mal dövriyyəsinə nisbəti kimi;
- dövriyyə vəsaitlərinin orta dəyərinin bir günlük mal dövriyyəsinə nisbəti kimi;
- dövriyyə vəsaitlərinin orta dəyərinin mal ehtiyatlarına nisbəti kimi;
- dövriyyə vəsaitlərinin orta dəyərinin material aktivlərə nisbəti kimi;
- mal dövriyyəsinin dövriyyə vəsaitlərinin orta dəyərinə nisbəti kimi;

66 Dövriyyə vəsaitlərinin dövrənin təhlili zamanı müəyyən olunur: (Sürət 21.09.2015 12:06:39)

- mal ehtiyatlarının 1 manatına düşən dövriyyə vəsaitlərinin həcmi.
- dövriyyə vəsaitlərinin 1 manatına düşən mal ehtiyatlarının həcmi;
- dövriyyə vəsaitlərinin 1 manatına düşən mal dövriyyəsinin həcmi;
- mal dövriyyəsinin 1 manatına düşən dövriyyə vəsaitlərinin dəyəri;
- hesabat dövründə dövriyyə vəsaitlərinin dövrlərinin sayı;

67 Dövriyyə vəsaitlərinin artım sürəti: (Sürət 21.09.2015 12:06:35)

- ticarət təşkilatının xərclərini ötməlidir.
- normaitvdən çox olmalıdır;
- mal dövriyyəsinin artım sürətini ötməməlidir;
- mal dövriyyəsinin artım sürətini ötməlidir;
- normaitvdən az olmalıdır;

68 Azad olmuş dövriyyə vəsaitlərinin məbləği hesablanır: (Sürət 21.09.2015 12:06:32)

- dövriyyə vəsaitlərinin orta dəyərinin mal dövriyyəsinin həcmində nisbəti kimi;
- dövriyyə vəsaitlərinin dövrənin süətlənməsi (ləngiməsi) günlərinin sayıının günlük mal dövriyyəsinin həcmində hasili kimi;
- dövriyyə vəsaitlərinin dövrənin süətlənməsi (ləngiməsi) günlərinin sayıının günlük mal dövriyyəsinin həcmində nisbəti kimi;
- günlük mal dövriyyəsinin dövriyyə vəsaitlərinin dövrənin süətlənməsi (ləngiməsi) günlərinin sayıına nisbəti kimi;
- bir dövriyyənin uzunluğunun hesabat dövrünün günlərinin sayına hasili kimi;

69 Dövriyyə vəsaitlərinin vəziyyətinə inflyasiya necə təsir göstərir: (Sürət 21.09.2015 12:06:50)

- vergi kimi;
- təşkilatın işinin riskini azaldır;
- təşkilatın xalis aktivlərini azaldır;
- təşkilatın xalis aktivlərini artırır;
- kapitala tələbatı artırır;

70 Bazar fondu üzrə malların göndərilməsi səciyyələndirir:

- sənaye istehlakı üçün göndərilmiş əmtəə kütləsinin həcmini
- mal göndərişi üzrə planın yerinə yetirilməməsini;
- pərakəndə şəbəkə vasitəsi ilə əhaliyə satış üçün göndərilmiş əmtəə kütləsinin həcmini;
- istehsaldan daxil olmuş əmtəə kütləsinin həcmini;
- malın istehsalçıdan istehlakçıya çatdırılması həlqəsində məcmu satışın həcmini;

71 Ticarət əlavəsi nədir: (Sürət 21.09.2015 12:09:53)

- xərclərin örtülməsi və mənfəət təmin edən qiymət elementi;
- satışdan verginin ödənilməsi üçün malın qiymətinə əlavə;
- ƏDV ödənilməsinə istiqamətlənmiş malın qiymətinə əlavə;
- malın satış və alış qiyməti arasındaki fərq;
- ticarət işçilərinin əməyinin ödənilməsi üçün malın qiymətinə əlavə;

72 Tərkibinə görə pərakəndə mal dövriyyəsi aşağıdakı qruplara bölünür:

- anbar və tranzit;
- bərabər və qeyri bərabər
- əhaliyə mal satışı və xırda topdan satış;
- sistemdaxili və respublikadan kənara mal satışı
- bazar və qeyri bazar;

73 Pərakəndə mal dövriyyəsinin təhlili prosesində müəyyən olunur:

- əhalinin tələbatının ödənilməsi səviyyəsi
- mal ehtiyatlarının vəziyyəti
- mal yeridilməsinin həlqliliyi;
- malların satışının bazar fondu
- malların satışının qeyri bazar fondu

74 Pərakəndə mal dövriyyəsinə səciyyələndirir:

- bazar və qeyri bazar fondları üzrə mal satışı .
- istehsal məqsədləri üçün müəssisə və təşkilatlara mal satışı;
- şəxsi istifadə üçün əhaliyə mal satışı
- sonradan əhaliyə satmaq üçün malların ticarət təşkilatlarına realizə edilməsi;
- malların sistem daxili buraxılışı;

75 Pərakəndə mal dövriyyəsinin təhlili aşağıdakıların hesablanması ilə başlanır:

- dövrün sonuna mal ehtiyatları qalıqları;
- malların pərakəndə satışının faktiki həcmi;
- daxil olmuş malların faktiki həcmi;
- xırda topdan mal satışının həcmi.
- dövrün əvvəlinə mal ehtiyatları qalıqları;

76 Malların quruluşuna görə pərakəndə mal dövriyyəsinin təhlilinin məqsədi:

- istehlak tələbinin öyrənilməsi;
- ilkin sıfırışlar üzrə sənaye müəssisələrində pərakəndə ticarətin qiymətləndirilməsi;
- avtomatlar vasitəsi ilə malların satışının öyrənilməsi.
- nümunə və kataloqlar üzrə malların satışının qiymətləndirilməsi;
- stasionar müəssisələrin payının öyrənilməsi;

77 Satış formasına görə pərakəndə mal dövriyyəsinin təhlili aşağıdakı istiqamətlər üzrə aparılır:

- bazar və qeyri bazar;
- anbar və tranzit;
- əhaliyə və müəssisələrə mal satışı;
- nağd pulla və kreditə satış
- xırda topdan satış və sistemdaxili buraxılış

78 Növünə görə pərakəndə mal dövriyyəsi bölünür:

- əhaliyə və müəssisələrə mal satışı;
- anbar və tranzit;
- bazar və qeyri bazar;
- nağd və kreditə satış
- xırda topdan satış və sistemdaxili buraxılış

79 Pərakəndə mal dövriyyəsinin həcmində təsir edən amillər:

- mal ehtiyatları, əmək resursları, maddi-texniki baza.
- malların satışının tranzit forması, mal ehtiyatları, əmək resursları;
- maddi-texniki baza, sistem daxili mal buraxılışı və mal ehtiyatları;

- malların satışının anbar forması, ticarət işçilərinin quruluşu, əmək məhsuldarlığı;
- əmək resursları, malların hərəkət həlqəsi və mal ehtiyatları

80 Malların strukturunun təhlili nəzərdə tutur:

- kataloq üzrə mal satışının xüsusi çəkisi.
- kiçik topdan satışın xüsusi çəkisi;
- stasionar müəssisələrin payının müəyyən edilməsi;
- səyyar ticarət vasitələrinin xüsusi çəkisi;
- hər bir mal qrupunun xüsusi çəkisi;

81 Mal qrupları üzrə xalis pərakəndə mal dövriyyəsinin bölüşdürülməsi aşağıdakı üsuldan istifadə etməklə aparılır:

- faiz nisbəti;
- pərakəndə mal dövriyyəsinin qruplaşdırılması;
- variasiya;
- korrelyasiya;
- balans əlaqələndirmə;

82 Pərakəndə mal dövriyyəsinin operativ təhlili müəyyən edir:

- satılmış malların çeşidini;
- pərakəndə satışının strukturunu;
- mal satışının ritmikliyini;
- satılmış malların strukturunu;
- satılmış malların keyfiyyətini.

83 Pərakəndə mal dövriyyəsinin həcmi hansı amilin təsiri altında dəyişir:

- malların dövretmə sürəti.
- struktur dəyişikliyi;
- mal satışının ritmikliyi;
- əmtəə kütləsinin həcmi;
- realizə olunan malların çeşidi;

84 Mal qrupları üzrə satışın həcminin müəyyən olunmasında aşağıdakı üsuldan istifadə olunur:

- diskontlaşdırma.
- indeks;
- qruplaşdırma;
- korrelyasiya;
- balans əlaqələndirmə;

85 Təhlil prosesində satışın mövsümiliyi müəyyən olunur :

- ümumi inkişaf meyli ilə;
- ritmiklik dərəcəsi ilə;
- malların çeşidi ilə;
- satış formaları ilə.
- pərakəndə satışın strukturu ilə;

86 Pərakəndə mal dövriyyəsinin struktur dinamikası müəyyən olunur:

- nağd pulla və kreditlə satış
- əhaliyə mal satışı və onların xırda topdan buraxılışı;
- xırda topdan satış və sistemdaxili buraxılış
- anbar və tranzit;
- bazar və qeyri bazar;

87 Pərakəndə mal dövriyyəsinin struktur dinamikası müəyyən olunur:

- mal dövriyyəsi planının yerinə yetirilməsi indeksi əsasında;
- faktiki qiymətlərlə mal dövriyyəsi indeksi əsasında;
- hesabat dövründə mal dövriyyəsi strukturunun qiymətləndirilməsi əsasında;
- struktur dəyişikliyi indeksi əsasında;
- mal dövriyyəsinin fiziki həcmi indeksi əsasında;

88 Pərakəndə mal dövriyyəsi planının stabil yerinə yetirilməsinin təhlili aşağıdakı əmsalın hesablanmasına əsaslanır:

- korrelyasiya;
- mövsümlilik;
- diskontlaşma;
- elastiklik;
- variasiya.

89 Pərakəndə mal dövriyyəsinin ödənişinin əsasını təşkil edir:

- mal ehtiyatları;
- əhalinin pul gəlirləri;
- banka təhvil verilən satış məbləği.
- yardımçı təsərrüfatlardan pul daxil olmaları;
- icarə məntəqələrindən daxil olmalar;

90 Müqayisəli qiymətlərlə pərakəndə mal dövriyyəsi hesablanır:

- cari qiymətlərlə mal dövriyyəsinin onun fiziki həcmi indeksinə hasılı kimi;
- cari qiymətlərlə mal dövriyyəsinin qiymətin dəyişmə indeksinə nisbəti kimi;
- cari qiymətlərlə mal dövriyyəsinin dolların kursunun dəyişməsinə nisbəti kimi;
- cari qiymətlərlə mal dövriyyəsinin qiymətin dəyişmə indeksinə hasılı kimi;
- Cari qiymətlərdə mal dövriyyəsinin həcminin fiziki həcm əmsalına nisbəti;

91 Pərakəndə mal dövriyyəsinin çeşidlər üzrə təhlili müəyyən edir:

- ticarət təşkilatının işinin ritmikliyini.
- mağazanın maddi-texniki bazasının vəziyyəti;
- satışın xüsusi çəkisini;
- satışın stabilliyini;
- satışda ayrı-ayrı malların dəyişmə meylini;

92 İslək ehtiyatlar:

- malların keyfiyyətinin yüksəlməsini əks etdirir;
- mallara tələbatın artmasını əks etdirir.
- mal ehtiyatları normasının tərkib elementidir;
- mal itqisinin tərkib elementidir;
- tədavül xərclərinə əlavədir;

93 Mal ehtiyatları nəyin əsası hesab olunur:

- yatıb qalmış satılmayan malların həcminin müəyyən olunmasının;
- malların daxil olmasının ritmikliyinin qiymətləndirilməsinin;
- satışın strukturunun dəşdirilməsinin mümkünüyünün ;
- xüsusi dövriyyə vəsaitlərinə tələbatın hesablanması;
- tələb olunmayan malların həcminin müəyyən olunmasının;

94 Mal ehtiyatları hesab olunur:

- yatıb qalmış satılmayan malların həcmi.
- tələb olunmayan malların həcmi;
- mal dövriyyəsi planının icrasının mal təminatı mənbəyi;
- satışın strukturunun dəşdirilməsinin mümkünliyünün əsası;
- mal dövriyyəsi planının icrasının əsası;

95 Mal ehtiyatları hesab olunur:

- yatıb qalmış satılmayan malların həcmini.
- mal dövriyyəsinin mənbəyini;
- satış planının icrasının əsasını;
- mal dövriyyəsi planının icrasının əsasını;
- tələb olunmayan malların həcmini;

96 Cari, mövsümi və məqsəcli ehtiyatlar anlayışı mal ehtiyatlarının hansı əlamətə görə təsnifləşdirilməsini xarakterizə edir:

- ödəmə şərtinə görə;
- saxlanma vaxtına görə;
- ticarət təşkilatının məqsədinə görə;
- təyinatına görə;
- daşınma şərtinə görə;

97 Gün hesabı ilə malların dövranına aşağıdakı amillər təsir göstərir:

- mal dövriyyəsinin həcmi, ticarət zallarının sahəsi;
- mal ehtiyatlarının həcmi, satışın növləri;
- mal dövriyyəsinin həcmi, ayrı-ayrı mal qruplarının dövr müddəti;
- mal dövriyyəsinin strukturu, ayrı-ayrı malların dövr müddəti;
- ehtiyatların təzələnməsi, mal ehtiyatlarının daxil olması;

98 Malların dövr sürəti səciyyələndirir:

- bir günlük mal dövriyyəsinin həcmini;
- hesabat dövrünə mal ehtiyatlarının məbləğini;
- malların saxlanmasına xərcləri.
- mal ehtiyatlarının keyfiyyətini;
- ehtiyatların təzələnməsinə lazım olan vaxtı;

99 Malların dövr etməsinin sürətlənməsi təsir göstərir:

- ticarət və texnoloji proseslərə
- ticarət təşkilatının işinin səmərəliliyinə;
- mal dövriyyəsinin və mal ehtiyatlarının həcmində;
- ticarət şəbəkəsinin maddi-texniki bazasına;
- istehlak tələbinin dəyişməsinə;

100 Satılmayan malların daxil olmasının təhlili aparılır:

- əmtəə balansının məlumatları əsasında
- inventarizasiya məlumatları əsasında;
- anbar uçotu məlumatları əsasında;
- seçmə uçot məlumatları əsasında;
- ticarət təşkilatının balansının məlumatları əsasında;

101 Mal ehtiyatlarında böyük xüsusi çəkiyə malikdir:

- yüklənmiş mallar;
- yolda olan mallar;

- mal göndərən təşkilatın anbarında olan mallar
- anbar və pərakəndə satış təşkilatlarında;
- məsul saxlanmada olan mallar;

102 Alıcılar tərəfindən tələb olunmayan malların müəyyən olunması üçün istifadə olunan informasiya:

- inventarizasiya cədvəlləri;
- operativ uçot məlumatları;
- statistik hesabat məlumatları;
- seçmə uçot məlumatları.
- əmtəə balansı;

103 Gün hesabı ilə mal ehtiyatlarının dövriyyəsi səciyyələndirir:

- çeşid üzrə mal qalıqlarını;
- ticarət təşkilatının müəyyən dövrə mallarla mütləq təmin olunmasını;
- ticarəti təmin edə biləcək müddəti
- ticarətin fasiləsizliyinin təmin olunması üçün zəruri olan mal ehtiyatlarının həcmini;
- malların gətirilməsinin tezliyini;

104 Mal ehtiyatlarının həcmi asılıdır:

- mal yeridilməsinin formasından;
- mal dövriyyəsinin həcmindən;
- tədavül xərclərinin səviyyəsindən.
- əhalinin alıcılıq qabiliyyəti səviyyəsindən;
- malların məqsədli təyinatından

105 Əmək haqqı xərcləri ilə əmək məhsuldarlığı arasında əlaqənin sıxlığının təhlili zamanı aşağıdakı əmsal hesablanır:

- diskontlaşdırma.
- variasiya;
- korrelyasiya;
- regressiya;
- kadr axını;

106 Əmək haqqı xərcləri ilə əmək məhsuldarlığı arasında aşağıdakı əlaqə mövcuddur:

- qarşılıqlı asılı.
- funksional;
- proporsional;
- birbaşa;
- eks;

107 Ticarət təşkilatı üzrə işçilərin dövriyyəsinə daxildir:

- işə çıxan işçilərin sayı;
- hesabat dövründə daxil olmuş və işdən çıxmış işçilərin sayı;
- ticarət işçilərinin orta siyahı sayı.
- işçilər tərəfindən işlənmiş ümumi vaxt;
- işə çıxmayan işçilərin sayı;

108 Ticarət təşkilatının işçilərinin siyahı sayı səciyyələndirir:

- işçilərin ümumi sayını;
- onların orta sayını;
- işdən azad olan işçilərin sayını.
- işə çıxmayan işçilərin sayını;

- işə çıxan işçilərin sayını;

109 Ticarət işçilərinin əmək məhsuldarlığı:

- ticarət təşkilatının istehsal potensialıdır
- insanın enerji sərfidir;
- ticarət təşkilatının perspektiv inkişaf göstəricisidir .
- ticarət şəbəkəsinin qeyri satış gəlirləridir;
- ticarət təşkilatının iqtisadi artımının əsas amilidir;

110 Ticarət işçilərinin əmək məhsuldarlığının yüksəlməsi təsir göstərir:

- mağazanın ticarət zalının sahəsinə.
- mal ehtiyatlarına;
- kadr axınına;
- psixoloji mikro mühitə;
- mağazanın gəlirlərinə;

111 Mal dövriyyəsinin hər min manatı hesabı ilə işçilərin sayı göstəricisindən nə zaman istifadə olunur:

- mal dövriyyəsinin dinamikasının tədavül xərclərinin orta səviyyəsinə təsirinin qiymətləndirilməsi
- mal dövriyyəsinin strukturunun və dinamikasının qiymətləndirilməsi;
- əmək məhsuldarlığının yüksəliməsinin mal dövriyyəsinin artmasına təsirinin qiymətləndirilməsi;
- mal dövriyyəsinin həcmnin artmasının tədavül xərcləri səviyyəsinə təsirinin qiymətləndirilməsi;
- mal dövriyyəsinin strukturunun dəyişməsinin tədavül xərclərinin orta səviyyəsinə təsirinin qiymətləndirilməsi;

112 Ticarət təşkilatında kadr axını hesablanır:

- işdən çıxan işçilərin sayının ticarət işçilərinin orta siyahı sayına nisbəti kimi;
- işə qəbul olunan işçilərin sayının ticarət işçilərinin orta siyahı sayına nisbəti kimi;
- işə qəbul olunan işçilərin sayının işdən çıxan işçilərin sayına nisbəti kimi.
- öz xahişi ilə işdən çıxanların sayının ticarət işçilərinin orta siyahı sayına nisbəti kimi;
- işə qəbul olunan və işdən çıxan işçilərin sayının ticarət işçilərinin orta siyahı sayına nisbəti kimi;

113 Ticarət təşkilatında işçilərin hərəkətinin təhlili zamanı aşağıdakı əmsal hesablanır:

- işçilərin daimiliyi, işçilərin ixtisas səviyyəsi;
- işçilərin işə qəbul olunması, işçilərin ixtisas səviyyəsi;
- işçilərin işə qəbul olunması, işçilərin daimiliyi;
- işçilərin işə qəbul olunması, işçilərin işdən çıxması;
- işçilərin işdən çıxması, işçilərin daimiliyi.

114 Ticarət təşkilatının işçi qüvvəsi ilə komplektləşdirilməsinin təhlilində istifadə olunan göstərici:

- bir işçiyə düşən mal dövriyyəsinin həcmi;
- mal dövriyyəsinin həcmi;
- bir ticarət işçisinin orta əmək haqqı məbləği
- bir şərti işçi yerinə düşən işçilərin sayı;
- bir işçiyə düşən ümumi ticarət sahəsi;

115 Ticarətdə əmək məhsuldarlığı hesablanır:

- pərakəndə mal dövriyyəsinin işə sıxan işçilərinin sayına nisbəti kimi.
- mal ehtiyatlarının həcminin satıcıların sayına nisbəti kimi;
- satıcıların sayının mal ehtiyatlarının orta dəyərinə nisbəti kimi;
- pərakəndə mal dövriyyəsinin satıcıların sayına nisbəti kimi;
- ümumi işlənmiş vaxtın mal dövriyyəsinin həcmində nisbəti kimi;

116 Ticarətdə əmək məhsuldarlığı hesablanır:

- pərakəndə mal dövriyyəsinin işə sıxan işçilərinin sayına nisbəti kimi.
- mal ehtiyatlarının həcminin ticarət işçilərinin orta siyahı sayına nisbəti kimi;
- ticarət işçilərinin orta siyahı sayının mal ehtiyatlarının orta dəyərinə nisbəti kimi;
- pərakəndə mal dövriyyəsinin ticarət işçilərinin orta siyahı sayına nisbəti kimi;
- ümumi işlənmiş vaxtin mal dövriyyəsinin həcmində nisbəti kimi;

117 Ticarətdə əmək resurslarının keyfiyyətcə qiymətləndirilməsi aşağıdakı əmsalın köməkliyi ilə həyata keçirilir:

- ticarət işçilərindən istifadə dərəcəsi;
- işçilərin qəbulu üzrə dövriyyə;
- işçi axını;
- ticarət kadrlarının daimiliyi.
- işdən çıxma üzrə dövriyyə

118 Ticarət təşkilatında əmək məsrəflərinin səviyyəsinin qiymətləndirilməsi zamanı aşağıdakı göstərici hesablanır:

- mal dövriyyəsinin hər min manatı hesabı ilə işçilərin sayı.
- vaxt vahidi ərzində satışın həcmi;
- bir satıcıya düşən mal dövriyyəsinin həcmi;
- bir ticarət işçisinə düşən mal dövriyyəsinin həcmi;
- il ərzində işlənmiş vaxt;

119 Müəssisədə əməyin ödənişinin povremeno mükafatlı sistemi tətbiq olunur. Mükafatlandırma haqqında qaydaya görə planın artıqlaması ilə icrasının hər faizi üçün mükafat 2% təşkil edir. Mal dövriyyəsinin plan həcmi 4,0 mln. man., faktiki 4,2 mln. man., hesablanmış əmək haqqı fondu 60 min man. Təşkil edərsə mağaza kollektivinə veriləcək mükafatın məbləğini müəyyən edin:

- 3 min man.
- 6 min man.
- 8 min man.
- 5 min man.
- 10 min man.

120 Müəssisə üzrə ay ərzində hesablanmış 1200 min manat təşkil etmiş, bütün işçilər üzrə vergitutma bazası 280 min manatı keçmirsə və baza vergi dərəcəsi 26% təşkil edirsə vahid sosial vergi məbləğini hesablayın:

- 350 min man.
- 285 min man.
- 233 min man.
- 312 min man.
- 428 min man.

121 Ticarət işçilərinin fondla silahlanması göstəricisi hesablanır:

- pərakəndə mal dövriyyəsinin əsas fondların passiv hissəsinin dəyərinə nisbəti kimi
- pərakəndə mal dövriyyəsinin əsas fondların aktiv hissəsinin dəyərinə nisbəti kimi;
- ticarət işçilərinin orta siyahı sayının pərakəndə mal dövriyyəsinin həcmində nisbəti kimi.
- əsas fondların aktiv hissəsinin dəyərinin ticarət işçilərinin orta siyahı sayına nisbəti kimi;
- ticarət işçilərinin orta siyahı sayının əsas fondların dəyərinə nisbəti kimi;

122 əmək haqqı fonduna qənvətin əsas şərti:

- pərakəndə mal dövriyyəsinin artım tempinin ticarət işçilərinin orta siyahı sayının artım tempindən yüksək olması;
- orta əmək haqqının artım tempinin əmək məhsuldarlığının artım tempindən yüksək olması;
- ticarət işçilərinin orta siyahı sayının artım tempinin pərakəndə mal dövriyyəsinin artım tempindən yüksək olması;
- əmək məhsuldarlığının artım tempinin orta əmək haqqının artım tempindən yüksək olması;
- pərakəndə mal dövriyyəsinin artım tempinin ticarətin maddi-texniki bazasının artım tempindən yüksək olması

123 Əmək tutumu əmsalı hesablanır:

- iş vaxtı məsrəflərinin ticarət işçilərinin orta siyahı sayına nisbəti kimi.
- pərakəndə mal dövriyyəsinin ticarət işçilərinin orta siyahı sayına nisbəti kimi;
- ticarət işçilərinin orta siyahı sayının pərakəndə mal dövriyyəsinə nisbəti kimi ;
- iş vaxtı məsrəflərinin pərakəndə mal dövriyyəsinə nisbəti kimi;
- pərakəndə mal dövriyyəsinin əmək haqqına nisbəti kimi;

124 5 nəfərdən ibarət briqada növbə ərzində (8 saat) 160 min manat dəyərində qablaşdırma işlərini yerinə yetirmişlərsə bir işçinin növbə ərzində əmək məhsuldarlığını müəyyən edin:

- 20 min man./növbə;
- 14 min man./növbə;
- 40 min man./növbə
- 80 min man./növbə;
- 32 min man./növbə;

125 40 saatlıq iş həftəsi şəraitində bir ticarət zalı işçisinə 104 gün istirahət, 11-bayram, 24-məzuniyyət (istirahət günləri daxil edilmədən), 12 xəstəlik və s. səbəbdən 12 gün işə çıxmamaq düşürsə səmərəli iş vaxtı fondunu hesablayın:

- 234 gün;
- 240 gün;
- 214 gün;
- 240 gün;
- 224 gün;

126 112. İş yerlərinin sayı 4, mağazanın iş rejimi hər gün fasiləsiz saat 8.00-22.00-dək, işlərin hazırlanması və növbənin sonuna hesabatın hazırlanmasına sərf olunan vaxt-1,5 saat və beləliklə həftə üçün 42 saat, həftə ərzində bir işçinin plan iş vaxtı fondu 40 saat olarsa mağazanın ticarət zalına tələb olunan işçilərin sayını müəyyən edin:

- 5 nəfər.
- 4 nəfər;
- 6 nəfər;
- 8 nəfər;
- 3 nəfər;

127 Ticarət işçilərinin orta əmək haqqının dəyişməsinin əmək haqqı fonduna təsiri necə hesablanır:

- işçilərin sayı üzrə kənarlaşmanın əmək haqqı üzrə kənarlaşmaya nisbəti kimi
- orta əmək haqqı üzrə kənarlaşmanın işçilərin faktiki sayına hasili kimi
- işçilərin sayı üzrə kənarlaşmanın plan üzrə orta əmək haqqına hasili kimi;
- orta əmək haqqı üzrə kənarlaşmanın işçilərin plan sayına hasili kimi
- işçilərin sayı üzrə kənarlaşmanın faktiki orta əmək haqqına hasili kimi;

128 Ticarət işçilərinin sayının dəyişməsinin əmək haqqı fonduna təsiri necə hesablanır:

- işçilərin sayı üzrə kənarlaşmanın əmək haqqı üzrə kənarlaşmaya nisbəti kimi
- orta əmək haqqı üzrə kənarlaşmanın işçilərin plan sayına hasili kimi
- işçilərin sayı üzrə kənarlaşmanın faktiki orta əmək haqqına hasili kimi;
- işçilərin sayı üzrə kənarlaşmanın plan üzrə orta əmək haqqına hasili kimi;
- orta əmək haqqı üzrə kənarlaşmanın işçilərin faktiki sayına hasili kimi

129 Ticarət təşkilatında əmək haqqı fonduna aşağıdakı amillər təsir göstərir:

- işçilərin sayı, mal ehtiyatlarının həcmi;
- mal dövriyyəsinin həcmi, malların dövr sürəti;
- işçilərin sayı, mal dövriyyəsinin həcmi.

- işçilərin sayı, orta əmək haqqı məbləği;
- işçilərin tərkibi, əmək məhsuldarlığı;

130 Ticarət işçilərinin sayının dəyişməsinin pərakəndə mal dövriyyəsinə təsiri necə hesablanır:

- əmək məhsuldarlığı üzrə kənarlaşmanın işçilərin plan sayına hasili kimi
- əmək məhsuldarlığı üzrə kənarlaşmanın mal ehtiyatlarına nisbəti kimi;
- əmək məhsuldarlığı üzrə kənarlaşmanın mal ehtiyatlarına hasili kimi;
- əmək məhsuldarlığı üzrə kənarlaşmanın işçilərin faktiki sayına hasili kimi
- işçilərin sayı üzrə kənarlaşmanın əmək məhsuldarlığının plan həcmində hasili kimi

131 əmək məhsuldarlığının dəyişməsinin pərakəndə mal dövriyyəsinə təsiri necə hesablanır:

- işçilərin sayı üzrə kənarlaşmanın əmək məhsuldarlığının plan həcmində hasili kimi
- əmək məhsuldarlığı üzrə kənarlaşmanın mal ehtiyatlarına nisbəti kimi;
- əmək məhsuldarlığı üzrə kənarlaşmanın işçilərin faktiki sayına hasili kimi
- əmək məhsuldarlığı üzrə kənarlaşmanın işçilərin plan sayına hasili kimi
- əmək məhsuldarlığı üzrə kənarlaşmanın mal ehtiyatlarına hasili kimi;

132 Bir ticarət işçisinə düşən ortaillik mal dövriyyəsinin həcmində təsir göstərir:

- işçilərin sayı, malların qiyməti, mal ehtiyatlarının həcmi;
- malların qiyməti, malların miqdarı, malların keyfiyyəti;
- işçilərin sayı, mal ehtiyatlarının həcmi, malların satışı forması;
- mal dövriyyəsinin həcmi, quruluşu, işçilərin sayı;
- mal dövriyyəsinin həcmi, quruluşu, işçilərin orta əmək haqqı;

133 Ticarət işçilərinin ümumi sayında satıcıların xüsusi çəkisi göstəricisindən istifadə etməklə hansı amilin əmək məhsuldarlığına təsirini hesablamaq olar:

- mal dövriyyəsinin həcmindən dəyişməsi;
- psixoloji mikromühitin vəziyyəti;
- işçi axınının dəyişməsi;
- ticarət işçilərinin tərkibinin dəyişməsi.
- mal dövriyyəsinin quruluşunun dəyişməsi;

134 Ticarət təşkilatının avadanlıqlarının təzələnməsi əmsalı hesablanır:

- hesabat ilində daxil olmuş əsas vəsaitlərin dəyərinin əsas vəsaitlərin orta illik dəyərinə nisbəti.
- hesabat dövründə dövriyyədən çıxarılmış əsas vəsaitlərin dəyərinin daxil olmuş əsas vəsaitlərin dəyərinə nisbəti;
- hesabat dövründə daxil olmuş əsas vəsaitlərin ilin əvvəlinə əsas vəsaitlərin dəyərinə nisbəti;
- hesabat dövründə daxil olmuş əsas vəsaitlərin ilin sonuna əsas vəsaitlərin dəyərinə nisbəti;
- daxil olmuş əsas vəsaitlərin dəyərinin hesabat dövründə dövriyyədən çıxarılmışa əsas vəsaitlərin dəyərinə nisbəti;

135 Ticarət təşkilatının əsas fondlarının ilkin dəyərinə daxildir:

- təsi sənədlərində təsbüt olunan razılışdırılmış dəyər
- onların alınması, dəhinması və istismara verilməsi ilə bağlı bütün xərclər
- alqı-satqı müqaviləsi üzrə obyektin əldə olunması zamanı onun dəyəri;
- onların əldə olunmasına çəkilən bütün faktiki xərclər (ƏDV-siz)
- aktivlərin yaradılması ilə əlaqədar bütün xərclər;

136 Ticarət avadanlıqlarının yararlılıq əmsalı hesablanır:

- hesabat ilində dövriyyədən çıxarılmış avadanlıqların dəyərinin avadanlıqların orta illik dəyərinə nisbəti.
- hesabat dövründə daxil olmuş və dövriyyədən çıxarılmış avadanlıqların dəyərinin nisbəti;
- avadanlıqların qalıq dəyərinin avadanlıqların ilkin dəyərinə nisbəti ;
- avadanlıqların ilkin dəyərinin avadanlıqların qalıq dəyərinə nisbəti;
- dövriyyədən çıxarılmış avadanlıqların dəyərinin hesabat dövründə daxil olmuş avadanlıqların dəyərinə nisbəti ;

137 Ticarət avadanlıqlarından istifadənin kompleks xarakteristikasını əks etdiərn göstərici:

- kompensasiya əmsalı
- köhnəlmə əmsalı;
- yararlıq əmsalı;
- növbəlik əmsalı;
- integrallı yüklənmə əmsalı;

138 Ticarət avadanlıqlarından istifadənin intensivliyi hesablanır:

- maşın və avadanlıqların ortaillik dəyərinin onların iş vaxtına nisbəti kimi.
- avadanlıqların faktiki iş vaxtının onların plan üzrə iş vaxtına nisbəti kimi;
- quraşdırılmış avadanlıqların orta sayının mal dövriyyəsinin həcmində nisbəti kimi;
- mal dövriyyəsinin həcminin quraşdırılmış avadanlıqların orta sayına nisbəti kimi;
- avadanlıqların plan üzrə iş vaxtının faktiki iş vaxtına nisbəti kimi;

139 Ticarət avadanlıqlarından intensiv istifadə xarakterizə edir:

- avadanlıqların iş vaxtından istifadəni.
- avadanlıqların işinin vaxt vahidinə düşən mal dövriyyəsinin həcmini;
- istismarda olan avadanlıqların payını;
- quraşdırılmış avadanlıqların sayını;
- avadanlıqlara sərf edilmiş hər manatın ödənmə dərəcəsini;

140 Ticarət avadanlıqlarından ekstensiv istifadə xarakterizə edir:

- avadanlıqların təqvim iş vaxtı fondunu.
- növbənin orta davamiyyətini;
- vaxta görə avadanlıqlardan istifadəni;
- avadanlıqlardan məhsuldar istifadəni;
- avadanlıqların rejim iş vaxtı fondunu;

141 Ticarət avadanlıqlarından ekstensiv istifadənin təhlili hamanı aşağıdakı əmsaldan istifadə olunur:

- yararlılıq.
- integrallı yüklənmə;
- təzələnmə ;
- növbəlik;
- intensiv yüklənmə;

142 Ticarət avadanlıqlarının bərpası əmsalı hesablanır:

- kapital qoyuluşunun işə salınmış əsas fondların dəyərinə nisbəti kimi
- hesabat dövründə daxil olmuş ticarət avadanlıqlarının xaric olmuş ticarət avadanlıqlarının dəyərinə nisbəti kimi;
- hesabat dövründə çıxmış ticarət avadanlıqlarının dəyərinin dövrün əvvəlinə onların dəyərinə nisbəti kimi;
- hesabat dövründə daxil olmuş ticarət avadanlıqlarının dəyərinin dövrün sonuna onların dəyərinə nisbəti kimi;
- dövriyyədən çıxmış ticarət avadanlıqlarının dəyərinin daxil olmuş ticarət avadanlıqlarının dəyərinə nisbəti kimi;

143 Avadanlıqlardan istifadənin səmərəliliyinin təhlilində aşağıdakı göstəricilərdən istifadə edilir:

- materialların qiymətinin və tariflərin dəyişməsi.
- mal dövriyyəsinin quruluşunun dəyişməsi;
- avadanlıqların işinin növbəlik əmsalı;
- mal dövriyyəsinin 1 manatına xərc;
- ayrı-ayrı mal qruplarına xərc səviyyəsinin dəyişməsi;

144 Mağazanın ümumi sahəsindən istifadənin səmərəliliyi xarakterizə olunur:

- ticarət sahəsinin hər 100 kv.m. düşən avadanlıqların dəyərini.

- avadanlıqların 1 manatına düşən mal dövriyyəsinin həcmini;
- ümumi sahənin 1kv.m. düşən mal dövriyyəsinin həcmini;
- əsas fondların ümumi məbləğində onun aktiv hissəsinin payı;
- mal dövriyyəsinin 1 manatına düşən avadanlıqların dəyərini;

145 Ticarət avadanlıqlarından istifadənin səmərəliliyinin yüksəldilməsinin əsas istiqamətlərindən biri:

- təmir müddətinin azaldılması.
- növbəlik əmsalının yüksəldilməsi;
- malların dövr sürətinin artırılması;
- quraşdırılmamış avadanlıqların işə salınması;
- avadanlıqların strukturunun yaxşılaşdırılması;

146 Ticarət avadanlıqlarının orta illik dəyərinin ticarət işçilərinin orta illik sayına nisbəti xarakterizə edir:

- köhnəlmə əmsalını
- əməyin fondla silahlanması;
- fondtutumunu;
- fondverimini ;
- yararlılıq əmsalını;

147 Mal dövriyyəsinin həcmiñin ticarət avadanlıqlarının orta illik dəyərinə nisbəti xarakterizə edir:

- ticarət avadanlıqlarının köhnəlməsi əmsalını
- əməyin fondla silahlanması;
- ticarət avadanlıqlarının fondtutumunu;
- ticarət avadanlıqlarının fondverimini ;
- ticarət avadanlıqlarının yararlılıq əmsalını;

148 Avadanlıq vahidinin səmərəli vaxt fonduna daxildir:

- nominal vaxt fondu;
- avadanlığın təmirsiz vaxt fondu;
- avadanlığın təmirdə olduğu müddət;
- rejim vaxt fondu;
- avadanlığın təqvim vaxt fondu;

149 Avadanlıq vahidinin səmərəli vaxt fondu hesablanır:

- nominal vaxt fondu ilə avadanlıqların plan üzrə təmirdə olduğu vaxtin fərqi kimi;
- avadanlığın istismardan qabaq dəyəri ilə onun təmirinə xərclərin fərqi kimi;
- avadanlığın istismardan qabaq dəyəri ilə köhnəlmənin fərqi kimi;
- rejim vaxt fondu ilə boşdayanmaların fərqi kimi;
- təqvim vaxt fondu ilə rejim vaxt fondunun fərqi kimi;

150 Mal dövriyyəsinin fondtutumu göstəricisi müəyyən edir:

- ticarət sahəsinin 1kv.metrinə düşən mal dövriyyəsinin həcmini.
- əsas fondların bir manatına düşən mal dövriyyəsinin həcmini;
- mal dövriyyəsinin həcmiñin əsas vəsaitlərin orta illik dəyərinə nisəbtini kimi;
- ümumi və ticarət meydançasının nisbətini;
- bir iş yeri hesabı ilə mal dövriyyəsinin həcmini;

151 Mal dövriyyəsinin fondtutumu göstəricisi müəyyən edir:

- ticarət sahəsinin 1kv.metrinə düşən mal dövriyyəsinin həcmini.
- əsas fondların bir manatına düşən mal dövriyyəsinin həcmini;
- mal dövriyyəsinin həcmiñin əsas vəsaitlərin orta illik dəyərinə nisəbtini kimi;
- ümumi və ticarət meydançasının nisbətini;

- bir iş yeri hesabı ile mal dövriyyəsinin həcmini;

152 Ticarət avadanlıqlarının vəziyyətini qiymətləndirmək üçün istifadə aolunan göstərici:

- ekstensiv yüklenmə;
- fiziki köhnəlmə;
- fond tutumu;
- fond verimi;
- intensiv yüklenmə;

153 Ticarət avadanlıqlarının orta illik dəyərinin mal dövriyyəsinin həcmində nisbəti xarakterizə edir:

- köhnəlmə əmsalını
- əməyin fondla silahlanması;
- fond tutumunu;
- fond verimini;
- yararlılıq əmsalını;

154 Ticarət avadanlıqlarının dövriyyədən çıxması, daxil olması, əvəz olunma, artım əmsalları xarakterizə edir:

- avadanlıqların yaş tərkibini.
- əsas fondlardan istifadənin səmərəliliyini ;
- əsas fondların texniki vəziyyətini;
- əsas fondların hərəkətini;
- maşın və avadanlıqların yüklenməsi dərəcəsini;

155 Mal dövriyyəsinin fondverimi göstəricisi müəyyən edir:

- ümumi və ticarət meydancasının nisbətini;
- mal dövriyyəsinin həcmimin əsas vəsaitlərin orta illik dəyərinə nisbəti kimi;
- mal dövriyyəsinin bir manatına düşən əsas fondların dəyərini;
- bir iş yeri hesabı ile mal dövriyyəsinin həcmini;
- əsas vəsaitlərin qalıq dəyərini.

156 Ticarət avadanlıqlarından istifadənin səmərəliliyi əmsalı hesablanır:

- ticarət təşkilatının gəlirlərinin məbləğinin əsas vəsaitlərin bərpə dəyərinə nisbəti kimi.
- ticarət təşkilatının gəlirlərinin məbləğinin əsas vəsaitlərin ilkin dəyərinə nisbəti kimi;
- əsas vəsaitlərin ilkin dəyərinin ticarət təşkilatının gəlirlərinin məbləğinə nisbəti kimi;
- ticarət təşkilatının gəlirlərinin əsas vəsaitlərin orta illik dəyərinə nisbəti kimi;
- əsas vəsaitlərin orta illik dəyərinin ticarət təşkilatının gəlirlərinin məbləğinə nisbəti kimi;

157 Ticarət avadanlıqlarının fondverimi göstəricisi hesablanır:

- mal dövriyyəsinin həcmimin əsas vəsaitlərin ilkin dəyərinə nisbəti kimi;
- mal dövriyyəsinin həcmimin əsas vəsaitlərin bərpə dəyərinə nisbəti kimi.
- mal dövriyyəsinin həcmimin əsas vəsaitlərin orta illik dəyərinə nisbəti kimi;
- əsas vəsaitlərin orta illik dəyərinin mal dövriyyəsinin həcmində nisbəti kimi;
- əsas vəsaitlərin ilkin dəyərinin mal dövriyyəsinin həcmində nisbəti kimi;

158 Ticarət avadanlıqlarının artımı əmsalı aşağıdakı kimi hesablanır:

- ilin sonuna əsas vəsaitlərin dəyərinin hesabat ilində daxil olmuş əsas vəsaitlərin orta illik dəyərinə nisbəti.
- ilin əvvəlinə əsas vəsaitlərin dəyərinin hesabat ilində daxil olmuş və çıxmış əsas vəsaitlərin dəyərləri üzrə fərqi nə nisbəti;
- hesabat ilində daxil olmuş və çıxmış əsas vəsaitlərin dəyərləri üzrə fərqi ilin əvvəlinə əsas vəsaitlərin dəyərinə nisbəti;
- hesabat ilində daxil olmuş və çıxmış əsas vəsaitlərin dəyərləri üzrə fərqi ilin sonuna əsas vəsaitlərin dəyərinə nisbəti;

- ilin sonuna əsas vəsaitlərin dəyərinin hesabat ilində çıxmış əsas vəsaitlərin dəyərlərinə nisbəti;

159 Ticarət avadanlıqlarının dövriyyədən çıxma əmsalı aşağıdakı kimi hesablanır:

- hesabat dövründə daxil olmuş və dövriyyədən çıxarılmış əsas vəsaitlərin dəyərinin nisbəti;
- hesabat ilində dövriyyədən çıxarılmış əsas vəsaitlərin dəyərinin əsas vəsaitlərin orta illik dəyərinə nisbəti.
- dövriyyədən çıxarılmış əsas vəsaitlərin dəyərinin ilin əvvəlinə əsas vəsaitlərin dəyərinə nisbəti ;
- dövriyyədən çıxarılmış əsas vəsaitlərin dəyərinin hesabat dövründə daxil olmuş əsas vəsaitlərin dəyərinə nisbəti ;
- dövriyyədən çıxarılmış əsas vəsaitlərin dəyərinin ilin sonuna əsas vəsaitlərin dəyərinə nisbəti;

160 Kassa xərcləri ilə faktiki xərclərin kənarlaşmasının öyrənilməsi başa düşülər:

- təhlil olunan dövrə köçürülmüş pul vəsaitlərinin məbləği.
- smeta xərclərinin icrası üzrə istifadə olunan hesabat məlumatları, ayrıca maddələr üzrə və bütövlikdə smeta üzrə;
- təhlil olunan dövrün əvvəlinə kreditor borcları;
- təhlil olunan dövrün əvvəlinə və sonuna kreditor borclar;
- təhlil olunan dövrün əvelinə və sonuna debitor borcları;

161 Əsas işçilərin sayı üzrə planın əsaslandırılmasına aiddir:

- bir işçinin orta iş günün müddətinə əsasən
- təstiqlənmiş ştat cədvəlinə uyğunluq dərəcəsi
- orta illik plan təlabatı üzrə işçilərin sayı
- hesabat dövrünün məlumatlarının əvvəlki dövrilə müqayisəsi
- plan dövründə işə çıxma günlərinin miqdarına əsasən

162 Büdcə təşkilatlarında əmək resurslarının hərəkətini xarakterizə edən göstəricilərə aiddir

- işçilərin işə gəbulu və işdən çıxma üzrə dövriyyə əmsali, kadrların sabitliyi və axını əmsali
- ştat vahidi üzrə bir işçiyə düşən tələbələrin sayına görə xidmət səviyyəsi
- iş vaxtı fondundan istifadənin səmərəlilik əmsali;
- ştatın komplektləştirmə əmsali
- bir ay müddətində işdən azad olunanların sayı

163 Büdcə təşkilatlarında əməyin səmərəliliyini xarakterizə edən göstəricilərə aiddir (təhsil sistemində)

- işə daxil olma və xaric olma üzrə dövriyyə əmsali
- iş vaxtı fondundan istifadənin səmərəlilik əmsali;
- heyətin bir ştat vahidinə düşən tələbələrin sayına görə xidmət səviyyəsi
- işçilərin orta tarif dərəcəsi;
- ştatın komplektləşdirmə əmsali

164 Büdcə təşkilatlarında əmək haqqı fondundan istifadə təhlilinin əsas vəzifələrinə daxildir:

- mükafatlandırılmışın mövcud formalarının səmərəliliyinin öyrənilməsi
- orta əmək haqqı həcmi və dinamikasının müəyyən edilməsi
- əmək məhsuldarlığının və ödəniş artım tempinin tədqiqi
- əmək haqlarının ödənilməsində istifadə olunan ehtiyat vəsaitlərin səmərəliliyinin yüksəldilməsinin aşkar edilməsi
- bütün göstərilənlər

165 Təhlilin aparılması üçün aşağıdakı informasiya növlərindən istifadə olunur:

- tam, cari və yerli;
- daxili (idarəetmə) və xarici (maliyyə);
- strateji, integrasiya və retrospektiv.
- operativ, cari və perspektiv;
- marginal və müqayisəli;

166 Büdcə təşkilatlarında iqtisadi təhlilin obyektlərinə aiddir:

- maliyyə nəticələri;
- tam maliyyələşdirməmək və normadan artq məbləğ;
- iqtisadi prosess və əlaqələrə təsir edən səbəb və hadisələr;
- amillərə təsir edən tədqiqat üsulları;
- istifadə olunmamış ehtiyatlar;

167 Kəsir nədir?

- gəlirlərin xərclərin bərabərliyi;
- qiymətlərin artması;
- gəlirlərin xərcləri üstələməsi;
- xərclərin gəlirləri üstələməsi;
- gəlirlər mənbələri;

168 Büdcə təşkilatlarında iqtisadi təhlilin predmetinə aiddir:

- kəmiyyət və keyfiyyət amillərinin qiymətləndirilməsi;
- təsərrüfat fəaliyyəti;
- gəlir və xərclər smetası;
- maliyyə nəticələri;
- səbəb – hadisələrə təsir;

169 Büdcə təşkilatlarının icmal smetası formalaşdırılır:

- mərkəzləşmiş mühasibatlıq tərəfindən təşkilata xidmət.
- iclas və konfransların keçirilməsinə xərclərin maliyyələşdirilməsi və bölüşdürülməsi üçün;
- digər mərkəzləşdirilmiş tədbirlərin və ədəbiyyatların alınmasına;
- orqan və ya nazirliklərin saxlanması bütün xərclərin cəmlənməsi ilə;
- eyni tipli təşkilatların qruplar üzrə bütövlikdə planlaşdırılması;

170 Büdcə təşkilatların smetalarının növləri:

- illik, yarımillik, rübülik;
- ümumi, mərkəzləşmiş tədbirlər, icmal;
- məhdud, orta, məsuliyyətli;
- tədbirlər, sadə, mürəkkəb;
- konsolidasiya edilmiş, hesablanmış.

171 Smeta ayırmalarında nəzərdə tutulan məbləğdən artıq sərfə:

- son həddə bu məbləğdən artıq istifadə etmək olar;
- məhdud deyil, bu məbləğdən artıq sərfə icazə verilir;
- əgər onlar elm və mədəniyyət xüsusiyyətini əks etdirirsə icazə verilir.
- məhduddur, bu məbləğ həddindən artıq sərfə icazə verilmir;
- əgər onlar səhiyyə və təhsilin xüsusiyyətini əks etdirirsə icazə verilir;

172 Büdcə məcələsində maliyyələşmənin növbəti mərhələləri müəyyən edilmişdir:

- bütün variantlar mümkündür.
- rəsmi büdcənin tərtib və təstiqi;
- büdcə vəsaitini alan və idarə edənə qədər büdcə ayırmaların təstiqinin nəzərə çatdırılması;
- büdcə təşkilatı və büdcə vəsaitini bölüşdürən tərəfindən gəlir və xərcələr smetasının təstiqi;
- büdcə vəsaitini alan və idarə edənə qədər büdcə öhtəliyi limitinin təstiqi və nəzərə çatdırılması;

173 Büdcədən maliyyələşən təşkilatlar öz xərclərini həyata keçirirlər:

- bütün variantlar mümkün dır.
- bilavasitə özəl banklarda açılmış hesabdan;
- bilavasitə xəzinədarlıq orqanlarında açılmış büdcə vəsaitinin uçotu üzrə hesabda;

- ancaq təşkilat tərəfindən açılmış hesabdan;
- xəzinadarlıq orqanında nağd vəsaitlə ödənilir;

174 Büdcə təşkilatı hesab olunur:

- bütün cavablar duzzdur.
- yerli idarəetmə və ya dövlət orqanı tərəfindən yaradılmış;
- məqsədi mənafət əldə etməmək və müxtəlif funksiyaları elmi texniki, sosial mədəni, idarəetmə ilə məşqul olan;
- gəlir və xərclər smetası əsasında uçot aparan;
- büdcədən kənar və ya büdcə fondunun vəsaiti hesabına maliyyələşən;

175 Gəlir və xərc smetası nədir:

- təşkilatın əsas xərclərinin bölüşdürülməsi üzrə plan sənədidir;
- təşkilatın əsas xərclərinin bölüşdürülməsi üzrə maliyyə sənədidir;
- mövcud qaydaya uyğun təstiqlə olunmuş, məqsədəyə önlü büdcə ayırmalarının və həcminin müəyyən edilməsi sənədidir;
- gəlir və xərclərin müəyyən edən maliyyə sənədidir;
- gəlir və xərcləri müəyyən edən plan sənədidir.

176 Təşkilat tərəfindən büdcə vəsaitinin tam istifadə olunmaması göstərir:

- təşkilatın işinin səmərəsiz təşkil olmasını;
- təşkilat rəhbərliyinin işinin səmərəliliyini;
- büdcə vəsaitinin tam istifadə olunmamasının mümkünzsizlüyü;
- təşkilat əməkdaşlarının öz səlahiyyətlərini tam icra etməməsi.
- təşkilatın işinin daha keyfiyyətli olmasını;

177 Respublika büdcəsindən ayrılmış vəsaitin normadan artıq xərclənməsi necə müəyyən edilir:

- cari xərclər ilə kəpital qoyuluşu arasındaki fərq.
- qoyulmuş norma xərcləri ilə faktiki xərclər arasındaki fərq;
- qoyulmuş norma xərcləri ilə kassa xərclər arasındaki fərq;
- normadan artıq xərc mümkün deyil;
- faktiki xərclər ilə kassa xərclər arasındaki fərq;

178 Büdcə təşkilatlarının xərcləri bölünür:

- təşkilatın salxlanılması üzrə cari xərclər və kapital qoyuluşu.
- kassa və faktiki xərclər;
- dərmanlar, qida, təhsil xərcləri;
- xeyriyyə fondunun xərcləri;
- kommersiya fəaliyyətinin xərcləri;

179 Büdcədən kənar və büdcə təşkilatlarının fəaliyyəti üzrə gəlir və xərclər smetası tərtib olunur:

- eyni vaxtda.
- ayrıca;
- birgə;
- biri digərinin tərkib hissəsidir;
- büdcədən kənar tərtib edilmir;

180 Büdcə təşkilatının xarici informasiya istifadəçiləri hesab olunur:

- büdcədən kənar təşkilatlar.
- büdcə vəsaitinə sərəncam vericilər, verqi və xəzinadarlıq orqanları;
- büdcə təşkilatının icraçıları;
- kommersiya təşkilatlarının idarə heyvəti;
- verqi ödəyyən təşkilatlar;

181 Büdcə təşkilatı- bu təşkilat:

- alınmış gəlir hesabına maliyyələşir;
- büdcədən ayrılan vəsait və ya büdcədən kənar fondlar hesabına maliyyələşir;
- xüsusi vəsait fondu hesabına maliyyələşir.
- sosial mədəni və idarə etmə fondlar hesabına maliyyələşir;
- icmal büdcə hesabına maliyyələşir;

182 Smeta xərclərinin icrası mühasibat uçotu üzrə həyata keçirilir:

- əsas fondların hərəkəti üzrə hesabat.
- jurnal forması;
- memorial –order forması;
- material ehtiyatlarının hərəkəti üzrə hesabat;
- jurnal order forması;

183 Iqtisadi təhlil – elmi bilik vastəsidir:

- mənfəətin bölüşdürülməsi.
- təşkilatın maliyyə fəaliyyətinin öyrənilməsi;
- onun predmetinin əsas elementlərinin hissələrə bölünməsi və tərkib hissəsi;
- iqtisadi hadisə və proseslərin mahiyyəti və onun əsas tərkib hissəsinin çox tərəfli əlaqə və asılılığının öyrənilməsi;
- təşkilatın fəaliyyəti;

184 Büdcənin əsas funksiyası:

- inzibati funksiya, büdcə fondundan istifadə;
- nəzarət, büdcə fondunun formallaşması, bölüşdürülməsi;
- qoyulmuş xərc normalarına əməl olunmasının yoxlanılması.
- büdcə fondunun smeta uçotu ilə təqdim olunması hesabatı;
- büdcə fondunun çoxtərəfli iqtisadi təsirinin öyrənilməsi;

185 Əsas fondların təmir xərcləri:

- amortizasiya ayırmalarına əlavə edilir
- ümumiyyətlə nəzərə alınır
- təşkilatın xərclərinə silinir
- obyektin ilkin dəyərinə əlavə edilir
- obyektin dəyəri artırılır:

186 Faktiki xərclərin məbləğinə hansı əməliyatlar təsir edir:

- ilin sonuna kreditor borcları üzrə;
- ilin əvvəlinə kreditor borcları üzrə;
- artıq pul vəsaitinin mədaxil edilməsi
- avans hesabatının təqdim olunması
- malgöndərənlərdən materialların mədaxil edilməsi

187 Debitor və kreditor borclarının öyrənilməsi üçün lazım olan informasiyalar:

- bütün əldə olan informasiya
- kreditlər, məzənnə fərqi, lisenziya;
- müqavilə, borc öhdəliyi, ödəniş haqqında məlumat;
- investisiya müqavilələri, dividendlər
- sosial siğorta üzrə borclar,

188 Büdcədən kənar vəsaitlər:

- pullu xidmətlərdən gəlir;

- debitor borcunun məbləği;
- sosial siğortaya ayırmalar;
- kassa xərclərinin faktiki xərclərini üstələməsi;
- smetada nəzərdə tutulmuş təyinatdan artıq maliyyələşmə;

189 Cari xərclərə aiddir:

- düzgün cavab yoxtur.
- hazırda bir il müddətində tamamilə istehlak olunan;
- bir ay müddətində tamamilə istehlak olunan;
- beş il müddətində tamamilə istehlak olunan;
- üç il müddətində tamamilə istehlak olunan;

190 Büdcə təşkilatlarında material ehtiyatlarına aid edilmir:

- qiymətli kağızlar, dividentlər, istiqraz, səhm;
- tikinti materialları, qurğular
- dava dərman, sarğı material
- təssərrüfat materialları, dəftərxana ləvazimati
- yanacağ, ehtiyat hissələri

191 Kassa xərcləri artıq olmamalıdır:

- kreditor borclardan.
- ödənilməmiş hesablar üzrə xərclərdən;
- debitor borclar üzrə xərclərdən;
- illik ayırmalardan;
- hesablanmış əmək haqqından;

192 Cari xərclərə aiddir, nəzərdə tutulur:

- əsas fondların alınmasına;
- material qiymətlilərinin əldə edilməsinə.
- əsaslı təmirə;
- lisenziya alınmasına;
- səhimlərin alınmasına;

193 Kapital xərcləri daxildir:

- bütün varianlar düzdür
- hesabat ilindən kənar;
- keçən dövrün xərclərinə;
- hesabat dövrünə;
- gələcək dövrün xərclərinə;

194 Büdcə təşkilatı büdcə vəsaitini xərcləməlidir:

- ancaq kreditor borclarının ödənilməsinə.
- ancaq, təstiğ olunmuş gəlir və xərc smetasında göstərilən məqsədlərə;
- ancaq administrativ məqsədlərə;
- ancaq xüsusi xərclərə;
- ancaq idarəetmə heyətinin saxlanılmasına;

195 Büdcə təşkilatlarının xərcləri bölünür:

- cari və kapital qoyluşuna;
- köməkçi heyyətin saxlanılmasına;
- kommersiya xarakterli xərclər.
- qida və xüsusi xərclər;

- normadan artıq ezamiyyə xərcləri;

196 Avadanlıq və inventarların təmiri üzrə xərclərə təsir edən amillər:

- avadanlıqların və inventarların balans dəyəri, xərc normalarına əməl olunması dərəcəsi, balans dəyərinin bərpası;
- işıqlandırma qurğularının gücü, material ehtiyatlarının balans dəyəri;
- elektrik enerji tarifləri, avadanlıqların və inventarların ilkin dəyəri;
- işıqlandırma qurğularının gücü, qurğulardan istifadə mütdətliyi, elektrik enerji tarifləri;
- avadanlıqların və inventarların ilkin dəyəri, əsas fondların köhnəlmə dəyəri;

197 İşıqlandırma üzrə xərclərə təsir edən amillər:

- elektrik enerji tarifləri, avadanlıqların və inventarların balans dəyəri.
- işıqlandırma qurğularının gücü, qurğulardan istifadə mütdətliyi, elektrik enerji tarifləri;
- mənzillərdə istilik qurğularının sayı və onların istismar müddəti;
- avadanlıqların və inventarların balans dəyəri;
- yanacağın dəyəri, mənzillərin qızdırılması mövsümünün uzadılması, yanacağdan istifadə səviyyəsi;

198 Təsərrüfat xərclərinin növləri:

- sosial siğorta xərcləri, binanın əsaslı təmir xərcləri, işçilərin peşə qabiliyyətinin artırılması;
- təhsil xərcləri, investisiya layihə xərcləri, lisenziya xərcləri;
- işçilərin peşə qabiliyyətinin artırılması və təhsil xərcləri.
- avadanlıqların alınma xərcləri sosial təminat xərcləri, və sosial siğorta xərcləri;
- istilik xərcləri, işıqlandırma xərcləri, binaların cari təmir xərcləri, avadanlığın və inventarların təmiri;

199 İstilikdən istifadəyə təsir edən amillər:

- yanacağın dəyəri, mənzillərin qızdırılması mövsümünün uzadılması, yanacağdan istifadə səviyyəsi;
- elektrik enerji tarifləri, mənzillərin qızdırılmasının müddətli olması;
- işıqlandırıcı qurğuların gücü.
- avadanlıqların və inventarların balans dəyəri;
- mənzillərdə istilik qurğularının sayı və onların istismar müddəti;

200 Büdcə təşkilatı üçün gəlir və xərc smetası təstiqlənir:

- Büdcə vəsaitini alanlar;
- Büdcə vəsaitini idarə edən orqan;
- Dövlət orqanı;
- Yerli idarəetmə orqanı.
- Büdcə vəsaitinin bölgüsündürən;

201 Növbəti amillər qrupu mövcuddur:

- subyektiv, təbiət.
- istehsal-iqtisadi, ekstensiv, müvəqqəti;
- keyfiyyət, əsas, sosial-iqtisadi;
- sosial-iqtisadi, obyektiv, mütləq;
- obyektiv, dəqiqliq, əsas;

202 Iqtisabi təhlildə amil başa düşülür:

- prosesi hərəkətə gətirən, onun xarakterini və ya əsas xüsusiyyətlərini müəyyən edən səbəb.
- iqtisadi prosesdə mühüm fakt və hadisələr;
- hər hansı bir iqtisadi əməliyata təsir;
- hər hansı bir prosesin xarakterizə olunması;
- iqtisadi vəziyyətə təsir edən hər hansı bir proses;

203 Cari xərclərə aididir:

- sosial siğorta.
- əsas fondların əsaslı və cari təmiri, işçilərin əmək haqqı və s;
- tibbi siğorta, rabitə xidməti;
- əsas vəsaitlərin tikintisinə;
- əsaslı kapital və investisiya qoyuluşları;

204 Üfüqi təhlilin məqsədi müəyyən edir:

- balans dəyəri və faktiki dəyər arasında fərq.
- yalnız kəmiyət deyişiklikləri;
- balansın müxtəlif maddələrinin yalnız nisbi artımı;
- faktiki dəyərin ölçülməsi;
- müəyyən dövr ərzində balansa müxtəlif maddələrin dəyərinin yalnız mütləq dəyişikliyi;

205 İqtisadi təhlil müəyyən prinsiplərə əsaslanır:

- amillilik, seçilmiş, funksionallıq.
- qeyrifəallıq, konkretlik, xüsusiyyətlik;
- praktiklik, təcrübəlik, qənaətçilik, ekstensivlik, reallıq;
- dövlətçilik, elimlilik, obyektivlik, kütləvililik, sistemlik, komplekslik, oreativlik;
- aktuallığ, reallığ, mərhələlik;

206 Büdcə təşkilatının xarici subyektlərinin təhlilinə aid etmək olar:

- bütün cavablar uyğundur.
- vergi və xəzinədarlıq orqanları;
- təşkilatın heyəti;
- təşkilatın rəhbərliyi;
- büdcədən kənar təşkilatlar;

207 Aşağıdakıların biri iqtisadi təhlilin prinsiplərinə aid edilmir:

- qeyrifəallıq, reallıq.
- operativlik, komplekslik;
- obyektivlik, kütləvililik;
- dövlətçilik, elmlilik;
- praktiklik, sistemlik;

208 Büdcə təşkilatının fəaliyyətinin iqtisadi təhlilinin metodlarına aiddir:

- fəaliyyətin sistemli inkişafı.
- təsərүfat fəaliyyətinin kompleks öyrənilməsi;
- gəlir və xərclərin öyrənilməsi;
- təsərүfat fəaliyyətinin inkişaf dinamikasına amillərin təsiri;
- fərdi amillərin öyrənilməsi;

209 Büdcə təşkilatlarının təsərrüfat fəaliyyətinin təhlilin məzmunu hesab edilir:

- büdcə təşkilatlarının vəsaitlərdən istifadə amillərinin qiymətləndirilməsi.
- amillərin aşkar edilməsi üçün riyazi modellərdən istifadə;
- riyazi və məntiqi – struktur modellərinin iqtisadi hadisələrə təsirinin səbəbləri;
- amillərin kəmiyətə və keyfiyyətə qiymətləndirilməsi, iqtisadi göstəricilərə təsir edən əsas amillərin aşkar edilməsi mexanizmi;
- təssərüfat fəaliyyətinin smetası;

210 Təsərrüfar xərclərinin təhlilinə aid edilir:

- bütün cavablar uyğundur.
- smetadan faktiki xərclərin kənarlaşması amillərinin aşkar edilməsi;

- təşkilatın material ehtiyatları ilə təminatının səmərəliliyi və onlardan istifadə;
- smeta xərclərinin icrasının qiymətləndirilməsi;
- qoyulmuş xərc normalarına əməl olunmasının yoxlanılması;

211 Muhasibat hesabatlarının təhlilin əsas məqsədi:

- yerli müdürüyyətin idarəetmə xərclərinin maliyyələşdirilməsinin qiymətləndirilməsi.
- nazirliyin və ya tabeçilikdə olan təşkilatların saxlanması xərclərinin qiymətləndirilməsi;
- eyni tipli təşkilatların qruplar üzrə və böötövlikdə planlaşdırılması;
- gələcək fəaliyyətin mövcudluğunu təmin etmək məqsədi ilə maliyyə - təsərrüfat fəaliyyətinin qiymətləndirilməsi;
- mərkəzləşdirilmiş tədbirlərin keçirilməsi xərclərinin maliyyələşdirilməsinin qiymətləndirilməsi;

212 Muhasibat hesabatlarının təhlili – bu prosess:

- təşkilatın fəaliyyətinin cari və keçmiş maliyyə nəticələrinin və vəziyyətinin qiymətləndirilməsi münkündür;
- yerli müdürüyyətin idarəetmə işinin qiymətləndirilməsi münkündür;
- eyni tipli təşkilatlarda nəticənin qruplar üzrə və ya bütövlikdə planlaşdırılması münkündür;
- mərkəzləşdirilmiş tədbirlərin və digər görüşlərin keçirilməsinin maliyyələşdirilməsi xərcləri;
- bütün cavablar uyğundur.

213 Təstiqlənmiş smeta müəyyən edir:

- gəlirlərin xərclərə nisbətən səviyyəsi.
- inflasiyanın səviyyəsini tənzimləyən vəsaitin məbləği;
- təşkilatın saxlanması tələb olunan vəsait məbləğinin bütçədən ayrılmamasını;
- xərclərin gəlirlərə nisbətən səviyyəsi;
- xərclərin həcmində nəzarəti təmin edən vəsait məbləği;

214 Büdcə təşkilatları - bu təşkilatlar dövlət hakimyyəti orqanları və yerli özünü idarəetmə orqanlarının tərəfindən yaradılır aşağıdakı fəaliyyətin həyata keçirilməsi üçün:

- yalnız fermer təsərrüfatlarının fəaliyyəti üçün.
- kommersiya və qeyri kommersiya fəaliyyəti üçün;
- yalnız qeyri kommersiya xarakterli fəaliyyət üçün;
- yalnız kommersiya xarakterli təşkilatlarının fəaliyyəti üçün;
- yalnız özəl kompaniyalarının fəaliyyəti üçün;

215 Büdcə vəsaitini idarə edənlərin səlahiyyətlərinə daxildir:

- bütün variantlar düzdür.
- tabeçilikdə olan büdcə təşkilatlarının gəlir və xərc smetalarının təstiqi;
- büdcə öhdəliklərinin bölüşdürülməsi üzrə büdcə vəsaitini alan və bütçəni icra edən orqanlara göndərilməsi;
- büdcə hesabatlarının tərtibi;
- büdcə vəsaitini alan tabeçilikdə olan təşkilatların, büdcə vəsaitinin icrasına görə nəzarətin həyata keçirilməsi;

216 Faktiki xərclərə aid edilir.

- bütün cavablar uyğundur
- kreditorların ödənilməyən hesbləri üzrə xərclər;
- müvafiq sənədlər ilə sənədləşdirilən xərclər;
- müəssisənin real xərcləri;
- hesablanmış əmək haqqı üzrə xərclər

217 Büdcə təşkilatlarının faktiki xərclərinə aiddir:

- ştatdan kənar həyyətin ödəniş xərcləri
- müvafiq sənədlər ilə sənədləşdirilən xərclər
- keçən il ərzində ödənilən xərclər;
- ödənişi nağd yolla aparılan xərclər;

- ancaq idarəetmə heyyətin saxlanması xərcləri

218 Büdcə təşkilatlarında kassa xərcləri nədir:

- kreditorlardan daxil olan bütün faktiki məbləğ;
- kassadan verilmiş bütün məbləğlər
- bankdan verilən bütün məbləğlər
- kassada investisiya olunmuş məbləğ;
- büdcədən daxil olan bütün məbləğ;

219 Büdcədən kənar vəsait hesab olunur:

- məqsədli təyinat üçün olan vəsait;
- hakimiyyət orqanın sərəncamında olan vəsait;
- bütün cavablar uyğundur
- dövlət bütçəsindən kənar alınan vəsaitlər;
- dövlət bütçəsinə aid edilməyən vəsait;

220 Büdcə təşkilatlarında material ehtiyatlarına aid edilir:

- qiymətli kağızlar, dividentlər, məzənnə fərqi
- bütün cavablar uyğundur.
- dividendlər, iş vaxtı fondu, müqavilələr
- pul vəsaitləri, işçilərin sayı, məzənnə fərqi, kreditlər
- tikinti materialları, sürkü yağları, yanacağ, ehtiyat hissələri və müxtəlif materiallar;

221 Büdcənin icrasına bir başa nəzarət həyata keçirilir:

- Maliyyə Nazirliyi
- verqi və xəzinadarlıq orqanları
- bütün cavablar uyğundur
- dövlət icra orqanı
- dövlət nəzarət orqanı

222 Büdcə təşkilatının maliyyələşdirməsindən sonra hansı dəqiqləşdirmələr aparılır:

- şəbəkələr üzrə planın yerinə yetirilməsi
- əlavə nağd maliyyələşmə olduqda
- ilin əvvəlinə maliyyələşmə planının yerinə yetirilməsi.
- mal –material qiymətilərinin ehtiyatları olmadıqda
- təşkilatın saxlanması əlavə ayırmalar olmadıqda

223 Kassa və faktiki xərclərin təhlilinin aparılması üçün informasiya mənbəyi hesab olunur:

- debitor borclarının məbləği
- kreditor borclarının məbləği;
- büdcədən kənar vəsaitin siyahısının təstiqi
- smeta xərclərinin icrası haqqında hesabat
- büdcədən maliyyələşən məbləğin hərəkəti haqqında arayış;

224 Ezamiyyət xərcləri üzrə faktiki və kassa xərclərinin artıq olmasının əsas səbəbi hesab olunur:

- aldığı avansa nisbətən ezamiyyət xərclərinin çox olması
- avans hesabatı üzrə artıq xərclər ödənilmədikdə
- təqdim edilmiş avans hesabatı norma xərclərdən artıqdır;
- avans alınmayıb ancaq avans hesabatı təqdim olunub
- alınmış avans üzrə avans hesabatının verilməməsi

225 Büdcə vəsaitinin xərclənməsi həyata keçirilir:

- hüquqi və fiziki şəxslərin xərclərinin silinməsi yolu ilə
- vahid büdcə hesabından pul vəsaitinin silinməsi yolu ilə
- hüquqi və fiziki şəxslərin gəlirlərin silinməsi yolu ilə
- hüquqi və fiziki şəxslərin gəlir və xərclərinin silinməsi yolu ilə
- büdcədən kənar xərclərin silinməsi yolu ilə

226 Büdcədən kənar vəsaitlərin xərclənməsi hansı formada həyyata keçirilir:

- təşkilatın daxili ehtiyatları hesabına;
- büdcədən kənar vəsaitlərin təsdiq olunmuş smetasına uyğun olaraq;
- xərclənməsi yol verilmir.
- büdcə vəsaitləri hesabına;
- təşkilatın xarici ehtiyatları hesabına;

227 Büdcə ilə hesablaşma üzrə debtor borcu yarana bilər:

- rəhbərliyin dəyişməsi zamanı
- sığorta rüsumunun artıq ödənişi zamanı
- vergi üzrə artıq ödəmə zamanı
- investisiyalasdırma zamanı;
- əmlakin özəlləşdirilməsi zamanı

228 Şəquli təhlilin mahiyyəti nədir:

- göstəricilərin nisbi və mütləq forması.
- hesabatlarının mütləq dəyərlər formasında təqdim olması;
- mühasibat (maliyyə) hesabatlarının nisbi dəyərlər formasında təqdim olunması;
- dinamik inkişafın nisbi formada təqdim edilməsi;
- dinamik inkişafın mütləq formada təqdim edilməsi;

229 Balans metodu istifadə olunur:

- marketinqda, triqonometrikada, tənzimləmədə.
- mühasibat uçotunda, planlaşdırımda və statistikada;
- triqonometrikada, tənzimləmədə;
- marketinqdə, menedgementdə;
- biznesin idarəedilməsində, menecmentdə;

230 Büdcə təşkilatlarının hesabatlarının təhlili aparıla bilər:

- yalnız statistik müşahidələr.
- trend metodu, statistik müşahidələr;
- korrelyasiya təhlili, xətdi programlaşdırma təhlili;
- reqresiya təhlili, qrafik metodu;
- üfuqü təhlil, şəquli təhlil;

231 Iqtisadi riyazi təhlil metoduna aiddir:

- bütün variantlar uyğundur.
- şəquli təhlil, indeks metodu, mütləq və nisbi göstəricilər;
- kraster təhlili, xətti programlaşdırma təhlili;
- korrelyasiya təhlili, reqresiya təhlili, üfuqü təhlil;
- statistik müşahidələr, qrafik metodu, reqresiya metodu;

232 Hesablaşma əməliyyatlarının təhlili zamanı müqayisə edilir:

- bütün cavablar düzdür.
- hesablaşmanın həyata keçirilmə mütdəti;
- hesablaşmanın sayının müəyyən edilməsi;

- faktiki mütdətlə müqavilə mütdəti üzrə hesablaşma;
- hesablaşmaların həyata keçirilməsində gecikmələr;

233 Hesablaşma əməliyyatlarının təhlili müəyyən etməyə imkan verir:

- bütün cavablar düzdür.
- borcun yaranması səbəbləri, tərkibi və mütdəti;
- borcun yaranması, onun ilin əvvəlinə vəziyəti ilə müqayisəsi;
- hesablaşmanın qanuniliyi;
- hesablaşma əməliyatlarının vəziyətinin yaxşılaşdırılması üçün ehtiyatların aşkar edilməsi;

234 Kreditor borclarının keyfiyyət göstəricisi hesab olunur:

- kreditor borcunun məbləğinin artması;
- kreditor borclarının dövriyə əmsalı;
- debitor borclarının məbləği;
- debitor borclarının dövriyə əmsalı;
- kreditor borclarının yaranma əmsalı;

235 Debitor borclar təhlil edilir:

- düzgün cavab yoxdur.
- müddət üzrə;
- ayrı-ayrı öhdəliklər və məbləğlər, onun ayrı-ayrı növləri üzrə;
- kreditor borcu üzrə müqayisə;
- ayrı-ayrı öhdəlik və vergiyə cəlb olunmuş məbləğ üzrə;

236 Büdcə təşkilatının maliyyələşdirilməsi zamanı müqayisə olunur:

- smetada nəzərdə tutulmuş cari xərclər.
- smetada nəzərdə tutulmuş təşkilata ayrılmış faktiki vəsait;
- cari və kapital xərcləri;
- faktiki və kassa xərcləri;
- smetada nəzərdə tutulmuş faktiki xərclər;

237 Təsərüfat xərclərinin təhlilinə aiddir:

- pul vəsaitləri, işçilərin sayı, məzənnə fərqi, kreditlər və nizamnamə kapitalı.
- materialtutumu, əməktutumu, qiymətli kağızlar, yarımfabrikatlar;
- smeta xərclərinin kənarlaşmasına təsir edən amillər və , ambarda olan material ehtiyatlarından norma üzrə istifadə;
- smeta xərclərinin icrasının qiymətləndirilməsi, təşkilatın material ehtiyatları ilə təminatı və onlardan səmərəli istifadə, smetadan faktiki xərclərin kənarlaşması amillərinin aşkar edilməsi, qoyulmuş norma xərclərinə əməl olunmasının yoxlanılması;
- əsas fondlar, sürtkü yaqları, yanacaq, ehtiyat hissələri və müxtəlif materiallar;

238 Maliyyə təhlilinin əsas metoduna aiddir:

- integrallı, müqaisə.
- mütləq kənarlaşma;
- mütləq fərq metodu;
- üfüqü, şaquli, trend, əmsallı;
- korrelyasiya, regressiya;

239 İş vaxtının büdcəsi bir işçinin orta siyahısına görə nece müəyyən edilir:

- bir işçinin orta iş gününün mütdətinə əsasən
- işlənmiş orta gün miqdarına əsasən
- işlənmiş orta saat miqdarına əsasən
- iş vaxtından faktiki istifadə balansına əsasən
- plan dövründə işə çıxma günlərinin miqdarına əsasən

240 Büdcə təşkilatlarında işçilərin işdən azad olunması səbəbləri təhlil olunan zaman əmsal hesablanır:

- iş vaxtı fondundan istifadənin səmərəlilik əmsali;
- işçilərin işə gəbulu və işdən çıxma üzrə dövriyyə əmsali,
- kadrların axını əmsalı, işçilərin gəbulu üzrə dövriyyə əmsalı
- ştatla təmin olunma əmsalı, komplektləşmə, əvəzçilik;
- kadrların sabitliyi və əvəzçilik üzrə əmsalı;

241 Büdcə təşkilatlarında əmək məhsuldarlığı təhlilinin əsas vəzifələrinə daxildir:

- bütün göstərilənlər
- dəyişikliyin intensiv və ekstensiv amillərin müəyyən edilməsi
- əmək məhsuldarlığının dinamikasının öyrənilməsi
- əmək məhsuldarlığının nail olunmuş səviyyəsinin və onun dinamikasının öyrənilməsi
- planın yernə yetirilməsinə əmək məhsuldarlığının dəyişilməsinin təsirinin qiymətləndirilməsi

242 Büdcə təşkilatlarında işçi güvvəsindən istifadə təhlilinin əsas vəzifələrinə daxildir:

- bütün göstərilənlər
- məhsulun əmək tutumu, iş vaxtından istifadə və tərkibinin strukturunun öyrənilməsi
- işçi güvvəsinin hərəkətinin dinamikasının öyrənilməsi
- işçilərin say göstəricilərinin öyrənilməsi
- planın yerinə yetirilməsinə işçiərin sayının təsirinin müəyyən edilməsi

243 Ali Təhsil müəssisələrində akademik işlərin həcmi hansı göstəricilərlə qiymətləndirilir:

- ixtisasların sayı, kafedra və fakültələrin sayı.
- buraxılmış məzunlarının, kafedra və fakültələrin sayı;
- xüsusi təhsil sinifi, laboratoriyalar və onlarda avadanlıqların sayı;
- ümumi tələbələrin sayı və bir ixtisasa qəbul;
- tələbələrin qəbulu və seçimi, məzunların buraxılışı, tələbələrin ortaillik sayı;

244 Orta əmək təhsil məktəblərinin gücü hansı göstəricilərlə səciyyələndirilir:

- doğru cavab yoxdur
- Şagird yerlərinin sayı;
- Sınıf otaqlarının sayı;
- Şagirdlərin sayı;
- Müəllimlərin sayı;

245 Sınıfların doldurulması müəyyən edilir:

- Bir sınıfda şagirdlərin orta sayının sınıfların sayına nisbəti.
- Şagirdlərin sayının sınıfların sayına nisbəti;
- Sınıfların sayının şagird yerlərinin sayına nisbəti;
- Bir sınıfda şagirdlərin sayının şagird yerlərinin sayına nisbəti;
- Şagirdlərin sayının sınıfların sayına vurulması;

246 Büdcə təşkilatlarında-xəstəxanalarda qidalanma üzrə xərclərə təsir edən amillər:

- çarpayıların maksimum sayı, xəstəxananın mövcud tutumu.
- qidalanınanların sayı, təhlil olunan dövürdə bir xəstənin qidalanma günləri
- çarpayıların orta sayı, bir çarpayının orta gün sayı, bir gündə bir xəstənin orta qida xərcləri
- iş günlərinin orta sayı, bir ildə çarpayıların orta gün sayı və təşkilatda qidalanınanların orta sayı
- xəstənin xəstəxanada qalmasının orta müddəti, qidalanınanların orta sayı,

247 Xəstəxanada qida sərfinə hansı amillər təsir edir:

- xəstələrin qidalanma günlərinin orta sayı
- xəstələrin qidalanma günlərinin sayı və çarpayıların orta sayı
- xəstələrin qidalanma günlərinin sayı və qidalananların sayı
- bir gündə bir xəstənin qidalanma xərcləri və bir çarpayı-gün, çarpayıların orta sayı
- bir gün ərzində qidalananların sayı və xərcəlrin miqdarı

248 Büdcə təşkilatlarında əmək haqqı və əməyin təhlili mənbələrinə aiddir:

- əldə olunan bütün məlumatlar
- təşkilatın maliyyə fəaliyətinin məlumatları
- sosial siğorta haqqında mühasibat uçot məlumatları
- işçilərin hərəkəti, ştat cədvəli, tabel məlumatları, əmək haqqı hesablanması haqqında illik hesabat məlumatları,
- düzgün cavab yoxdur

249 Büdcə təşkilatlarının xərc strukturu:

- büdcənin xərc maddələrinin büdcədən kənar ümumi xərclərdə xüsusi çekisi
- xərclərin tərkibi;
- gəliri və xərclərin müqayisəsi;
- hər bir xərc maddəsinin ümumi xərc mabləğində xüsusi çekisi;
- büdcə gəlirlərinin, büdcədən kənar xərclərlə müqayisəsi

250 Büdcə təşkilatlarında əmək haqqı və əməyin təhlili mənbələrinə hansı variant aid deyil:

- mühasibat hesabatının memorial – order forması
- əmək haqqı hesablanması üzrə mühasibat uçotu
- işçilərin əmək haqqı və hərəkəti haqqında illik hesabat
- işçilərin ştat cədvəli
- heyətin atestasiya nəticələrinin materialları;

251 Büdcə təşkilatlarında təchizat planının yerinə yetirilməsinin təhlili aparılır?

- hesabat dövründə daxil olan materialların hesaba alınması yolu ilə;
- mutləq kənarlaşmanın qeyd etməklə
- təşkilatın vaxtı - vaxtında materialarla təminatı yolu ilə;
- material ehtiyatlarının tərkibi və həcmi üzrə, mütləq və nisbi kənarlaşmanın hesablamasıqla
- faktiki daxil olmayla təlabat məlumatlarının müqayisəsi

252 Büdcə təşkilatının qeyri-istehsal əsas fondları kompensasiya olunur:

- qeyri istehsal fondunun vəsaiti hesabına;
- büdcədən kənar vəsaitlərini mənbəyi hesabına;
- büdcə və büdcədən kənar vəsaitlərinin mənbəyi hesabına;
- büdcə vəsaitinin mənbəyi hesabına;
- dövlət vəsaitinin köməyi hesabına;

253 Büdcə təşkilatlarında əsas vəsaitlərin fond verimi müəyyən edilir, nisbəti kimi:

- xidmətin həcminin əsas vəsaitlərin tam dəyərinə;
- xidmətin həcminin əsas vəsaitlərin sayına;
- xidmətin həcminin əsas vəsaitlərin orta illik dəyərinə;
- xidmətin həcminin dövrün əvvəlinə əsas vəsaitlərin dəyərinə;
- xidmətin həcminin dövrün sonuna əsas vəsaitlərin dəyərinə;

254 əsas vəsaitlərin yaxşı texniki vəziyyətini göstərir:

- yararlılıq əmsalının yüksək olması
- daimilik əmsalının yüksək olması
- davamlılıq əmsalının aşağı olması

- istismar əmsalının yüksək olması
- yeniləşmə əmsalının aşağı olması

255 əsas vəsaitlərin yaxşı texniki vəziyyətini hansı əmsal göstərir:

- istismar əmsalının aşağı olması
- davamlılıq əmsalının yüksək olması
- köhnəlmə əmsalının aşağı olması
- yeniləşmə əmsalının aşağı olması
- daimilik əmsalının yüksək olması

256 Deditor borclarının keyfiyyət göstəricisi hesab olunur:

- kreditor borcu məbləğinin artması
- debitor borclarının yaranma müddəti;
- debitor borclarının dövriyyə əmsali;
- debitor borclarının məbləği;
- kreditor borclarının yaranma müddəti;

257 əsas işçilərin sayının orta illik plan təlabatı necə hesablanır:

- plan üzrə təlabatın bir işçinin illik iş həcmində nisbəti;
- bir işçinin illik yararlı fond vahidinin orta illik plana nisbəti;
- illik iş həcmindən illik fond vaxtına nisbəti;
- işçilərin sayı, illik iş həcmi, norma-adam, bir işçiyə planlaşdırılmış yararlı illik fond vaxtının, norma üzrə yerinə yetirilmiş iş faizi hasilinə nisbətidir;
- işin illik həcmi bir işçinin illik yararlı fondun nisbətinə normanın yerinə yetirilməsinin faizinə hasili;

258 Büdcə təşkilatlarında material qiymətlilərindən istifadə səviyyəsinin qiymətləndirilməsi üçün:

- material ehtiyatlarının hərəkətinin təhlili
- materialların maliyyələşmə mənbəyinin öyrənilməsi
- materiala tələbatdə faktiki daxil olmanın müqayisəsi
- faktiki material xərclərinin norma xərcləri ilə müqayisəsi
- material ehtiyatları vəziyyətinin təhlilinin öyrənilməsi.

259 Qeyri istehsal sferasında materialların funksiyasının vacibliyi hesab olunur:

- material vəsaitinin təstiqlənmiş siyahısına görə
- materiallar bir neçə dəfə dövr edir
- materiallardan normaları üzrə tam istifadə olunur.
- təşkilatın balansında materiallardan istifadə normaları üzrə nəzərə alınır
- materiallar və onlardan istifadə nəzərə alınır

260 Variasiya əmsalı necə hesablanır?

- plan səviyyəsində faktiki istehsalın plan üzrə məhsul istehsalı həcmində nisbəti kimi;
- günlük faktiki istehsalın həcmindən plan üzrə orta günlük istehsalın həcmində nisbəti kimi.
- plan üzrə istehsalın həcmindən faktiki istehsal həcmində nisbəti kimi;
- faktiki istehsalın plan üzrə istehsalın həcmində nisbəti kimi;
- plan üzrə günlük tapşırıqdan orta kvadrat kənarlaşmanın plan üzrə ortagünlük məhsul buraxılışına nisbəti kimi;

261 Fondverimi hesablanır:

- istehsal olunmuş məhsulun həcmindən əsas vəsaitlərin bərpası dəyərinə nisbəti.
- istehsal olunmuş məhsulun həcmindən əsas vəsaitlərin ilkin dəyərinə nisbəti;
- istehsal olunmuş məhsulun həcmindən əsas vəsaitlərin orta illik dəyərinə nisbəti;
- əsas vəsaitlərin orta illik dəyərinin məhsulun həcmində nisbəti;
- əsas vəsaitlərin ilkin dəyərinin istehsal olunmuş məhsulun həcmində nisbəti;

262 Bir işçi hesabı ilə əməyin fondla silahlanması hesablanır:

- sənaye – istehsal təyinatlı əsas fondların ən böyük növbədə fəhlələrin sayına nisbəti.
- sənaye – istehsal təyinatlı əsas fondların ortaillik dəyərinin sənaye – istehsal təyinatlı heyətin sayına nisbəti;
- əsas fondların ilkin dəyərinin heyətin ümumi sayına nisbəti;
- əsas fondların qalıq dəyərinin fəhlələrin sayına nisbəti;
- əsas fondların bərpa dəyərinin heyətin orta illik sayına nisbəti;

263 Yararlıq əmsali aşağıdakı kimi hesablanır:

- əsas vəsaitlərin ilkin dəyərinin əsas vəsaitlərin qalıq dəyərinə nisbəti
- dövriyyədən çıxarılmış əsas vəsaitlərin dəyərinin hesabat dövründə daxil olmuş vəsaitlərin dəyərinə nisbəti;
- hesabat ilində dövriyyədən çıxarılmış əsas vəsaitlərin dəyərinin əsas vəsaitlərin orta illik dəyərinə nisbəti.
- əsas vəsaitlərin qalıq dəyərinin onların ilkin dəyərinə nisbəti;
- hesabat dövründə daxil olmuş və dövriyyədən çıxarılmış əsas vəsaitlərin dəyərinin nisbəti;

264 əsas vəsaitlərin köhnəlməsi əmsali aşağıdakı kimi hesablanır:

- dövriyyədən çıxarılmış əsas vəsaitlərin onların orta illik dəyərinə nisbəti.
- əsas vəsaitlərin istismarı dövründə toplanmış amortizasiyanın onların qalıq dəyərinə nisbəti;
- əsas vəsaitlərin istismarı dövründə toplanmış amortizasiyanın onların bərpa dəyərinə nisbəti ;
- əsas vəsaitlərin istismarı dövründə toplanmış amortizasiyanın onların ilkin dəyərinə nisbəti ;
- əsas vəsaitlərin istismarı dövründə toplanmış amortizasiyanın onların orta illik dəyərinə nisbəti;

265 əsas vəsaitlərin artımı əmsali aşağıdakı kimi hesablanır:

- ilin sonuna əsas vəsaitlərin dəyərinin hesabat ilində daxil olmuş əsas vəsaitlərin orta illik dəyərinə nisbəti.
- ilin əvvəlinə əsas vəsaitlərin dəyərinin hesabat ilində daxil olmuş və çıxmış əsas vəsaitlərin dəyərləri üzrə fərqiə nisbəti;
- hesabat ilində daxil olmuş və çıxmış əsas vəsaitlərin dəyərləri üzrə fərqiə ilin əvvəlinə əsas vəsaitlərin dəyərinə nisbəti;
- hesabat ilində daxil olmuş və çıxmış əsas vəsaitlərin dəyərləri üzrə fərqiə ilin sonuna əsas vəsaitlərin dəyərinə nisbəti;
- ilin sonuna əsas vəsaitlərin dəyərinin hesabat ilində çıxmış əsas vəsaitlərin dəyərlərinə nisbəti;

266 Dövriyyə aktivləri 3800 min manat, o cümlədən material ehtiyatları-1500, pul vəsaitləri 500 min manat, qısamüddətli kreditor borcları 2200 min manat təşkil edir. Mütləq likvidlikəmsalını müəyyən edin: (Sürət 21.09.2015 12:02:14)

- 0,83
- 2,1
- 0,48
- 0,23
- 1,5

267 Dövriyyə aktivləri 2500 min manat, o cümlədən material ehtiyatları-1500, pul vəsaitləri 200 min manat, qısamüddətli kreditor borcları 1200 min manat təşkil edir Aralıq likvidlikəmsalını müəyyən edin: (Sürət 21.09.2015 12:02:04)

- 0,48
- 1,5
- 1,3
- 2,1
- 0,83

268 Müstəqillik əmsali hesablanır: (Sürət 21.09.2015 12:01:54)

- borc kapitalının xüsusi kapitala nisbəti kimi;
- xüsusi kapitalın borc kapitalına nisbəti kimi.
- xüsusi kapitalın balansın valyutasına nisbəti kimi;

- borc kapitalının balansın valyutasına nisbəti kimi;
- aktivlərin öhdəliklərə nisbəti kimi;

269 İşlək kapitalın mahiyyəti nədir: (Sürət 21.09.2015 12:01:52)

- pul vəsaitləri çıxılmaqla təşkilatın dövriyyə aktivləri və qısamüddətli öhdəlikləri arasında fərqdir;
- cari aktivlər və aktivlərin dəyəri arasında fərqdir.
- məcmu aktivlər və cari aktivlər arasında fərqdir;
- təşkilatın cari aktivləri və cari öhdəlikləri arasında fərqdir;
- təşkilatın cari aktivləridir;

270 Xalis dövriyyə kapitalı hesablanır: (Sürət 21.09.2015 12:01:49)

- xüsusi kapital və borc kapitalı arasında fərq kimi
- məcmu aktivlər və dövriyyə aktivlər arasında fərq kimi;
- pul vəsaitləri çıxılmaqla dövriyyə aktivləri və qısamüddətli öhdəliklər arasında fərq kimi;
- təşkilatın cari aktivləri və cari passivləri arasında fərq kimi;
- təşkilatın cari passivləri və cari aktivləri arasında fərq kimi;

271 Mütləq likvidlik əmsalı hesablanır: (Sürət 21.09.2015 12:01:39)

- pul vəsaitləri və qısamüddətli maliyyə qoyuluşlarının bank kreditlərinə nisbəti kimi;
- pul vəsaitlərinin qısamüddətli öhdəliklərə nisbəti kimi;
- pul vəsaitlərinin kreditor borclarına nisbəti kimi;
- pul vəsaitləri və qısamüddətli maliyyə qoyuluşlarının qısamüddətli öhdəliklərə nisbəti kimi;
- pul vəsaitlərinin və qısamüddətli maliyyə qoyuluşlarının kreditor borclarına nisbəti kimi;

272 Cari (ümumi) likvidlik əmsalı hesablanır: (Sürət 21.09.2015 12:01:36)

- dövriyyə aktivlərinin uzunmüddətli öhdəliklərə nisbəti kimi;
- məcmu aktivlərin qısamüddətli öhdəliklərə nisbəti kimi.
- dövriyyə aktivlərinin kreditor borclarına nisbəti kimi;
- dövriyyə aktivlərinin qısamüddətli öhdəliklərə nisbəti kimi;
- məcmu aktivlərin uzunmüddətli öhdəliklərə nisbəti kimi;

273 Aralıq likvidlik əmsalı hesablanır: (Sürət 21.09.2015 12:01:33)

- pul vəsaiti, qiymətli kağızlar və qısamüddətli debitor borclarının cəminin uzunmüddətli öhdəliklərə nisbəti kimi.
- pul vəsaiti, qiymətli kağızlar və qısamüddətli debitor borclarının cəminin bütün öhdəliklərə nisbəti kimi;
- pul vəsaiti və qısamüddətli debitor borclarının cəminin kreditor borclarına nisbəti kimi;
- pul vəsaiti, qiymətli kağızlar və qısamüddətli debitor borclarının cəminin kreditor borclarına nisbəti kimi;
- pul vəsaiti, qiymətli kağızlar və qısamüddətli debitor borclarının cəminin qısamüddətli öhdəliklərə nisbəti kimi;

274 Dövriyyə aktivləri 2500 min manat, qısamüddətli kreditor borcları 1200 min manat təşkil edir Cari likvidlikəmsalını müəyyən edin: (Sürət 21.09.2015 12:02:10)

- 0,48
- 0,48
- 2,1
- 1,5
- 1,3

275 Ritmiklik göstəricisi xarakterizə edir:

- gün ərzində plan üzrə məhsul istehsalının onun ortagünlük həcmində nisbəti;
- plan həcmində faktiki məhsul istehsalının onun plan həcmində nisbəti;
- plan üzrə istehsalın həcmində faktiki istehsal həcmində nisbəti;
- məhsul istehsalında plandan gündəlik müsbət və mənfi kənarlaşmaların cəmi
- faktiki istehsalın plan üzrə istehsalın həcmində nisbəti;

276 Əmtəəlik əmsalı dedikdə nə başa düşülür?

- ümumi məhsulun həcmində əmtəəlik məhsulun payı;
- ümumi məhsulun həcmində yüklenmiş və ödənilmiş məhsulların payı;
- ümumi məhsulun həcmində bitməmiş istehsal istisna olmaqla istehsal olunmuş bütün məhsulların dəyəri;
- ümumi məhsulun həcmində yüklenmiş və məsul saxlanmada olan malların payı;
- ümumi məhsulun həcmində satılmış məhsulun payı;

277 Məhsul satışını səciyyələndirir:

- təsərrüfatdaxili dövriyyə, məsul saxlanmada olan malların dəyəri;
- bitməmiş istehsal da daxil olmaqla istehsal olunmuş məhsulların dəyəri.
- müqaviləyə uyğun miqdarda, müddətdə, çeşiddə yüklenmiş və alıcı tərəfindən ödənilmiş məhsulun dəyəri;
- öz tələbatı üçün malların və yarımfabrikatların dəyəri;
- təsərrüfatdaxili dövriyyə də daxil olmaqla bütün məhsulların dəyəri;

278 Əmtəəlik məhsul kimi qəbul edilir:

- yüklenmiş və ödənmə vaxtı çatmamış malların dəyəri.
- bitməmiş istehsal istisna olmaqla istehsal olunmuş bütün məhsulun (işin xidmətin) dəyəri;
- bitməmiş istehsal və təsərrüfatdaxili dövriyyə istisna olmaqla istehsal olunmuş bütün məhsulun dəyəri;
- təsərrüfatdaxili dövriyyə daxil olmaqla istehsal olunmuş bütün məhsulların dəyəri;
- öz istehlakı üçün yarımfabrikatların və məsul saxlanmada olan mal qalıqlarının dəyəri;

279 Ümumi məhsul dedikdə nə başa düşülür:

- hesabat dövründə hazırlanmış, yüklenmiş və dəyər ödənilmiş yarımfabrikatların dəyəri.
- satılmış məhsulların, yüklenmiş və dövrün əvvəlinə və sonuna məhsul saxlanmada olan mal qalığının dəyəri;
- satış üçün hazır məmulatın, yarımfabrikatın və öz ehtiyacı üçün məhsul və yarımfabrikatların dəyəri;
- yüklenmiş və bağlanmış müqaviləyə uyğun ödənilmiş məhsulların dəyəri;
- bitməmiş istehsal da daxil olmaqla istehsal olunmuş bütün məhsulların dəyəri;

280 Məhsul satışının həcmində bilavəsitə təsir göstərən amillər hansılardır?

- Məhsul satışı ilə əlaqədar bağlanmış müqavilələrin və öhtəliklərin yerinə yetirilməsi.
- Satışa göndərilən məhsulların alıcıya çatıb - çatmaması
- Məhsulun keyfiyyətində olan dəyişikliklər
- Məhsulun strukturunda olan dəyişikliklər
- Məhsul istehsalının həcminin dəyişməsi, ilin əvvəlinə və sonuna yolda olan məhsul qalığının dəyişməsi

281 Əsas istehsal fondlarından istifadə göstəricisinə - fondveriminin həcmində hansı amillər təsir göstərir?

- Ümumi məhsulun tərkibində olan dəşiklik.
- Buraxılan məhsulun strukturunda olan dəyişikliklər
- Buraxılan məhsulun keyfiyyətinin dəyişməsi
- Məhsul istehsalının həcminin və əsas istehsal fondlarının orta illik qalığının dəyişməsi
- Əsas istehsal fondlarının modernləşdirilməsi

282 Əsas istehsal fondları ilə əlaqədər amillərin dəyişməsinin məhsul istehsalına təsiri?

- Əsas fondların köhnəlmə səviyyəsi artdıqca məhsul səviyyəsi artır.
- Əsas istehsal fondlarının həcmi və onların məsuldarlığının dəyişməsi istehsalsalın həcminin dəyişməsinə təsir göstərir
- Əsas istehsal fondlarının boşdayanmaları istehsalın həcmində müsbət təsir göstərir
- Əsas istehsal fondları artdıqca məhsul istehsalı da artır
- Əsas istehsal fondlarının təmirə dayanma müddəti artdıqca məhsul istehsalına müsbət təsir göstərir

283 Məhsul istehsalı həcminin dəyişməsinə əmək amillərinin dəyişməsi necə təsir göstərir?

- İşçilərin işə çıxmaması üzündən boşdayanmalar artır və istehsalın həcmində müsbət təsir göstərir.

- Əmək məhsuldarlığının yüksəlməsi istehsalın həcmini azaldır
- İşçilərin sayının və onların əmək məhsuldarlığının artması istehsalın həcmində müsbət təsir göstərir
- İşçilərin sayının artması istehsalın həcminin artmasına müsbət təsir göstərir
- İşçilərinin sayının və onların tarif dərəcələrinin azalması məhsul istehsalına müsbət təsir göstərir

284 Məhsulun keyfiyyətinə hansı amillər təsir göstərir?

- Əmtəəlik məhsulun strukturunun dəyişməsi
- İstehsal resurslarının keyfiyyəti və onlardan istifadə səviyyəsi;
- Yüksək biliyə və peşə hazırlığına malik olan idarəetmə kadrlarının mövcudluğu;
- Texnoloji kadrların, ustaların, fəhlələrin işə davamiyəti;
- Zay məhsulların xüsusi çəkisinin artıb-azalması;

285 Məhsulun keyfiyyətinin dəyişməsi digər iqtisadi göstəricilərə necə təsir edir?

- Məhsulun keyfiyyəti yüksəldikcə zaydan itkilərin sayı artır.
- Məhsulun keyfiyyəti aşağı düşdükcə mənfəət artır
- Buraxılan məhsulun keyfiyyəti yüksəldikcə müəssisənin gəlirləri dəyişir
- Satılan məhsulun orta satış qiymətlərinin dəyişməsinə
- Məhsulun keyfiyyəti artıqca işçilərin orta əmək haqqında artır

286 Çeşid planının yerinə yetirilməsinə konkret olaraq təsir edən iqtisadi amillər hansıdır?

- Müəssisənin istehsal sahələrinin yenidən qurulması.
- Çeşid planına uyğun olaraq xammal materialın daxil olması və sifarişlərin dəyişməsi
- Texniki tərəqqinin sürəti
- Yeni tətbiq olunan texnologiyalar
- İşçi quvvəsinin planda nəzərdə tutulandan çox olması

287 Məhsul istehsalına təsir edən əsas amillərin keyfiyyət tərəfləri hansılardır?

- İstehsal avadınlıqlarının məhsuldarlığı, əmək məhsuldarlığı və material məsarifi normasına əməl olunması.
- Maliyyə resursları ilə təmin olunma səviyyəsi;
- Müəssisənin təşkilat-texniki səviyyəsində olan dəyişiklik;
- Xammal-materialın tərkibində olan dəyişiklik;
- Məhsul satışı həcmində olan dəyişiklik;

288 Məhsul istehsalına təsir edən əsas amillərin kəmiyyət tərəfləri hansılardır?

- Məhsul istehsalı ilə əlaqədar biznes-plan göstəricilərinin qeyri-reallığı;
- Əsas istehsal fondları, əmək ehtiyatları və xammal-materialla təmin olunma;
- Enerji təchizatının müntəzəm surətdə pozulması;
- Anbarda olan xammal-materialların normativə uyğun olmaması;
- İşçi heyətinin tərkibində olan dəyişiklik;

289 Məhsul istehsalının həcmində təsir edən əsas amillər hansılardır?

- məhsul satışı üzrə müqavilə öhdəliklərinin pozulması
- istehsal texnologiyalarının təkmil olması;
- maliyyə resursları ilə təmin olunma;
- istehsal prosesinin təşkilinin vəziyyəti;
- istehsal resurslarının mövcudluğu və onlardan istifadə səviyyəsi;

290 Hansı göstəricinin dəyişməsi satılmış məhsulu əmtəəlik məhsuldan fərqləndirir:

- cari xərclərin dəyərinin dəyişməsi.
- gələcək dövrlərin xərclərinin dəyişməsi;
- satılmamış hazır məhsul qalıqlarının dəyişməsi;
- bitməmiş istehsal qalıqlarının dəyişməsi;

- məhsulun maya dəyərinin dəyişməsi;

291 Zaydan itginin nisbi həcmi necə hesablanır?

- zayın düzəldilməsinə bütün xərc-lərin zaydan itginin ümumi məbləğinə nisbəti.
- zaydan itginin əmtəlik məhsulun dəyərinə nisbəti;
- zaydan itginin ümumi məhsulun dəyərinə nisbəti;
- mütləq zay məhsulun dəyərinin istehsal maya dəyərinə nisbəti;
- zaydan itginin satılmış məhsulun dəyərinə nisbəti;

292 Hansı göstəricilər məhsulun keyfiyyətini səciyyələndirir?

- yararlılıq, etibarlılıq, uzunömürlük, məmulatını texnoloji estetikliyi;
- estetiklik, yararlıq, keyfiyyətsiz məhsullara görə cərimə.
- etibarlılıq, zaydan itgi, inkişaf etmiş ölkələrə ixrac olunan məhsullağın xüsusi çəkisi;
- keyfiyyətsiz məhsullara görə cərimə, zay məhsullarının həcmi və xüsusi çəkisi, zaydan itgi.
- ümumi məhsulun həcmində yeni məhsulun, inkişaf etmiş ölkələrə ixrac olunan, sertifikatlı məhsulların xüsusi çəkisi;

293 Ahəngdarlığın birbaşa göstəriciləri hansılardır?

- anbarda hazır məhsul qalıqlarının mövcudluğu
- variasiya əmsalı, növbəlik əmsalı, növlük əmsalı, məhsulların vaxtında göndərilməməsinə görə cərimələr;
- iş vaxtından artıq işlərə görə ödəmələr, müəssisənin asılı olmayan boşdayanmaların ödənilməsi, zaydan itki;
- variasiya əmsalı, ahəndarlıq əmsalı, aritmiklik miqdarı,
- növbəlik əmsalı, məhsulun ümumi həcmində zay məhsulun payı;

294 Müəssisənin fəaliyyətini iqtisadi cəhətdən təhlil etmək üçün informasiya mənbələri hansılardır?

- İşçi və qulluqçulardan müəssisənin fəaliyyətinə aid toplanmış sorğu materialları.
- Mühasibat uçotu və hesabatı, maliyyə hesabatı, məlumatları, audit yoxlamalarının nəticələri
- Müəssisənin sosial – iqtisadi həyatına aid görülən işlər
- Kooperativləşən müəssisələrlə bağlanmış müqavilələr
- Müəssisənin fəaliyyəti ilə əlaqədar istehsal müşavirələrinin və istehsalat müşavirələrinin qərarları

295 Ahəngdarlıq göstəricisi xarakterizə edir:

- məhsul istehsalında plandan gündəlik müsbət və mənfi kənarlaşmaların cəmi
- plan üzrə istehsalın həcminin faktiki istehsal həcmində nisbəti;
- plan həcmində faktiki məhsul istehsalının onun plan həcmində nisbəti;
- faktiki istehsalın plan üzrə istehsalın həcmində nisbəti;
- gün ərzində plan üzrə məhsul istehsalının onun ortagünlük həcmində nisbəti;

296 əsas fondların dövriyyədən çıxma əmsalı aşağıdakı kimi hesablanır:

- hesabat ilində dövriyyədən çıxarılmış əsas vəsaitlərin dəyərinin əsas vəsaitlərin orta illik dəyərinə nisbəti.
- dövriyyədən çıxarılmış əsas vəsaitlərin dəyərinin ilin əvvelinə əsas vəsaitlərin dəyərinə nisbəti ;
- hesabat dövründə daxil olmuş və dövriyyədən çıxarılmış əsas vəsaitlərin dəyərinin nisbəti;
- dövriyyədən çıxarılmış əsas vəsaitlərin dəyərinin ilin sonuna əsas vəsaitlərin dəyərinə nisbəti;
- dövriyyədən çıxarılmış əsas vəsaitlərin dəyərinin hesabat dövründə daxil olmuş əsas vəsaitlərin dəyərinə nisbəti ;

297 əsas fondların təzələnməsi əmsalı aşağıdakı kimi hesablanır:

- hesabat ilində daxil olmuş əsas vəsaitlərin dəyərinin əsas vəsaitlərin orta illik dəyərinə nisbəti .
- hesabat dövründə dövriyyədən çıxarılmış əsas vəsaitlərin dəyərinin daxil olmuş əsas vəsaitlərin dəyərinə nisbəti kimi;
- hesabat dövründə daxil olmuş əsas vəsaitlərin ilin əvvelinə əsas vəsaitlərin dəyərinə nisbəti kimi;
- hesabat dövründə daxil olmuş əsas vəsaitlərin ilin sonuna əsas vəsaitlərin dəyərinə nisbəti kimi;
- daxil olmuş əsas vəsaitlərin dəyərinin hesabat dövründə dövriyyədən çıxarılmışa əsas vəsaitlərin dəyərinə nisbəti kimi;

298 Məhsul istehsalına təsir edən əsas amillərin keyfiyyət xarakteristikası hansılardır?

- fondverimi, əmək məhsuldarlığı, material verimi;
- xammal-materialın tərkibində olan dəyişiklik;
- müəssisənin təşkilat-texniki səviyyəsində olan dəyişiklik;
- maliyyə resursları ilə təmin olunma səviyyəsi;
- məhsul satışı həcmində olan dəyişiklik;

299 Məhsul istehsalına təsir edən əsas amillərin kəmiyyət xarakteristikası hansılardır?

- enerji təchizatının müntəzəm surətdə pozulması;
- əsas istehsal fondları, əmək ehtiyatları və xammal-materialla təmin olunma;
- işçi heyətinin tərkibində olan dəyişiklik;
- məhsul istehsalı ilə əlaqədar biznes-plan göstəricilərinin qeyri-reallığı;
- anbarda olan xammal-materialların normativə uyğun olmaması;

300 Məhsul istehsalının həcmində təsir edən əsas amillər hansılardır?

- məhsul satışı üzrə müqavilə öhdəliklərinin pozulması
- istehsal prosesinin təşkilinin vəziyyəti;
- maliyyə resursları ilə təmin olunma;
- istehsal texnologiyalarının təkmil olması;
- istehsal resurslarının mövcudluğu və onlardan istifadə səviyyəsi;

301 Mal ehtiyatlarının dövranının intensivliyi necə hesablanır:

- miqdard hesabı ilə mal qalığının satılmış malların dəyərinə nisbəti kimi
- satılmış malların miqdarının miqdard hesabı ilə orta mal qalığına nisbəti kimi;
- satılmış malların miqdarının dəyər ifadəsində orta mal qalığına nisbəti kimi;
- satılmış malların miqdarının məhsul vahidinin dəyərinə nisbəti kimi;
- miqdard hesabı ilə mal qalığının satılmış malların miqdarına nisbəti kimi;

302 Satılmış məhsulun həcmini artırmaq üçün ilin sonuna hazır məhsul qalıqları:

- artırılır;
- azaldılır;
- silinir.
- ötən ilki səviyyəyə çatdırılır;
- dəyişdirilmir;

303 Hansı göstərici əmtəəlik məhsulu ümumi məhsuldan fərqləndirir?

- dövrün əvvəlinə mal qalıqları.
- satılmamış hazır məhsul qalıqları;
- gələcək dövrlərin xərcləri;
- debitor borcları;
- bitməmiş istehsal qalıqları;

304 Hansı göstəricinin dəyişməsi satılmış məhsulu əmtəəlik məhsuldan fərqləndirir:

- cari xərclərin dəyərinin dəyişməsi.
- məhsulun maya dəyərinin dəyişməsi;
- bitməmiş istehsal qalıqlarının dəyişməsi;
- satılmamış hazır məhsul qalıqlarının dəyişməsi;
- gələcək dövrlərin xərclərinin dəyişməsi;

305 Zaydan itgının nisbi həcmi necə hesablanır?

- zaydan itgının ümumi məhsulun dəyərinə nisbəti;

- mütləq zay məhsulun dəyərinin istehsal maya dəyərinə nisbəti;
- zayın düzəldilməsinə bütün xərclərin zaydan itgının ümumi məbləğinə nisbəti;
- zaydan itgının satılmış məhsulun dəyərinə nisbəti;
- zaydan itgının əmtəəlik məhsulun dəyərinə nisbəti;

306 Zaydan mütləq itgi məbləği necə hesablanır?

- zay məhsulun düzəldilməsi xərcləri ilə istifadə dəyərinin fərqi;
- zay məhsulun maya dəyəri ilə istifadə dəyəri və tutulmaların cəmi;
- zay məhsulun maya dəyəri ilə istifdə dəyəri və tutulmaların fərqi;
- zay məhsulun maya dəyəri və istifadə dəyəri və tutulmalar çıxılmaqla onların düzəldilməsi üzrə xərclərin cəmi;
- zay məhsulun düzəldilməsi xərcləri və tutulmaların cəmi;

307 Keyfiyyətsiz məhsula görə cərimələr, brak olunmuş məhsulun həcmi və xüsusi çəkisi gösətərici keyfiyyətin:

- ümumi göstəriciləridir
- fərdi göstəriciləridir
- kütləvilik göstəricisidir.
- birbaşa göstəriciləridir;
- dolayı göstəriciləridir;

308 Məhsulun keyfiyyətinə hansı amillər təsir göstərir?

- əmtəəlik məhsulun strukturunun dəyişməsi
- texnoloji kadrların, ustaların, fəhlələrin işə davamiyəti;
- yüksək biliyə və peşə hazırlığına malik olan idarəetmə kadrlarının mövcudluğu;
- istehsal resurslarının keyfiyyəti və onlardan istifadə səviyyəsi;
- zay məhsulların xüsusi çəkisinin artıb-azalması;

309 Məhsulun keyfiyyəti hansı göstəricilərə təsir göstərir?

- məhsul satışından pul gəliri, heyətin sayı, avadanlıqların gücü.
- aktivlərin dövranı, məhsul buraxılışı, məhsul satışından pul gəliri, məhsulların rentabelliyi;
- məhsul buraxılışı, əmək məhsuldarlığı, fondverimi;
- aktivlərin rentabelliyi, likvidlik, ödəmə qabiliyyəti;
- məhsul buraxılışı, məhsul satışından pul gəliri və mənfəət;

310 Məhsulun keyfiyyətinin fərdi göstəricilərinə aiddir:

- estetiklik, yararlıq, keyfiyyətsiz məhsullara görə cərimə.
- ümumi məhsulun həcmində yeni məhsulun, yüksək inkişaf etmiş ölkələrə ixrac olunan, sertifikatlı məhsulların xüsusi çəkisi;
- yararlılıq, etibarlılıq, uzunömürlük, məmulatını texnoloji estetikliyi;
- keyfiyyətsiz məhsullara görə cərimə, zay məhsulların həcmi və xüsusi çəkisi, zaydan itgi.
- etibarlılıq, zaydan itgi, yüksək inkişaf etmiş ölkələrə ixrac olunan məhsulların xüsusi çəkisi;

311 Hansı göstəricilər məhsulun keyfiyyətini səciyyələndirir?

- estetiklik, yararlıq, keyfiyyətsiz məhsullara görə cərimə.
- ümumi məhsulun həcmində yeni məhsulun, inkişaf etmiş ölkələrə ixrac olunan, sertifikatlı məhsulların xüsusi çəkisi;
- yararlılıq, etibarlılıq, uzunömürlük, məmulatını texnoloji estetikliyi;
- keyfiyyətsiz məhsullara görə cərimə, zay məhsulların həcmi və xüsusi çəkisi, zaydan itgi.
- etibarlılıq, zaydan itgi, inkişaf etmiş ölkələrə ixrac olunan məhsulların xüsusi çəkisi;

312 Ahəngdarlığın birbaşa göstəriciləri hansılardır?

- növbəlik əmsali, məhsulun ümumi həcmində zay məhsulun payı;
- iş vaxtından artıq işlərə görə ödəmələr, müəssisənin asılı olmayan boşdayanmaların ödənilməsi, zaydan itki;

- variasiya əmsalı, ahəngdarlıq əmsalı, aritmiklik miqdarı;
- variasiya əmsalı, növbəlik əmsalı, növlük əmsalı, məhsulların vaxtında göndərilməməsinə görə cərimələr;
- anbarda hazır məhsul qalıqlarının mövcudluğu

313 Ahəngdarlığın dolayı göstəriciləri hansılardır?

- variasiya əmsalı, növbəlik əmsalı, növlük əmsalı, məhsulların vaxtında göndərilməməsinə görə cərimələr;
- iş vaxtından artıq işlərə görə ödəmələr, müəssisənin asılı olmayan boşdayanmaların ödənilməsi, zaydan itki;
- anbarda hazır məhsul qalıqlarının mövcudluğu
- variasiya əmsalı, ahəndarlıq əmsalı, aritmiklik miqdarı,
- növbəlik əmsalı, məhsulun ümumi həcmində zay məhsulun payı;

314 Ahəngdarlığın dolayı göstəriciləri hansılardır?

- anbarda hazır məhsul qalıqlarının mövcudluğu
- variasiya əmsalı, ahəndarlıq əmsalı, aritmiklik miqdarı,
- iş vaxtından artıq işlərə görə ödəmələr, müəssisənin asılı olmayan boşdayanmaların ödənilməsi, zaydan itki;
- variasiya əmsalı, növbəlik əmsalı, növlük əmsalı, məhsulların vaxtında göndərilməməsinə görə cərimələr;
- növbəlik əmsalı, məhsulun ümumi həcmində zay məhsulun payı;

315 Əmtəə balansına daxildir:

- ilin əvvəlinə anbarlarda hazır məhsul qalıqları, müxtəlif daxilolmalar, ilin sonuna hazır məhsul qalıqları.
- ilin əvvəlinə və sonuna anbarlarda hazır məhsul qalıqları, müxtəlif daxilolmalar, satış;
- ilin əvvəlinə və sonuna anbarlarda hazır məhsul qalığı, əmtəəlik məhsul, müxtəlif daxilolmalar, satış;
- ilin əvvəlinə anbarlarda hazır məhsul qalığı, ümumi məhsul, müxtəlif daxilolmalar, satış, ilin sonuna hazır məhsul qalığı;
- satışdan sonra hazır məhsul qalıqları, müxtəlif daxilolmalar, ilin sonuna hazır məhsul qalıqları;

316 Əsas vəsaitlərin orta illik dəyərinin işçilərin orta illik sayına nisbəti xarakterizə edir:

- əsas fondların köhnəlməsi əmsalını
- əsas fondların fondverimini ;
- əsas fondların fondtutumunu;
- əməyin fondla silahlanması;
- əsas fondların yararlılıq əmsalını;

317 Əsas vəsaitlərin qalıq dəyərinin onların ilkin dəyərinə nisbəti xarakterizə edir:

- əsas fondların yararlılıq əmsalını;
- əsas fondların fondverimini ;
- əsas fondların fondtutumunu;
- əməyin fondla silahlanması;
- əsas fondların köhnəlməsi əmsalını

318 İstehsal olunmuş məhsulun həcmi əsas istehsal fondlarının orta illik dəyərinə nisbəti xarakterizə edir:

- əsas fondların fondverimini;
- əsas fondların fondtutumunu;
- əməyin fondla silahlanması;
- əsas fondların yararlılıq əmsalını;
- əsas fondların köhnəlməsi əmsalını

319 Əsas fondların orta illik dəyərinin məhsulun həcmi nisbəti xarakterizə edir:

- əsas fondların köhnəlməsi əmsalını
- əsas fondların fondtutumunu;
- əməyin fondla silahlanması;
- əsas fondların yararlılıq əmsalını;

- əsas fondların fondverimini ;

320 əsas vəsaitlərin hərəkətinin ümumi qiymətləndirilməsi göstəricilərinə aid edilir:

- əsas vəsaitlərin dövriyyədən çıxması, daxil olması, əvəzləmə, artım əmsalları.
- avadanlıq vahidinin orta dəyəri, yararlılıq əmsali;
- avadanlıqların işinin növbəlik əmsali, maşın və dəzgahların strukturu;
- vaxt vahidi ərzində məhsul buraxılışının həcmi, növbəlik əmsali;
- 1 maşın – saat hesabı ilə orta hasilat, avadanlıqların miqdarı;

321 Avadanlıqlardan intensiv istifadəni əks etdirən göstəricilərə aiddir:

- vaxt vahidi ərzində məhsul buraxılışının həcmi;
- avadanlıqların işinin növbəlik əmsali, maşın və dəzgahların strukturu;
- növbədaxili boşdayanmalar;
- avadanlıq vahidinin orta dəyəri;
- 1 maşın – saat hesabı ilə orta hasilat, avadanlıqların miqdarı;

322 Avadanlıqlardan ekstensiv istifadəni əks etdirən göstəricilərə aiddir:

- növbədaxili boşdayanmalar;
- avadanlıqların işinin növbəlik əmsali;
- vaxt vahidi ərzində məhsul buraxılışının həcmi;
- 1 maşın – saat hesabı ilə orta hasilat, avadanlıqların miqdarı;
- avadanlıq vahidinin orta dəyəri;

323 Fondverimi, fondtutumu, fondların rentabelliyi xarakterizə edir:

- avadanlıqların yaş tərkibini.
- əsas fondların hərəkətini;
- əsas fondların texniki vəziyyətini;
- əsas fondlardan istifadənin səmərəliliyini ;
- maşın və avadanlıqların yüklənməsi dərəcəsini;

324 əsas vəsaitlərin dövriyyədən çıxması, daxil olması, əvəz olunma, artım əmsalları xarakterizə edir:

- əsas fondların texniki vəziyyətini;
- əsas fondların hərəkətini;
- avadanlıqların yaş tərkibini.
- maşın və avadanlıqların yüklənməsi dərəcəsini;
- əsas fondlardan istifadənin səmərəliliyini ;

325 Fondların rentabelliyi aşağıdakı kimi hesablanır:

- əsas vəsaitlərin orta illik dəyərinin satışdan mənfəətinə nisbəti;
- əsas vəsaitlərin qalıq dəyərinin satışdan mənfəətə nisbəti
- satışdan mənfəətin əsas vəsaitlərin bərpə dəyərinə nisbəti.
- satışdan mənfəətin əsas vəsaitlərin qalıq dəyərinə nisbəti;
- satışdan mənfəətin əsas vəsaitlərin orta illik dəyərinə nisbəti;

326 Fondtutumu göstəricisi aşağıdakı kimi hesablanır:

- əsas vəsaitlərin ilkin dəyərinin istehsal olunmuş məhsulun həcmində nisbəti;
- istehsal olunmuş məhsulun həcminin əsas vəsaitlərin orta illik dəyərinə nisbəti
- istehsal olunmuş məhsulun həcminin əsas vəsaitlərin qalıq dəyərinə nisbəti;
- əsas vəsaitlərin orta illik dəyərinin istehsal olunmuş məhsulun həcmində nisbəti;
- istehsal olunmuş məhsulun həcminin əsas vəsaitlərin ilkin dəyərinə nisbəti;

327 Çeşid etibarı ilə məhsul buraxılışı planının yerinə yetirilmə səviyyəsi necə hesablanır?

- Çeşidlərin plan sayı ilə faktiki sayı arasındaki fərqi 100 - ə vurmaqla
- Çeşidlərin faktiki sayından plan sayını çıxmaqla
- Çeşidlərin faktiki sayını plan sayına bölməklə
- Çeşidlərin faktiki sayı ilə plan sayı arasındaki fərqi müəyyən etməklə
- Faktiki yerinə yetirilmiş çeşidlərin sayını 100 - ə vurub çeşidlərin plan sayına bölməklə

328 Məhsul istehsalı tapşırığının yerinə yetirilmə səviyyəsi necə hesablanır?

- Məhsulun plan həcmindən faktiki həcmini çıxmaqla.
- Məhsulun faktiki həcmini 100 - ə vurub plana bölməklə
- İstehsalın faktiki həcmini plana bölməklə
- İstehsalın faktiki həcmi ilə plan həcmini müqaisə etməklə
- Məhsulun faktiki həhmindən plan həcmini çıxmaqla

329 Sənaye müəssisələrinin təsərrüfat fəaliyyəti təhlilinin obyektləri hansılardır?

- Müəssisənin digər müəssisələr ilə kooperativləşməsi məsələləri.
- Müəssisənin təşkilat quruluşunun öyrənilməsi
- Müəssisənin hesablaşma əməliyyatlarının məqsədə uyğunluğu
- Müəssisənin təhcizat, istehsal, satış, məsrəf, mənfəət (zərər) və maliyyə vəziyyəti
- Müəssisənin fəaliyyəti ilə əlaqədar olaraq qərar və göstərişlərin hazırlanması

330 Müəssisənin fəaliyyətinin təhlilinin vəzifələri hansılardır?

- İşçilərlə müəssisə arasında bağlanmış müqavilələrə nəzarət etmək.
- Müəssisənin fəaliyyəti ilə əlaqədar qəbul olunmuş qərarlar və sərəncamlar
- İqtisadi göstəricilər üzrə planların yerinə yetirilməsini öyrənmək, iqtisadi göstəricilərə təsir göstərən amillərin təsir dərəcələrini hesablamaq və gələcək üçün konkret əməli təkliflər hazırlamaq
- Müəssisənin iş fəaliyyətinə nəzarəti həyata keçirmək
- İstehsal ehtiyatlarının və işçi quvvəsinin təminatına nəzarət etmək.

331 Material məsrəfləri əmsalı necə müəyyən olunur?

- material xərclərinin məhsulun həcmində nisbəti kimi;
- məhsulun həcmindən material xərclərinə nisbəti kimi;
- faktiki material məsrəflərinin məhsulun faktiki həcmində görə düzəliş edilmiş plan material məsrəflərinə nisbəti kimi.
- material xərclərinin məhsulun maya dəyərinə nisbəti kimi;
- əmtəəlik məhsul indeksinin material məsrəfləri indeksinə nisbəti kimi;

332 Material məsrəflərinin hər manatına məhsul satışından mənfəət necə hesablanır?

- material məsrəflərinin məhsul satışından mənfəətə nisbəti kimi;
- məhsul satışından mənfəətin material məsrəflərinə nisbəti kimi;
- material məsrəflərinin xalis mənfəətə nisbəti kimi;
- material məsrəflərinin ümumi mənfəətə nisbəti kimi;
- material məsrəflərinin satışın maya dəyərinə nisbəti kimi;

333 əsas materiallardan faydalı istifadə əmsalı necə hesablanır?

- tallantılar çıxılmaqla material məsrəflərinin istehsal olunmuş məhsulun dəyərinə nisbəti kimi;
- tallantılar çıxılmaqla əsas material məsrəflərinin realizə olunan məhsulun həcmində nisbəti kimi;
- tallantılar çıxılmaqla əsas material məsrəflərinin əsas material məsrəflərinə nisbəti kimi;
- istehsal olunmuş məhsulun dəyərinin tallantılar çıxılmaqla material məsrəflərinə nisbəti kimi;
- əsas material məsrəflərinin istehsal olunmuş məhsulun maya dəyərinə nisbəti kimi.

334 Məhsulun materialverimi necə müəyyən olunur?

- faktiki material məsrəflərinin məhsulun faktiki həcmində görə düzəliş edilmiş plan material məsrəflərinə nisbəti kimi.

- material xərclərinin məhsulun həcmində nisbəti kimi;
- əmtəəlik məhsul indeksinin material məsrəfləri indeksində nisbəti kimi;
- material xərclərinin məhsulun maya dəyərinə nisbəti kimi;
- məhsulun həcmindən material xərclərinə nisbəti kimi;

335 Məhsulun materialtutumu necə müəyyən olunur?

- faktiki material məsrəflərinin məhsulun faktiki həcmində görə düzəliş edilmiş plan material məsrəflərinə nisbəti kimi.
- material xərclərinin məhsulun maya dəyərinə nisbəti kimi;
- məhsulun həcmindən material xərclərinə nisbəti kimi;
- material xərclərinin məhsulun həcmində nisbəti kimi;
- əmtəəlik məhsul indeksinin material məsrəfləri indeksində nisbəti kimi;

336 Məhsulun əməktutumu necə hesablanır?

- İşlənmiş adam günlərin (saatların) miqdarının istehsal olunan məhsulun dəyərinə nisbəti kimi;
- əmək haqqı xərclərinin istehsal olunmuş məhsulun həcmində nisbəti kimi;
- məhsul vahidinin və ya hər min manatlıq məhsula düşən əmək haqqı məbləği kimi.
- hər min manatlıq məhsula düşən işçilərin sayı kimi;
- İşlənmiş adam günlərin (saatların) miqdarının istehsal olunan məhsulun miqdarına nisbəti kimi;

337 Xərclərin kompleks və vahid elementli xərclərə bölünməsinin əsasını nə təşkil edir?

- xərclərin yaranma yeri və vaxtı.
- xərclərin eyni cinsli olması;
- istehsal prosesində iştirakı;
- məhsulun həcmindən asılılığı;
- xərclərin yaranmasının vaxtaşılılığı;

338 İqtisadi elementlər üzrə xərclərin təsnifləşdirilməsinin əsasını nə təşkil edir?

- xərclərin planlaşdırılması və uçotunun təşkilinin xüsusiyyəti.
- məsrəflərin yaranma yeri;
- istehsal prosesində iştirakı;
- məhsulun həcmindən asılılığı;
- istehsala sərf olunan resursların eyni cinsli olması;

339 Xərclərin şərti sabit və dəyişən xərclərə bölünməsinin əsasını nə təşkil edir?

- istehsal prosesində iştirakı;
- iqtisadi elementlərin eyni cinsli olması;
- xərclərin yaranma yeri və vaxtı.
- xərclərin yaranmasının vaxtaşılılığı;
- məhsulun həcmindən asılılığı;

340 Məhsulun maya dəyərində şərti-sabit xərclər hansıdır?

- material xərcləri;
- məhsulların qablaşdırılması və daşınması xərcləri;
- amortizasiya xərcləri.
- texnoloji yanacaq;
- fəhlələrin əmək haqqı xərcləri;

341 Məhsulun maya dəyərində şərti-dəyişən xərclər hansıdır?

- kommersiya xərcləri;
- material xərcləri;
- sexlərin işıqlandırılması xərcləri.

- idarə heyətinin əmək haqqı;
- əsas vəsaitlərin amortizasiyası;

342 Hansı əlamətə görə xərclər birbaşa və dolayı xərclərə bölünür?

- xərclərin keyfiyyətinə görə
- məhsulun maya dəyərinə daxil edilməsinə görə;
- məhsulun həcmimin dəyişməsinə münasibətinə görə;
- xərclərin yaranma yerinə görə;
- istehsal prosesində iştirakından asılılığına görə;

343 Hansı əlamətə görə xərclər dəyişən və sabit xərclərə bölünür?

- xərclərin keyfiyyətinə görə.
- istehsal prosesində iştirakından asılılığına görə;
- məhsulun maya dəyərinə daxil edilməsinə görə;
- məhsulun həcmimin dəyişməsinə münasibətinə görə;
- xərclərin yaranma yerinə görə;

344 Əmtəəlik məhsulun bir manatına xərc necə hesablanır?

- müstəqim material xərclərinin məhsulun həcminə nisbəti kimi;
- əmtəəlik məhsulun istehsalına çəkilən xərclərin həmin məhsulun həcminə nisbəti kimi;
- məhsulun həcminin onun istehsalına çəkilən xərclərə nisbəti kimi;
- müstəqim xərclərinin məhsulun həcminə nisbəti kimi;
- kommersiya xərclərinin məhsulun həcminə nisbəti kimi;

345 Material sərfi normasının dəyişməsinin məhsulun həcminə təsiri necə hesablanır?

- cəmi istehsalda sərf olunan materialın dəyərinin plan üzrə material sərfi normasına nisbəti kimi.
- məhsul vahidinə material sərfinin faktiki və plan həcmi arasındaki fər-qin məhsul istehsalının faktiki həcmində hasili kimi;
- məhsul vahidinə material sərfinin faktiki və plan həcmi arasındaki fər-qin məhsul istehsalının plan həcmində hasili kimi;
- məhsul vahidinə material sərfinin faktiki və plan həcmi arasındaki fər-qin məhsul istehsalının faktiki həcmində nisbəti kimi;
- məhsul vahidinə material sərfinin faktiki və plan həcmi arasındaki fər-qin məhsul istehsalının plan həcmində nisbəti kimi;

346 Şirkətin imicinin qiymətləndirilməsi; şirkətin bütün aktivlərindən gələcəkdə gözlənilən mənfəətlə normativ mənəət arasında fərqli cari diskont qiymətləndirilməsi; qalıq dəyəri – bunlar nəyin qiymətləndirilməsinə yanaşmaları səciyyələndirir :

- qeyri dövriyyə aktivlərinin;
- təşkilatın bütün aktivlərinin.
- qeyri maddi aktivlərin;
- dövriyyə aktivlərinin;
- Goodwill dəyərinin;

347 Qeyri maddi aktivlərdən istifadədən son səmərə nə ilə səciyyələnir?

- məhsulun keyfiyyətinin yaxşılaşması;
- müəssisənin ödəmə qabiliyyətinin yüksəlməsi.
- digər satışdan mənfəətin azalması;
- məhsul istehsalına xərclərin azalması;
- təsərrüfat fəaliyyətinin ümumi nəticələrinin yaxşılaşması;

348 Xarici təcrübədə likvidlik dərəcəsinə görə qeyri maddi aktivlərə kapital qoyuluşu aşağıdakı kateqoriyalara görə qiymətləndirilir:

- aşağı likvid;
- yüksək likvid;
- məhdud likvid;
- orta likvid;
- qeyri likvid;

349 Xarici təcrübədə likvidlik və risk dərəcəsinə görə kapital qoyuluşu aşağıdakı kateqoriyalara görə qiymətləndirilir:

- aşağı likvid, orta likvid;
- qeyrilikvid, orta likvid.
- yüksək likvid, məhdud likvid, aşağı likvid;
- yüksək likvid, məhdud likvid;
- yüksək likvid, qeyri likvid, orta likvid;

350 Məhsul yiğiminin faktiki həcmi necə hesablanır:

- plan üzrə əkin sahəsinin plan üzrə məhsuldarlığa hasili kimi;
- faktiki məhsuldarlığın plan üzrə əkin sahəsinə nisbəti kimi;
- faktiki məhsuldarlığın faktiki əkin sahəsinə nisbəti kimi;
- faktiki əkin sahəsinin plan üzrə məhsuldarlığa hasili kimi;
- faktiki əkin sahəsinin faktiki məhsuldarlığa hasili kimi;

351 Natural ifadədə ümumi məhsul yiğimina təsir edən I səviyyəli amillər:

- əkin sahəsi, bitgilərin məhsuldarlığı;
- bitçiçilik məhsullarının maya dəyəri, əkin sahəsi;
- bitgilərin məhsuldarlığı, torpağın keyfiyyəti, iqlim şəraiti;
- təbii-iqlim, işçilərin sayı, əmək məhsuldarlığı;
- bitçiçilik məhsullarının maya dəyəri, havanın hərarəti, yağıntının miqdarı;

352 İqtisadiyyatın aqrar sektorunun aparıcı qüvvəsi:

- kollektiv fermer təsərrüfatı;
- fərdi fermer təsərrüfatı;
- pilot təsərrüfat;
- səhmdar cəmiyyəti;
- çoxsahəli aqrobirliliklər;

353 Hansı k/t müəssisələrində sahədən prilavkaya prinsipi həyata keçirilir:

- çoxsahəli aqrobirliliklər;
- səhmdar cəmiyyəti;
- pilot təsərrüfat;
- kollektiv fermer təsərrüfatı;
- fərdi fermer təsərrüfatı;

354 Bir yaşayış məntəqəsi ətrafında yerləşən torpaqları əhatə edən keçmiş kolxoz və sovxozlарın bazasında yaradılmış müəssisə:

- məhdud məsuliyyətli müəssisə;
- fərdi fermer təsərrüfatı;
- pilot təsərrüfat;
- səhmdar cəmiyyəti;
- kollektiv fermer təsərrüfatı;

355 K/t müəssisəsinin istehsaldaxili strukturlarının ölçüsünü əks etdirən natural göstəricilərə aiddir:

- heyvanların tikililərlə və yemlə təmin olunması;

- torpağın tərkibi, məhsuldarlığı;
- əmək məhsuldarlığı, fondverimi;
- mənfəət, maya dəyəri, rentabellik;
- işçilərin sayı, torpaq sahəsi, heyvanların sayı;

356 K/t müəssisəsinin təşkilati strukturunu səciyyələndirir:

- müəssisənin əmək və maliyyə resursları ilə təmin olunması;
- ümumi və əmtəəlik məhsulun həcmi;
- idarəetmə orqanlarının və idarəetmə işçilərinin məcmusu;
- istehsaldaxili strukturların- şöbə, briqada, ferma, heyvandarlıq komplekslərinin miqdari;
- işçilərin sayı, k/t-na yararlı torpaqlar, mal qaranın sayı, əsas fondların mövcudluğu;

357 K/t müəssisəsinin ölçüsünü səciyyələndirən əlavə göstəricilərə aiddir:

- istehsaldaxili strukturların, heyvandarlıq komplekslərinin miqdari;
- ümumi və əmtəəlik məhsulun həcmi;
- işçilərin sayı, k/t-na yararlı torpaqlar, mal qaranın sayı, əsas fondların mövcudluğu;
- idarəetmə orqanlarının və idarəetmə işçilərinin məcmusu;
- müəssisənin əmək və maliyyə resursları ilə təmin olunması;

358 K/t müəssisəsinin ölçüsünü səciyyələndirir:

- idarəetmə orqanlarının və idarəetmə işçilərinin məcmusu;
- ümumi və əmtəəlik məhsulun həcmi göstəriciləri;
- vilayət və rayon mərkəzləri, dəmir yolu stansiyaları, iri sənaye mərkəzləri arasında məsa-fə;
- müəssisənin torpaq və əmək resursları ilə, əsas və dövriyyə fondları ilə təmin olunması;
- istehsaldaxili strukturların, heyvandarlıq komplekslərinin miqdari;

359 K/t müəssisəsinin iqtisadi şəraiti nə ilə səciyyələnir:

- idarəetmə orqanlarının və idarəetmə işçilərinin məcmusu;
- müəssisənin torpaq və əmək resursları ilə, əsas və dövriyyə fondları ilə təmin olunması;
- vilayət və rayon mərkəzləri, dəmir yolu stansiyaları, iri sənaye mərkəzləri arasında məsa-fə;
- ümumi və əmtəəlik məhsulların istehsalı göstəriciləri;
- istehsaldaxili strukturların, heyvandarlıq komplekslərinin miqdari;

360 K/t müəssisəsinin ərazi yerləşməsi nə ilə səciyyələnir:

- idarəetmə orqanlarının və idarəetmə işçilərinin məcmusu;
- müəssisənin torpaq və əmək resursları ilə, əsas və dövriyyə fondları ilə təmin olunması;
- vilayət və rayon mərkəzləri, dəmir yolu stansiyaları, iri sənaye mərkəzləri arasında məsa-fə;
- ümumi və əmtəəlik məhsulların istehsalı göstəriciləri;
- istehsaldaxili strukturların, heyvandarlıq komplekslərinin miqdari;

361 K/t müəssisəsinin təsərrüfatlıq şəraiti aşağıdakı qruplara bölünür:

- təbii-iqlim; təsərrüfatın yerləhdiyi yer; iqtisadi şərait
- iqtisadi; siyasi; hava şəraiti;
- vilayət və rayon mərkəzləri, dəmir yolu stansiyaları arasında məsa-fə; ekoloji şərait;
- torpağın tərkibi; kontragentlər arasında qarşılıqlı müeasibət; iqtisadi;
- heyvanların saxlanması şəraiti; iqlim şəraiti; müxtəlif texnikaların mövcudluğu;

362 ASK müəssisəsinin əmlakının ümumi dəyərində qeyri maddi aktivlərin payının əsassız artımı fondveriminə necə təsir göstərir:

- fondverimi yüksəlir, təşkilatın məcmu kapitalının dövretmə sürəti artır;
- təşkilatın balansının strukturu yaxşılaşır
- qeyri maddi aktivlərin fondverimi dəyişmir;

- fondverimi və təşkilatın məcmu kapitalının dövretmə sürəti azalır;
- əmək məhsuldarlığı ilə müqayisədə fondverimi daha sürətlə artır;

363 ASK müəssisəsinin əmlakının ümumi dəyərində qeyri maddi aktivlərin payının əsassız artımı balansın strukturuna necə təsir göstərir:

- təşkilatın cari dikvidlik göstəriciləri pisləşir;
- balansın strukturunu dəyişmir;
- balansın strukturunu pisləşir;
- balansın strukturunu yaxşılaşır;
- təşkilatın cari dikvidlik göstəriciləri yaxşılaşır;

364 Innovasiya və texnoloji dəyişikliklər, iqtisadi meyllər, aqrar sektorda gözlənilən artımlar:

- təşkilatın iqtisadi və maliyyə vəziyyətinin təhlilinin əsas meyarlarıdır;
- təşkilatın iqtisadi və maliyyə vəziyyətinin təhlilinin əsas funksiyasıdır;
-) təşkilatın iqtisadi və maliyyə vəziyyətinin təhlilinin əsas məqsədidir;
- təşkilatın iqtisadi və maliyyə vəziyyətinin təhlilinin əsas vəzifəlidir;
- təşkilatın iqtisadi və maliyyə vəziyyətinin təhlilinin əsas informasiya mənbəyidir;

365 Aqrar sənaye kompleksi sahəsində iqtisadi vəziyyətin təhlilinin əsas məqsədi:

- sahədə rəqabətin dərəcəsi və xarakterinin müəyyən edilməsi.
- son dövrlərdə sahə üzrə yeni şirkətlərin sayının və onların fəaliyyət miqyaslarının qiymətləndirilməsi
- son dövrlərdə sahədə istehsal olunan yeni məhsulların səmərəliliyinin qiymətləndirilməsi ;
- son illər ərzində sahə üzrə satışın ümumi həcminin qiymətləndirilməsi;
- strateji imkanlarının və sahənin investisiya cəlbediciliyinin qiymətləndirilməsi;

366 Həyat mərhələsinin vəziyyəti üzrə k/t sahəsi səciyyələndirilir:

- mərhələli, investisiyalı, innovasiyalı.
- artan, böhranlı, innovasiyalı;
- artan, stabil, mərhələli;
- sabit, qeyri sabit, böhranlı;
- sabit, qeyri sabit, inkişaf edən;

367 Iqtisadiyyatın hansı sahəsində təsərrüfatlar arası müqayisəli təhlildən geniş istifadə etmək olar?

- nəqliyyat;
- ticarət;
- tikinti;
- sənaye;
- kənd təsərrüfatı

368 İstehsal vasitəsi kimi istehsal olunmuş məhsulların bir qisminin öz məqsədlərinə istifadə olunması k/t müəssisəsinin fəaliyyətinin nəticələrinə necə təsir göstərir?

- ümumi məhsulun həcmi satılmış məhsulun həcmindən az olur;
- istehsal olunmuş məhsulun həcmi ümumi məhsulun həcmindən az olur;
- istehsal olunmuş məhsulun həcmi satılmış məhsulun həcmindən bərabər olur;
- istehsal olunmuş məhsulun həcmi satılmış məhsulun həcmindən az olur;
- satılmış məhsulun həcmi istehsal olunmuş məhsulun həcmindən az olur;

369 Iqtisadiyyatın hansı sahəsində istehsalın inkişafına iqtisadi amillərlə yanaşı bioloji, fiziki, kimyəvi və d. amillər təsir göstərir?

- sənaye;
- tikinti;
- kənd təsərrüfatı

- nəqliyyat;
- ticarət;

370 Resursların qeyri bərabər istifadəsi, satışın qeyri ahəngdarlığı hansı sahəyə xasdır?

- ticarət təşkilatlarına;
- k/t müəssisələrinə;
- nəqliyyat təşkilatlarına ;
- sənaye müəssisələrinə;
- tikinti təşkilatlarına;

371 Təbii-iqlim şəraitindən ilk növbədə asılıdır:

- ticarət təşkilatlarının fəaliyyətinin nəticələri;
- k/t müəssisələrinin fəaliyyətinin nəticələri;
- nəqliyyat təşkilatlarının fəaliyyətinin nəticələri;
- sənaye müəssisələrinin fəaliyyətinin nəticələri;
- tikinti təşkilatlarının fəaliyyətinin nəticələri;

372 ASK-nin dövri fəaliyyət sahələrini səciyyələndirir:

- bütün cavablar doğrudur;
- məhsul satışı və mənfəətin daimi artımı
- orta gəlirlilik və riskin aşağı səviyyəsi;
- satışın və mənfəətin həcminin nisbətən stabil olması;
- iqtisadiyyatda işgüzar dəyişikliklərə xüsusi həssaslıq;

373 Aqrar sənaye sahəsinin orta inkişafını səciyyələndirir:

- bütün cavablar doğrudur;
- məhsul satışı və mənfəətin daimi artımı
- orta gəlirlilik və riskin aşağı səviyyəsi;
- satışın və mənfəətin həcminin nisbətən stabil olması;
- iqtisadiyyatda işgüzar dəyişikliklərə xüsusi həssaslığı;

374 Aqrar sənaye sahəsinin inkişafını səciyyələndirir:

- bütün cavablar doğrudur;
- məhsul satışı və mənfəətin daimi artımı;
- orta gəlirlilik və riskin aşağı səviyyəsi;
- satışın və mənfəətin həcminin nisbətən stabil olması;
- iqtisadiyyatda işgüzar dəyişikliklərə xüsusi həssaslığı;

375 Çoxsahəli k/t müəssisəsinin ixtisaslaşması səviyyəsini səciyyələndirən əsas göstərici:

- əmtəəlik məhsulun həcmi;
- satışın həcmi;
- əmtəəlik məhsulun keyfiyyəti;
- istehsalın ritmikliyi;
- əmtəəlik məhsulun strukturı;

376 Hansı əlavə göstərici k/t müəssisəsinin ixtisaslaşması səviyyəsini səciyyələndirir:

- satışın həcmi;
- əkin sahələrinin strukturı;
- əmtəəlik məhsulun həcmi;
- əmtəəlik məhsulun keyfiyyəti;
- istehsalın ritmikliyi;

377 K/t müəssisəsinin ixtisaslaşması səviyyəsini qiymətləndirəkən hansı əlavə göstəricidən istifadə olunur:

- əmtəəlik məhsulun həcmi;
- istehsalın ritmikliyi;
- satışın həcmi;
- ümumi məhsulun strukturu;
- əmtəəlik məhsulun keyfiyyəti;

378 Hansı göstərici heyvandarlıq sahəsinin ixtisaslaşması səviyyəsini səciyyələndirir:

- istehsalın ritmikliyi;
- əmtəəlik məhsulun keyfiyyəti;
- satışın həcmi;
- mal-qaranın strukturu;
- əmtəəlik məhsulun həcmi;

379 Hansı göstərici k/t müəssisəsinin ixtisaslaşması səviyyəsini səciyyələndirir:

- əmtəəlik məhsulun həcmi;
- əmək məsrəflərinin strukturu;
- əmtəəlik məhsulun keyfiyyəti;
- satışın həcmi;
- istehsalın ritmikliyi;

380 Hansı göstərici ASK müəssisəsinin intensivləşməsi səviyyəsini səciyyələndirir?

- 100 ha k/t-na yararlı sahəyə düşən əsas və dövriyə vəsaitlərinin dəyəri;
- bitçiçilik məhsullarının maya dəyəri;
- işçilərin əmək məhsuldarlığı;
- sərf edilmiş hər manata düşən mənfəət məbləği;
- heyvandarlıq məhsullarının maya dəyəri;

381 100 ha k/t-na yararlı sahəyə düşən əsas və dövriyə vəsaitlərinin dəyəri səciyyələn-dırır:

- işçi qüvvəsindən istifadənin səmərəliliyi səviyyəsini
- kapitaldan istifadənin səmərəliliyi səviyyəsini;
- k/t müəssisəsinin intensivləşməsi səviyyəsini;
- heyvandarlıq məhsullarının maya dəyəri səviyyəsini;
- bitçiçilik məhsullarının maya dəyəri səviyyəsini;

382 100 ha k/t-na yararlı sahəyə düşən investisiyanın dəyəri səciyyələn-dırır:

- k/t müəssisəsinin intensivləşməsi səviyyəsini;
- işçi qüvvəsindən istifadənin səmərəliliyi səviyyəsini
- kapitaldan istifadənin səmərəliliyi səviyyəsini;
- bitçiçilik məhsullarının maya dəyəri səviyyəsini;
- heyvandarlıq məhsullarının maya dəyəri səviyyəsini;

383 ASK müəssisəsinin intensivləşməsi səviyyəsini qiymətləndirmək üçün hansı göstəricidən istifadə eitmək olar:

- 1 hektara gübrə sərfi;
- bitçiçilik məhsullarının maya dəyəri;
- heyvandarlıq məhsullarının maya dəyəri;
- sərf edilmiş hər manata düşən mənfəət məbləği;
- işçilərin əmək məhsuldarlığı;

384 K/t müəssisəsinin traktorlarla təmin olunması səviyyəsi səciyyələn-dırır:

- bitgiçilik məhsullarının maya dəyəri səviyyəsini;
- işçi qüvvəsindən istifadənin səmərəliliyi səviyyəsini
- k/t müəssisəsinin intensivləşməsi səviyyəsini;
- kapitaldan istifadənin səmərəliliyi səviyyəsini;
- heyvandarlıq məhsullarının maya dəyəri səviyyəsini;

385 K/t müəssisəsinin enerji ilə təmin olunması səviyyəsi səciyyələndirir:

- k/t müəssisəsinin intensivləşməsi səviyyəsini;
- işçi qüvvəsindən istifadənin səmərəliliyi səviyyəsini
- kapitaldan istifadənin səmərəliliyi səviyyəsini;
- heyvandarlıq məhsullarının maya dəyəri səviyyəsini;
- bitgiçilik məhsullarının maya dəyəri səviyyəsini;

386 ASK müəssisəsinin intensivləşməsi səviyyəsini səciyyələndirən göstərici:

- bitgiçilik məhsullarının maya dəyəri;
- təsərrüfatın enerji ilə təmin olunması;
- sərf edilmiş hər manata düşən mənfəət məbləği;
- heyvandarlıq məhsullarının maya dəyəri;
- işçilərin əmək məhsuldarlığı;

387 100 hektar sahəyə düşən mal-qaranın sayı səciyyələndirir:

- heyvandarlıq məhsullarının maya dəyəri səviyyəsini;
- işçi qüvvəsindən istifadənin səmərəliliyi səviyyəsini
- kapitaldan istifadənin səmərəliliyi səviyyəsini
- k/t müəssisəsinin intensivləşməsi səviyyəsini;
- bitgiçilik məhsullarının maya dəyəri səviyyəsini;

388 ASK müəssisəsində intensivləşmənin nəticələrini səciyyələndirən göstərici:

- heyvandarlıq məhsullarının maya dəyəri;
- bitgiçilik məhsullarının maya dəyəri;
- müəssisənin enerji ilə təmin olunması;
- müəssisənin ümumi gəliri;
- k/t-na yararlı torpaq sahəsinin hər 100 ha-na düşən heyvanların miqdarı;

389 ASK müəssisəsində k/t-na yararlı torpaq sahəsinin hər 100 ha-na əmtəəlik məhsulun həcmi səciyyələndirir:

- işçi qüvvəsindən istifadənin səmərəliliyi səviyyəsini
- bitgiçilik məhsullarının maya dəyəri səviyyəsini
- heyvandarlıq məhsullarının maya dəyəri səviyyəsini;
- k/t müəssisəsinin intensivləşməsi səviyyəsini;
- kapitaldan istifadənin səmərəliliyi səviyyəsini;

390 ASK müəssisəsində bitgilərin məhsuldarlığı səciyyələndirir:

- heyvandarlıq məhsullarının maya dəyəri səviyyəsini;
- bitgiçilik məhsullarının maya dəyəri səviyyəsini;
- k/t müəssisəsinin intensivləşməsi səviyyəsini;
- kapitaldan istifadənin səmərəliliyi səviyyəsini;
- işçi qüvvəsindən istifadənin səmərəliliyi səviyyəsini

391 ASK müəssisəsində intensivləşmənin nəticələrini səciyyələndirən göstərici:

- heyvandarlıq məhsullarının maya dəyəri;
- k/t-na yararlı torpaq sahəsinin hər 100 ha-na düşən heyvanların miqdarı;

- müəssisənin traktorlarla təmin olunması;
- satışdan mənfəət;
- bitgiçilik məhsullarının maya dəyəri;

392 ASK müəssisəsində vəsait qoyuluşunun 1 manatına düşən məhsul istehsalı və satışın həcmi səciyyələndirir:

- işçi qüvvəsindən istifadə səviyyəsini;
- intensivləşmənin səmərəliliyini;
- bitgiçilik məhsullarının maya dəyəri səviyyəsini;
- heyvandarlıq məhsullarının maya dəyəri səviyyəsini;
- materiallardan istifadə səviyyəsini;

393 ASK müəssisəsində intensivləşmənin səmərəliliyini səciyyələndirən göstərici:

- sərf edilmiş hər manata düşən mənfəət məbləği;
- bitgiçilik məhsullarının maya dəyəri;
- heyvandarlıq məhsullarının maya dəyəri;
- məhsulun rentabelliyi;
- müəssisənin traktorlarla təmin olunması;

394 ASK müəssisəsində satışın rentabelliyi səciyyələndirir:

- intensivləşmənin səmərəliliyini;
- heyvandarlıq məhsullarının maya dəyəri səviyyəsini;
- bitgiçilik məhsullarının maya dəyəri səviyyəsini;
- materiallardan istifadə səviyyəsini;
- işçi qüvvəsindən istifadə səviyyəsini;

395 ASK müəssisəsində gübrə, yemlərə xərclərin örtülməsi səciyyələndirir:

- intensivləşmənin səmərəliliyini;
- materiallardan istifadə səviyyəsini;
- işçi qüvvəsindən istifadə səviyyəsini;
- bitgiçilik məhsullarının maya dəyəri səviyyəsini;
- heyvandarlıq məhsullarının maya dəyəri səviyyəsini;

396 ASK müəssisəsində k/t-na yararlı torpaq sahəsinin hər 100 ha-na düşən heyvanların miqdarı səciyyələndirir:

- intensivləşmənin səmərəliliyini
- işçi qüvvəsindən istifadə səviyyəsini;
- bitgiçilik məhsullarının maya dəyəri səviyyəsini
- materiallardan istifadə səviyyəsini;
- heyvandarlıq məhsullarının maya dəyəri səviyyəsini;

397 ASK müəssisəsində intensivləşmənin səmərəliliyini səciyyələndirən göstərici:

- bitgiçilik məhsullarının maya dəyəri;
- müəssisənin traktorlarla təmin olunması
- k/t-na yararlı torpaq sahəsinin hər 100 ha-na düşən heyvanların miqdarı;
- heyvandarlıq məhsullarının maya dəyəri;
- sağıcıların sayı;

398 Aqrotexniki tədbirlərin səmərəliliyini əks etdirən göstərici

- k/t işçisinin əmək məhsuldarlığı;
- əkin və yiğimin aparılması müddəti;
- 1 sen. gübrəyə düşən əlavə məhsulun həcmi;

- əkin dövriyyəsi;
- toxumun keyfiyyəti və sortu;

399 Yerinə yetirilmiş iş vahidinə düşən əlavə məhsulun həcmi səciyyələndirir:

- məhsulun enerjitetumunu;
- aqrotexniki tədbirlərin səmərəliliyini;
- məhsulun materialtutumunu;
- məhsulun fondtutumunu;
- məhsulun əməktutumunu;

400 Heyvandarlıq məhsullarının əmtəəlik səviyyəsi müəyyən olunur:

- faiz ifadəsində bitməmiş istehsalın əmtəəlik məhsula nisbəti kimi;
- faiz ifadəsində əmtəəlik məhsulun bitməmiş istehsala nisbəti kimi;
- faiz ifadəsində ümumi məhsulun əmtəəlik məhsula nisbəti kimi;
- faiz ifadəsində ümumi məhsulun satılmış məhsula nisbəti kimi;
- faiz ifadəsində əmtəəlik məhsulun ümumi məhsula nisbəti kimi;

401 Heyvandarlıq sahəsi üzrə ümumi məhsul hesablanır:

- malqaranın orta illik baş sayının, qiymətin və satılmış məhsulun hasili kimi;
- malqaranın orta illik baş sayının, bir başın qiymətinin və bitməmiş istehsalın dəyərinin hasili kimi;
- istehsalın həcminin malqaranın məhsuldarlığına nisbətinin bir başın qiymətinə hasili kimi;
- malqaranın orta illik baş sayının satış qiymətinə nisbətinin bir başın məhsuldarlığına hasili kimi;
- malqaranın orta illik baş sayının, bir başın məhsuldarlığının və qiymətin hasili kimi;

402 Heyvandarlıq məhsulları istehsalının müəyyən olunması üçün hansı göstəricilərdən istifadə olunur:

- şərti-dəyər göstəriciləri;
- natural və dəyər göstəriciləri;
- yalnız dəyər göstəriciləri;
- yalnız natural göstəricilər;
- şərti-natural göstəricilər;

403 Dəyər göstəricisinə aid deyildir:

- məhsulun maya dəyəri;
- satılmış məhsul;
- əmtəəlik məhsul;
- ümumi məhsul;
- 100 qoyundan bala alınması;

404 Məhsul növləri üzrə ümumi məhsul planının yerinə yetirilməsi qiymətləndirilir:

- şərti-dəyər ifadəsində;
- natural ifadədə;
- natural-dəyər ifadəsində;
- dəyər ifadəsində;
- şərti-natural ifadədə;

405 İstehsal olunmuş heyvandarlıq məhsulları, köməkçi sahənin məhsulları və bitməmiş istehsalın dəyəri aid edilir:

- heyvandarlığın satılmamış məhsuluna;
- heyvandarlığın ümumi məhsuluna;
- heyvandarlığın satılmış məhsuluna;
- heyvandarlığın əmtəəlik məhsuluna;
- heyvandarlıq məhsullarının maya dəyərinə;

406 Natural ifadədə məhsul satışı planının icrasına təsir edən amillər:

- ayrı-ayrı növ məhsulların həcminin və istehsalın əmtəəliliyinin dəyişməsi;
- bitməmiş istehsalın dəyərinin və heyvanların yemlənmə səviyyəsinin dəyişməsi;
- malqaranın məhsuldarlığının və heyvanların rasionunun strukturunun dəyişməsi;
- ayrı-ayrı növ məhsulların satış qiymətinin və istehsal həcminin dəyişməsi;
- ayrı-ayrı növ məhsulların satış qiymətinin və maya dəyərinin dəyişməsi;

407 Dəyər ifadəsində bitgiçilik məhsullarının ümumi həcmi və 100 ha əkin sahəsinə yem vahidi çıxımı göstəricisinin təhlilinin məqsədi:

- əkin sahələrinin strukturunun iqtisadi qiymətləndirilməsi;
- k/t-da torpağın məhsuldarlıq dərəcəsinin qiymətləndirilməsi;
- k/t-da torpağın münbütlük dərəcəsinin qiymətləndirilməsi;
- k/t-da torpağın keyfiyyət dərəcəsinin qiymətləndirilməsi;
- k/t istehsalının ixtisaslaşması səviyyəsinin qiymətləndirilməsi;

408 Eyni məhsuldarlıq şəraitində bitginin gəlirlik səviyyəsi ilə onun əkin sahəsi arasında hansı əlaqə mövcuddur:

- əlaqə yoxdur;
- korrelyasiya;
- əks proporsional;
- birbaşa proporsional;
- funksional;

409 Torpaq resurslarından istifadənin səmərəliliyinin qiymətləndirilməsinin ümumi göstəricisi:

- mal-qaranın baş sayı, heyvanların yemlənmə səviyyəsi, binaların sahəsi;
- məhsulun maya dəyəri, əmək tutumu, fond tutumu;
- mənfəətin həcmi, istehsal olunmuş məhsulun dəyəri;
- müxtəlif torpaq sahəsinin 1 hektarından məhsul çıxımı;
- bitgilərin məhsuldarlığı, k/t istehsalı işçilərinin əmək məhsuldarlığı;

410 Torpaq resurslarından istifadənin səmərəliliyinin qiymətləndirilməsinin fərdi göstəricisi:

- mal-qaranın baş sayı, heyvanların yemlənmə səviyyəsi, binaların sahəsi;
- məhsulun maya dəyəri, əmək tutumu, fond tutumu;
- mənfəətin həcmi, istehsal olunmuş məhsulun dəyəri;
- müxtəlif torpaq sahəsinin 1 hektarından məhsul çıxımı;
- bitgilərin məhsuldarlığı, k/t istehsalı işçilərinin əmək məhsuldarlığı;

411 Məhsulun maya dəyəri, əmək tutumu, fond tutumu göstəriciləri torpaq resurslarından istifadənin səmərəliliyinin qiymətləndirilməsinin:

- bütün cavablar doğrudur;
- əsas göstəricisidir;
- fərdi göstəricisidir;
- ümumi göstəricisidir;
- köməkçi göstəricisidir;

412 Torpağın qiymətləndirilməsinin meyarına aid deyil:

- relyef, mikroiqlim
- 1 hektar əkin sahəsindən məhsul çıxımı;
- təbii otlaq sahələrinin məhsuldarlığı;
- bitgilərin ortaillik məhsuldarlığı;
- 1 hektardan alınan məhsulun dəyəri;

413 Torpağın iqtisadi qiymətləndirilməsinin mahiyyəti:

- torpağın bonitirovkası;
- 1 hektar əkin sahəsinə düşən xərclərin örtülməsinin müəyyən edilməsi;
- müxtəlif bitgilərin məhsuldarlığının müəyyən edilməsi;
- müxtəlif keyfiyyətli torpaqların istifadəsindən səmərənin müəyyən olunması;
- torpaqların müqayisəli qiymətləndirilməsi;

414 Mühüm aqronomik keyfiyyətləri üzrə torpağın müqayisəli qiymətləndirilməsinin mahiyyəti:

- torpağın bonitirovkası;
- torpağın turşuluğunun müəyyən edilməsi;
- torpağın məhsuldarlığının müəyyən edilməsi;
- torpağın münbitliyinin müəyyən edilməsi
- torpağın mexaniki tərkibinin müəyyən edilməsi;

415 K/t-da torpağın münbitliyini müəyyən edən keyfiyyət göstəricisinə aid deyil:

- mikroelementlərin tərkibi
- relyef, mikroiqlim;
- torpağın turşuluğu;
- torpağın növü;
- torpağın mexaniki tərkibi;

416 Torpağın iqtisadi qiymətləndirilməsi üçün hansı meyardan istifadə olunur:

- relyef, mikroiqlim;
- torpağın bonitet balı;
- mikroelementlərin tərkibi;
- torpağın mexaniki tərkibi;
- torpağın turşuluğu;

417 K/t-da torpağın münbitliyini müəyyən edərkən hansı göstəricidən istifadə olunmur?

- təbii otlaq sahələrinin məhsuldarlığı
- 1 ha əkin sahəsindən alınan ümumi məhsulun dəyəri;
- 1 ha əkin sahəsindən alınan məhsulun həcmi;
- k/t bitgilərinin orta illik məhsuldarlığı
- relyef, mikroiqlim;

418 Müqayisə (kadastr) olunan torpaq hesablanır:

- hər bir əkin sahəsinin istehsal olunmuş məhsulun dəyərinə hasili kimi
- 1 hektara orta xərclərin 1 hektardan məhsul çıxımına nisbəti kimi;
- 1 hektardan məhsul çıxımının 1 hektara xərclərə nisbəti kimi;
- hər bir növ əkin sahəsinin torpağın balına hasilinin 100-ə nisbəti kimi;
- hər bir əkin sahəsinin 1 hektara xərclərə hasili kimi;

419 İribuynuzlu mal-qara üzrə xərclərin örtülməsi əmsalı hesablanır:

- bir başdan sməhsul çıxımının bir baş heyvana düşən xərclərə nisbəti kimi
- mal-qaranın baş sayının bir başa düşən xərclərə hasili kimi;
- bir baş heyvana xərclərin bir başdan məhsul çıxımına hasili kimi;
- bir baş mal-qaraya xərclərin bir baş heyvandan məhsul çıxımına nisbəti kimi;
- məcmu xərclərin mal-qaranın baş sayına nisbəti kimi;

420 Bitgiçilikdə xərclərin örtülməsi hesablanır:

- 1 hektardan məhsul çıxımının 1 hektara xərclərə nisbəti kimi;

- hər bir əkin sahəsinin 1 hektara xərclərə hasili kimi;
- 1 hektara xərclərin 1 hektardan məhsul çıxımına nisbəti kimi;
- hər bir əkin sahəsinin onun torpaq balına hasilinin 100-ə nisbəti kimi;
- hər bir əkin sahəsinin istehsal olunmuş məhsulun dəyərinə hasili kimi;

421 Aparılmış hər bir aqro texniki tədbirin bitginin məhsuldarlığına və ümumi məhsul yığımına təsiri necə hesablanır:

- hər bir tədbir üzrə planın yerinə yetirilməməsinin (artıqlaması ilə icrasının) onun ödənilməsinin plan səviyyəsinə nisbəti kimi;
- hər bir tədbir üzrə planın yerinə yetirilməməsinin (artıqlaması ilə icrasının) onun ödənilməsinin faktiki səviyyəsinə hasili kimi;
- hər bir tədbirin ödənilməsinin faktiki səviyyəsi ilə həmin tədbir üzrə planın yerinə yetirilməməsinin (artıqlaması ilə icrasının) fərqi kimi;
- hər bir tədbir üzrə planın yerinə yetirilməməsinin (artıqlaması ilə icrasının) onun ödənilməsinin faktiki səviyyəsinə nisbəti kimi;
- hər bir tədbir üzrə ödəmənin dəyişməsinin müvafiq tədbirin faktiki həcmində hasili kimi;

422 Aparılmış aqro texniki tədbirin ümumi məhsul yığımına təsiri necə hesablanır:

- hər bir tədbirin ödənilməsinin faktiki səviyyəsi ilə həmin tədbir üzrə planın yerinə yetirilməməsinin (artıqlaması ilə icrasının) fərqi kimi;
- hər bir tədbir üzrə planın yerinə yetirilməməsinin (artıqlaması ilə icrasının) onun ödənilməsinin plan səviyyəsinə nisbəti kimi;
- hər bir tədbir üzrə planın yerinə yetirilməməsinin (artıqlaması ilə icrasının) onun ödənilməsinin plan səviyyəsinə hasili kimi;
- hər bir tədbir üzrə planın yerinə yetirilməməsinin (artıqlaması ilə icrasının) onun ödənilməsinin faktiki səviyyəsinə hasili kimi;
- hər bir tədbir üzrə planın yerinə yetirilməməsinin (artıqlaması ilə icrasının) onun ödənilməsinin faktiki səviyyəsinə nisbəti kimi;

423 Sürünün strukturunun məhsul çıxımına (Q) təsiri aşağıdakı amiilli model əsasında hesablanır? burada, Küm-malqaranın baş sayı, Xçı-i qrupp heyvanların xüsusi çəkisi, %-lə, Mi-i qrupp heyvanlar üzrə bir başın orta məhsuldarlığı

- $Q = \sum(Küm/Xçı \times Mi)$;
- $Q = (Küm \times Xçı \times Mi)$;
- $Q = \sum(Küm \times Xçı / Mi)$;
- $Q = \sum(Küm \times Xçı \times Mi)$;
- $Q = (Küm \times Xçı / Mi)$;

424 Ayrı-ayrı növ bitginin məhsuldarlığının dəyişməsinin bitgiçilik məhsul-la-rı-nın ümumi həcmində təsiri necə hesablanır? burada, Süm-ümumi əkin sahəsi, Xçı-i növ məhsulun xüsusi çəkisi, %-lə, Mi-i növ b itginiin məhsuldarlığı

- $\Delta Q = \sum(Sümf \times \Delta Xçı \times \Delta Mi)$;
- $\Delta Q = \sum(Sümpl \times \Delta Xçı \times Mif)$;
- $\Delta Q = \sum(\Delta Süm \times Xçıpl \times Mif)$;
- $\Delta Q = \sum(Sümf \times Xçıpl \times Mipl)$;
- $\Delta Q = \sum(Sümf \times Xçif \times \Delta Mi)$;

425 Bitginin məhsuldarlığının dəyişməsinin həmin növ məhsul istehsalına təsiri necə hesablanır? burada, Süm-ümumi əkin sahəsi, Xçı-i növ məhsulun xüsusi çəkisi, %-lə, Mi-i növ b itginiin məhsuldarlığı

- $\Delta Q = \Delta Si \times \Delta Mi$;
- $\Delta Q = Si1 \times \Delta Mi$;
- $\Delta Q = \Delta Si \times Mi1$;
- $\Delta Q = Si0 \times Mi0$;
- $\Delta Q = \Delta Si \times Mi0$;

426 əkin sahəsinin dəyişməsinin bitgiçilik məhsullarının həcmində təsiri necə hesablanır? burada, Süm-ümumi əkin sahəsi, Xçi-i növ məhsulun xüsusi çəkisi, %-lə, Mi-i növ b itginiñ məhsuldarlığı

- $\Delta Q = \Delta Si \times \Delta Mi;$
- $\Delta Q = Si_0 \times \Delta Mi;$
- $\Delta Q = \Delta Si \times Mi_1;$
- $\Delta Q = Si_0 \times Mi_0;$
- $\Delta Q = \Delta Si \times Mi_0;$

427 əkin sahəsinin strukturunun dəyişməsinin bitgiçilik məhsullarının həcmində təsiri necə hesablanır?burada, Süm-ümumi əkin sahəsi, Xçi-i növ məhsulun xüsusi çəkisi, %-lə, Mi-i növ b itginiñ məhsuldarlığı

- $\Delta Q = \sum(Süm_1 \times \Delta Xçi \times \Delta Mi);$
- $\Delta Q = \sum(Süm_0 \times \Delta Xçi \times Mi_1);$
- $\Delta Q = \sum(\Delta Süm \times Xçi_0 \times Mi_1);$
- $\Delta Q = \sum(Süm_1 \times Xçi_0 \times Mi_0);$
- $\Delta Q = \sum(Süm_1 \times \Delta Xçi \times Mi_0);$

428 əkin sahəsinin strukturunun dəyişməsinin bitgiçilik məhsullarının həcmində təsirini hesalamaq üçün hansı düsturdan isitifadə olunur? burada, Süm-ümumi əkin sahəsi, Xçi-i növ məhsulun xüsusi çəkisi, %-lə, Mi-i növ b itginiñ məhsuldarlığı

- $Q = \sum(Süm \times Xçi - Mi);$
- $Q = \sum(Süm \times Xçi / Mi);$
- $Q = \sum(Süm / Xçi \times Mi);$
- $Q = \sum(Süm \times Xçi \times Mi);$
- $Q = \sum(Süm \times Xçi + Mi);$

429 K/t müəssisəsinin ixtisaslaşması səviyyəsi (əi) aşağıdakı qaydada hesablanır:burada, Xcn-n növ məhsulun xüsusi çəkisi, %-lə, n-xüsusi çəkilərinə görə ayrı-ayrı məhsulların sıralanmada nömrəsi

- $\Theta_i = 100 / \sum[Xcn / (2n-1)];$
- $\Theta_i = \sum[Xcn \times (2n-1)] / 100$
- $\Theta_i = 100 / \sum[Xcn \times (1-2n)];$
- $\Theta_i = 100 / \sum[Xcn \times (2n-1)];$
- $\Theta_i = 100 / \sum[(2n-1) / Xcn];$

430 əkin sahəsinin məhv olması səbəbindən məhsul itgisi necə hesablanır:

- bitginin faktiki və plan məhsuldarlığı arasında fərqli plan əkin sahəsinə hasili kimi;
- məhsulun faktiki həcmi ilə plan əkin sahəsinə və faktiki məhsuldarlıqla görə hesablanmış məhsulun həcmi arasında fərq kimi;
- məhsulun plan həcmi ilə plan əkin sahəsinə və faktiki məhsuldarlıqla görə hesablanmış məhsulun həcmi arasında fərq kimi;
- məhsulun faktiki həcmi ilə faktiki əkin sahəsinə və plan məhsuldarlıqla görə hesablanmış məhsulun həcmi arasında fərq kimi;
- məhsulun faktiki yığilan sahə və plan məhsuldarlıqla görə hesablanmış həcmi ilə faktiki səpilmiş sahə və plan məhsuldarlıqla görə hesablanmış həcmi arasında fərq kimi;

431 Məhsulun faktiki həcmi ilə faktiki əkin sahəsinə və bitginin plan məhsuldarlığına görə hesablanmış məhsulun həcmi arasında fərq hansı amilin təsirini əks etdirir:

- fondveriminin dəyişməsi;
- torpağın tərkibinin dəyişməsi;
- iqlim şəraitinin dəyişməsi;
- bitginin məhsuldarlığının dəyişməsi;
- əkin sahəsinin dəyişməsi;

432 Bitginin məhsuldarlığının dəyişməsinin məhsul yığımına təsiri hesablanır:

- bitginin faktiki və plan məhsuldarlığı arasında fərqi plan əkin sahəsinə hasili kimi;
- məhsulun faktiki həcmi ilə plan əkin sahəsinə və faktiki məhsuldarlıqla görə hesablanmış məhsulun həcmi arasında fərq kimi;
- məhsulun plan həcmi ilə plan əkin sahəsinə və faktiki məhsuldarlıqla görə hesablanmış məhsulun həcmi arasında fərq kimi;
- məhsulun faktiki həcmi ilə faktiki əkin sahəsinə və plan məhsuldarlıqla görə hesablanmış məhsulun həcmi arasında fərq kimi;
- məhsulun faktiki və plan həcmi arasında fərqi plan əkin sahəsinə hasili kimi;

433 Məhsulun faktiki həcmi ilə plan əkin sahəsinə və faktiki məhsuldarlıqla görə hesablanmış məhsulun həcmi arasında fərq hansı amilin təsirini əks etdirir:

- fondveriminin dəyişməsi
- torpağın tərkibinin dəyişməsi;
- iqlim şəraitinin dəyişməsi;
- bitginin məhsuldarlığının dəyişməsi;
- əkin sahəsinin dəyişməsi;

434 Əkin sahəsinin dəyişməsinin məhsul yığımına təsiri hesablanır:

- məhsulun plan həcmi ilə plan əkin sahəsinə və faktiki məhsuldarlıqla görə hesablanmış məhsulun həcmi arasında fərq kimi;
- bitginin faktiki və plan məhsuldarlığı arasında fərqi plan əkin sahəsinə hasili kimi;
- məhsulun faktiki və plan həcmi arasında fərqi plan əkin sahəsinə hasili kimi;
- məhsulun faktiki həcmi ilə plan əkin sahəsinə və faktiki məhsuldarlıqla görə hesablanmış məhsulun həcmi arasında fərq kimi;
- məhsulun faktiki həcmi ilə faktiki əkin sahəsinə və plan məhsuldarlıqla görə hesablanmış məhsulun həcmi arasında fərq kimi;

435 Ixtisaslaşma əmsalı 0-dan 1-ə qədər dəyişə bilər. Əgər onun kəmiyyəti 0,6-dan yüksəkdirse:

- müəssisədə konkret ixtisaslaşma yoxdur;
- müəssisədə ixtisaslaşma səviyyəsi ortadır;
- müəssisədə ixtisaslaşma səviyyəsi aşağıdır;
- müəssisədə ixtisaslaşma səviyyəsi yüksəkdir;
- müəssisədə ixtisaslaşma səviyyəsi dərindir;

436 Ixtisaslaşma əmsalı 0-dan 1-ə qədər dəyişə bilər. Əgər onun kəmiyyəti 0,4-0,6 həddindədirse:

- müəssisədə konkret ixtisaslaşma yoxdur;
- müəssisədə ixtisaslaşma səviyyəsi ortadır;
- müəssisədə ixtisaslaşma səviyyəsi aşağıdır;
- müəssisədə ixtisaslaşma səviyyəsi yüksəkdir;
- müəssisədə ixtisaslaşma səviyyəsi dərindir;

437 Ixtisaslaşma əmsalı 0-dan 1-ə qədər dəyişə bilər. Əgər onun kəmiyyəti 0,2-0,4 həddindədirse:

- müəssisədə konkret ixtisaslaşma yoxdur;
- müəssisədə ixtisaslaşma səviyyəsi ortadır;
- müəssisədə ixtisaslaşma səviyyəsi aşağıdır;
- müəssisədə ixtisaslaşma səviyyəsi yüksəkdir;
- müəssisədə ixtisaslaşma səviyyəsi dərindir;

438 Ixtisaslaşma əmsalı 0-dan 1-ə qədər dəyişə bilər. Əgər onun kəmiyyəti 0,2- dən azdırsa:

- müəssisədə konkret ixtisaslaşma yoxdur;
- müəssisədə ixtisaslaşma səviyyəsi ortadır;
- müəssisədə ixtisaslaşma səviyyəsi aşağıdır;
- müəssisədə ixtisaslaşma səviyyəsi yüksəkdir;
- müəssisədə ixtisaslaşma səviyyəsi dərindir;

439 Heyvanların məhsuldarlığının dəyişməsinin heyvandarlıq məhsullarının ümumi həcmində təsiri necə hesablanır:

- ümumi məhsulun faktiki və plan həcmi arasında fərq kimi;
- ümumi məhsulun heyvanların faktiki baş sayıına və plan məhsuldarlığına görə hesablanmış həcmi ilə plan həcmi arasında fərq kimi;
- ümumi məhsulun faktiki həcmi ilə heyvanların plan baş sayıına və faktiki məhsuldarlığına görə hesablanmış məhsulun fərqi kimi;
- ümumi məhsulun faktiki həcmi ilə heyvanların faktiki baş sayıına və plan məhsuldarlığına görə hesablanmış məhsulun fərqi kimi;
- ümumi məhsulun plan həcmi ilə normativ həcmi arasında fərqi kimi;;

440 Malqaranın baş sayının dəyişməsinin heyvandarlıq məhsullarının ümumi həcmində təsiri necə hesablanır:

- ümumi məhsulun faktiki və plan həcmi arasında fərq kimi;
- ümumi məhsulun heyvanların faktiki baş sayıına və plan məhsuldarlığına görə hesablanmış həcmi ilə plan həcmi arasında fərq kimi;
- ümumi məhsulun faktiki həcmi ilə heyvanların plan baş sayıına və faktiki məhsuldarlığına görə hesablanmış məhsulun fərqi kimi;
- ümumi məhsulun faktiki həcmi ilə heyvanların faktiki baş sayıına və plan məhsuldarlığına görə hesablanmış məhsulun fərqi kimi;
- ümumi məhsulun plan həcmi ilə normativ həcmi arasında fərqi kimi;;

441 Heyvandarlıqda məhsulun əmək tutumu hesablanır:

- 1 başa əmək məsrəflərinin 1 başdan məhsuldarlığa nisbəti kimi;
- 1 başdan məhsuldarlığın 1 başa əmək məsrəflərinə hasili kimi;
- 1 baş heyvanın məhsuldarlığının 1 başa xərclərə nisbəti kimi;
- 1 baş heyvanın məhsuldarlığının 1 baş heyvana düşən xərclərə hasili kimi;
- 1 başdan məhsuldarlığın 1 başa əmək məsrəflərinə nisbəti kimi;

442 Bitgiçilikdə məhsulun əmək tutumu hesablanır:

- 1 hektara əmək məsrəflərinin 1 hektardan məhsuldarlığa nisbəti kimi;
- 1 hektardan məhsuldarlığın 1 hektara xərclərə hasili kimi;
- 1 hektardan məhsuldarlığın 1 hektara xərclərə nisbəti kimi;
- 1 hektardan məhsuldarlığın 1 hektara əmək məsrəflərinə hasili kimi;
- 1 hektardan məhsuldarlığın 1 hektara əmək məsrəflərinə nisbəti kimi;

443 Taxılıyığın kombaynlardan istifadəni əks etdirən göstəricilərə aid deyil:

- doğru cavab yoxdur;
- iş növbəsinin orta uzunluğu;
- növbəlik əmsalı;
- iş vaxtı fondundan istifadə əmsalı;
- gün ərzində bir kombayn hesabı ilə hasılat;

444 Traktor parkından istifadəni əks etdirən əmsallar:

- intensiv yüklənmə, fond tutumu, əməyin fondla silahlanması;
- intensiv, ekstensiv və integrال yüklənmə;
- fond verimi, material tutumu, intensiv yüklənmə
- fond verimi, fond tutumu, əməyin fondla silahlanması;
- ekstensiv yüklənmə, fond tutumu, əməyin fondla silahlanması;

445 K/t-da keyfiyyətinə görə müxtəlif torpaqların istifadəsindən səmərə necə müəyyən olunur?

- k/t-da torpağın münbətiyini müəyyən edən keyfiyyət göstəricilərinin hesablanması vasitəsi ilə;
- əkinə yararlı müxtəlif torpaqların bonitirovkası vasitəsi ilə;
- əkinçiliyin mövcud intensivləşməsi səviyyəsində k/t işçilərinin əmək məhsuldarlığında fərq vasitəsi ilə;

- təbii və yaxşılaşdırılmış otlaq və biçənəklərdə bitgilərin məhsuldarlığındakı fərq vasitəsi ilə;
- çoxillik bitgilərin maya dəyərindəki fərq vasitəsi ilə;

446 Yaxşılaşdırılmış otlaq və biçənək sahələrinin k/t təyinatlı torpaqların ümumi səhəsinə nisbəti əks etdirir:

- torpaq sahəsindən istifadənin intesivliyini;
- k/t istehsalının ixtisaslaşdırılmasını;
- torpağın məhsuldarlığını;
- torpağın keyfiyyətini;
- torpağın münbətiyi;

447 K/t təyinatlı torpaqların ümumi səhəsində otlaqların xüsusi çəkisi göstəricisi əks etdirir:

- torpağın keyfiyyətini;
- torpağın münbətiyi;
- torpaq sahəsindən istifadənin intesivliyini;
- torpağın məhsuldarlığını;
- k/t istehsalının ixtisaslaşdırılmasını;

448 K/t-na yararlı torpaq sahəsindən istifadənin iqtisadi səmərəliliyini əks etdirən göstərici:

- hər 100 qoyundan yun qırxımı, hər inəkdən süd sağımı, ortagünlük çəki apartımı;
- istifadə olunan materialların, yanacağın, kimyəvi maddələrin həcmi;
- k/t məhsullarının maya dəyəri, ümumi torpaq sahəsi, traktorların sayı;
- 1 hektara düşən ümumi məhsulun faktiki həcmi, ümumi gəlir, mənfəət ;
- işçilərin sayı, işçilərin tərkibi, iş vaxtından istifadə;

449 K/t istehsalı üçün səciyyəvidir:

- təbii-iqlim şəraitindən asılılıq, mövsümilik, torpaq əsas istehsal vasitəsidir;
- təbii-iqlim şəraitindən asılılıq, əsas vəsaitlərdən bərabər istifadə;
- torpaq əsas istehsal vasitəsidir, k/t məhsullarının bir hissəsi öz məqsədlərinə istifadə olunur, işçi qüvvəsindən bərabər istifadə olunur;
- təbii-iqlim şəraitindən asılılıq, mövsümilik, istehsal prosesinin qısamüddətliyi;
- mövsümilik, işçi qüvvəsindən bərabər istifadə olunur;

450 K/t-na yararlı torpaq sahəsinin becərilməsi səviyyəsi səciyyələndirir:

- k/t istehsalının ixtisaslaşdırılmasını;
- torpağın strukturunu;
- torpağın məhsuldarlığını
- torpağın keyfiyyətini;
- torpağın münbətiyi;

451 Təbii ot sahələrinin əkilmiş torpaq sahəsinə nisbəti səciyyələndirir:

- k/t istehsalının ixtisaslaşdırılmasını;
- torpağın məhsuldarlığını;
- torpağın strukturunu;
- torpağın keyfiyyətini;
- torpağın münbətiyi;

452 Torpaq sahəsinin strukturunu səciyyələndirmək olar:

- plan üzrə torpaq sahəsinin faktiki becərilmiş torpaq sahəsinə nisbəti;
- ayrı-ayrı növ torpaqların ümumi torpaq sahəsinə nisbəti;
- k/t-da çalışan bir işçiə düşən şərti hektar;
- bir işçiə düşən torpaq sahəsi;
- becərilmiş faktiki torpaq sahəsinin plan üzrə torpaq sahəsinə nisbəti;

453 Bütün il ərzində ASK müəssisəsinin işinin maliyyə nəticələrinə hansı təsərrüfat prosesi təsir göstərmir:

- torpaq sahəsinin strukturu
- payızda taxıl saisi;
- taxıl məhsulları yığımı;
- payızlıq taxıl səpini;
- təbii-iqlim şəraiti;

454 Kökəltmədə olan mal-qara üzrə məhsuldarlıq göstəricisi:

- hər 100 qoyundan bala çıxımı
- bir qoyundan yun qırxımı;
- ortagünlük çəki apṛtımı;
- hər 100 inəyə düşən bala;
- bir inəkdən süd sağımı;

455 Cavan mal-qara üzrə məhsuldarlıq göstəricisi:

- hər 100 qoyundan bala çıxımı
- bir qoyundan yun qırxımı;
- bir inəkdən süd sağımı;
- hər 100 inəyə düşən bala;
- ortagünlük çəki apṛtımı;

456 Yaşlı iriubuynuzlu mal-qara üzrə məhsuldarlıq göstəricisi:

- sağıcının əmək məhsuldarlığı;
- bir baş qoyundan yun qırxımı;
- hər baş sağılan inəkdən süd sağımı;
- ortagünlük çəki artımı;
- hər yüz ana qoyundan bala;

457 Hansı ikinci səviyyəli amillər heyvanların baş sayının dəyişməsinə təsir göstərmir:

- heyvanların saxlanması şəraiti;
- sürünen təkrar istehsalı;
- heyvanların cins tərkibi;
- heyvanların yemlənməsi səviyyəsi;
- təsərrüfatın ixtisaslaşması səviyyəsi;

458 Heyvandarlıq məhsullarının həcminin dəyişməsinə təsir göstərən ikinci səviyyəli amillər:

- heyvanların saxlanması şəraiti;
- heyvanların yaş qrupu, yemlərin keyfiyyəti;
- yem rasionunun strukturu, heyvanların cins tərkibi;
- heyvanların yemlənməsi səviyyəsi, yemlərin keyfiyyəti;
- təsərrüfatın ixtisaslaşması səviyyəsi;

459 Heyvandarlıq məhsullarının həcminin dəyişməsinə təsir göstərən birinci səviyyəli amillər:

- ümumi və əmtəəlik məhsulun həcmi;
- heyvanların baş sayı, heyvanların məhsuldarlığı;
- müvafiq tikililərin mövcudluğu, işçilərin əmək məhsuldarlığını;
- təsərrüfatın ixtisaslaşması səviyyəsi, sürünen təkrar istehsalı;
- heyvanların yem təminatı, heyvanla xidmət edən heyətin sayı;

460 Satış bazarına, nəqliyyat kommunikasiyasına yaxınlığına görə yerleşməsi hansı sahənin məhsuluna olan tələbə və onun qiymətinə təsir göstərir?

- ticarət;
- kənd təsərrüfatı;
- sənaye;
- nəqliyyat;
- tikinti;

461 İqtisadiyyatın hansı sahəsində ETT, istehsalın təşkili və idarə olunmasının təkmilləşdirilməsi vasitəsi ilə xərclərin daima minimuma endirilməsi zəruridir:

- sənaye;
- kənd təsərrüfatı;
- ticarət;
- tikinti;
- nəqliyyat;

462 Binatikənin fəaliyyətinin təhlilinin əsas məqsədi:

- istehsal gücərinin işə malınması üzrə planın yerinə yetirilməsi;
- bitməmiş istehsalın vəziyyətinin müəyyən edilməsi;
- tikintinin layihə-smeta sənədləri ilə təmin olunması;
- tikinti-quraşdırma işlərinin səmərəliliyinin artırılması ehtiyatlarının aşkar edilməsi və istifadə olunması;
- kapital qoyuluşlarının səmərəliliyinin yüksəldilməsi imkanlarının müəyyən edilməsi;

463 Torpaq üzərində tikilmiş binavə tikili aktivin uçotda əks etdirilir:

- bazar qiyməti ilə;
- normativ dəyəri ilə;
- marjinal dəyəri ilə;
- tam dəyəri ilə;
- cari qiymətlərlə;

464 Layihənin müqayisəli maliyyə-iqtisadi səmərəsi nəyi göstərir:

- kapital qoyuluşunun 1 manat artması şəraitində layihənin maya dəyəri neçə manat azalacaqdır;
- istifadə olunan dəmir-beton konstruksiyaların və hissələrin dəyərinin 1 manat artması şəraitində kapital qoyuluşu neçə manat azalacaqdır;
- maya dəyərinin 1 manat artması şəraitində kapital qoyuluşu neçə manat azalacaqdır;
- layihənin smeta dəyərinin dəyişməsi şəraitində kapital qoyuluşu neçə manat azalacaqdır;
- istifadə olunan dəmir-beton konstruksiyaların və hissələrin dəyərinin 1 manat azalması şəraitində layihənin smeta dəyəri neçə manat azalacaqdır;

465 Tikinti istehsalının operativ təhlilinin informasiya mənbəyi:

- istehsal gücərinin işə salınması planının yerinə yetirilməsi haqqında hesabat;
- həmin təşkilatın tikinti istehsalı planları;
- podrat işləri planının yerinə yetirilməsi haqqında hesabat;
- mühüm tikinti obyektlərində işlərin uçotu kitabı;
- şəbəkə qrafikləri və xüsusi əhəmiyyətli obyektlərin tikintisi AIS məlumatları;

466 Tikinti təşkilatının fəaliyyətinin təhlilinin nisbətən yeni istiqaməti:

- əsas vəsaitlərin hərəkəti göstəriciləri əsasında podrat təşkilatının istehsal gücündən istifadəsinin öyrənilməsi;
- əsas vəsaitlərin texniki vəziyyəti göstəriciləri əsasında podrat təşkilatının istehsal gücündən istifadəsinin öyrənilməsi;
- istehsal gücərinin işə salınması planının yerinə yetirilməsi haqqında hesabat əsasında podrat təşkilatının istehsal gücündən istifadəsinin öyrənilməsi;
- əmək məəhsuldarlığı göstəriciləri əsasında podrat təşkilatının istehsal gücündən istifadəsinin öyrənilməsi;
- fondverimi göstəricisi əsasında podrat təşkilatının istehsal gücündən istifadəsinin öyrənilməsi;

467 Podratçı tərəfindən görülən işlərinin keyfiyyəti müəyyən olunur:

- tikinti bazarında məhsullara tələbin mövcudluğu;
- sifarişçi və podratçı arasında bağlanmış müqavilənin şərtlərinə uyğunluğu üzrə;
- aktlar və digər ilkin sənədlər, mühasibat uçotu məlumatları üzrə;
- keyfiyyətin xüsusi bal sistemi üzrə;
- mühasibat hesabatı və auditor yoxlaması məlumatları üzrə;

468 Tikinti-quraşdırma işlərinin keyfiyyətinin qiymətləndirilməsinin meyarı:

- sifarişçi və podratçı arasında bağlanmış müqavilənin şərtlərinə uyğunluğu;
- tikinti-quraşdırma işlərinin norma və qaydalara uyğunluğu;
- tikinti bazarında məhsullara tələbin mövcudluğu;
- onlarn keyfiyyətin xüsusi bal sistemində uyğunluğu;
- biznes plan üzrə tikinti-quraşdırma işlərinin həcmində uyğunluğu;

469 Texniki-iqtisadi təhlil, proqnozlaşdırma, planlaşdırma, maliyyə hesablamaları, sxemlər, maketlər daxil edilir:

- obyektiñ tikintisi üzrə müqaviləyə;
- təhlilin informasiya mənbəyinə;
- obyektiñ tikintisi üzrə layihəyə;
- podrad müqaviləsinə;
- təşkilatın biznes planına;

470 Birbaşa təyinatı üzrə istifadəyə hazır olan yaşayış evləri, istehsal gücləri, bina və mədəni-məişət təyinatlı qurğular:

- tikinti məhsullarıdır;
- ümumi tikinti məhsullarıdır;
- əmtəəlik tikinti məhsullarıdır;
- realizə olunmuş tikinti məhsullarıdır;
- bitməmiş tikinti məhsullarıdır;

471 Əsaslı tikintinin təhlilinin əsas xüsusiyyəti nədir:

- investor və bina tikənin təsərrüfat fəaliyyətinin tədqiqinin zəruriliyi;
- bina tikə və podratçılardan təsərrüfat fəaliyyətinin tədqiqinin zəruriliyi;
- podratçılardan və investorların təsərrüfat fəaliyyətinin tədqiqinin zəruriliyi;
- bina tikə və sifarişçilərin təsərrüfat fəaliyyətinin tədqiqinin zəruriliyi;
- bina tikə və layihə təşkilatının təsərrüfat fəaliyyətinin tədqiqinin zəruriliyi;

472 Sifarişçi və ya investorun öz qüvvəsi ilə aparılan tikinti metodu necə adlanır:

- maliyyə;
- sifariş;
- podrat;
- təsərrüfat;
- layihə;

473 Daimi əsasda fəaliyyət göstərən xüsusi tikinti və quraşdırma təşkilatı tərəfindən aparılan tikinti metodu necə adlanır:

- maliyyə;
- sifariş;
- podrat;
- təsərrüfat;
- layihə;

474 Əsaslı tikinti hansı metod ilə həyata keçirilə bilər:

- maliyyə və podrat;
- layihə və podrat;
- podrat və sifariş;
- təsərrüfat və sifariş;
- təsərrüfat və podrat;

475 Tikinti sahəsinə aid torpağa hüququ olan hüquqi və ya fiziki şəxs:

- binatikən;
- investor;
- sifarişçi;
- podratçı;
- layihəçi;

476 Müqavilə və ya kontrakt əsasında obyektin tikintisini həyata keçirən tikinti şirkəti:

- binatikən;
- investor;
- sifarişçi;
- podratçı;
- layihəçi;

477 Obyektin tikintisi üzrə təşkilatçı və idarəetmə funksiyasının üzərinə götürən hüquqi və ya fiziki şəxs:

- layihəçi;
- sifarişçi;
- podratçı;
- binatikən
- investor;

478 Tikinti obyektinin maliyyələşdirilməsini həyata keçirir:

- layihəçi;
- sifarişçi;
- podratçı;
- binatikən;
- investor;

479 Tikinti sahəsində aparıcı fiqur:

- layihəçi;
- sifarişçi;
- podratçı;
- investor;
- binatikən;

480 Iqtisadiyyatın hansı sahəsində bitməmiş istehsal xüsusi yer tutur:

- ticarətdə;
- kənd təsərrüfatında;
- nəqliyyatda;
- sənayedə;
- tikintidə;

481 Müxtəlif təyinatlı, qarşılıqlı əlaqəli istismara verilən istehsal kompleksi adlanır:

- başa çatmamış tikinti obyekti;
- tikintinin iriləşdirilmiş obyekti;
- tikintinin mərhələsi;

- tikinti obyekti;
- tikintinin köməkçi obyekti;

482 Obyekti texnoloji cəhətdən qurtarmış və tikinti smetasında ayrıca göstərilmiş hissəsi adlanır:

- başa çatmamış tikinti obyekti;
- tikintinin iriləşdirilmiş obyekti;
- tikintinin mərhələsi;
- tikinti obyekti;
- tikintinin köməkçi obyekti;

483 Ayrı-ayrı bina və ya tikililər onlara aid avadanlıq və tikililərlə birlikdə hesab olunur:

- başa çatmamış tikinti obyekti;
- tikintinin iriləşdirilmiş obyekti;
- tikintinin mərhələsi;
- tikinti obyekti;
- tikintinin köməkçi obyekti;

484 Kapital qoyuluşuna daxil deyildir:

- maliyyə planları;
- tikilən müəssisənin direktorluğu və texniki nəzarət işçilərinin saxlanması xərcləri;
- avadanlıqlara, alətlər, inventarlara məsrəflər;
- tikinti-quraşdırma işlərinin dəyəri;
- layihə-axtarış işləri;

485 Tikintidə təhlilin mühüm oyektləri sırasına daxildir:

- obyektin tikintisi üzrə müqavilə;
- maliyyə planları;
- tikinti layihələri;
- alət və inventarlar;
- kapital qoyuluşu;

486 Tikilməsi və istifadəyə verilməsi nəzərdə tutulan obyektlərin tərkibi, eləcə də tikinti-quraşdırma işlərinin həcmi haqqında məlumatlar əks etdirilir:

- plan kalkulyasiyalarında;
- izahlı qeydlərdə;
- auditor arayışında;
- xərclər smetasında;
- istehsal programında;

487 Podrat təşkilatının işinin həcmi nə ilə müəyyən olunur:

- tikinti işçilərinin əmək məhsuldarlığı ilə;
- satışın rentabelliyi ilə;
- onun ödəmə qabiliyyəti ilə;
- onun maliyyə vəziyyəti ilə;
- onun istehsal programı ilə;

488 Tikinti texnikası ilə təmin olunma necə hesablanır:

- işlənmiş maşın-saatların miqdarının, onların işinin növbəlik əmsalının, növbənin orta uzunluğunun, 1 maşın-saat hesabı ilə tikinti-quraşdırma işinin həcminin hasili kimi;
- tikinti maşın və mexanizmlərin sayının, işlənmiş günlərin, növbənin orta uzunluğunun, 1 maşın-saat hesabı ilə tikinti-quraşdırma işinin həcminin hasili kimi;
- tikinti maşın və mexanizmlərin ortaillik dəyərinin, işlənmiş günlərin, onların işinin növbəlik əmsalının, günlük boşdayanmanın, orta saatlıq tikinti-quraşdırma işinin həcminin hasili kimi;

- tikinti maşın və mexanizmlerin sayının, işlənmiş günlərin, onların işinin növbəlik əmsalının, növbənin orta uzunluğunun, orta saatlıq tikinti-quraşdırma işinin həcmimin hasili kimi;
- tikinti maşın və mexanizmlerin sayının, işlənmiş günlərin, onların işinin növbəlik əmsalının, növbənin orta uzunluğunun, 1 maşın-saat hesabı ilə tikinti-quraşdırma işinin həcmimin hasili kimi;

489 Quruluş amilinin tikinti-Quraşdırma işlərinin həcmimin dəyişməsinə təsiri necə hesablanır:

- manat və norma-saat ifadəsində tikinti-quraşdırma işlərinin yerinə yetirilməsi əmsallarının hasilinin işlərin plan dəyərinə nisbəti kimi;
- manat və norma-saat ifadəsində tikinti-quraşdırma işlərinin yerinə yetirilməsi əmsallarının işlərin plan dəyərinə hasili kimi;
- manat və norma-saat ifadəsində tikinti-quraşdırma işlərinin yerinə yetirilməsi əmsallarının işlərin faktiki dəyərinə hasili kimi
- manat və norma-saat ifadəsində tikinti-quraşdırma işlərinin yerinə yetirilməsi əmsallarının fərqi işlərin plan dəyərinə nisbəti kimi;
- manat və norma-saat ifadəsində tikinti-quraşdırma işlərinin yerinə yetirilməsi əmsallarının fərqi işlərin plan dəyərinə hasilikimi;

490 Normativ vaxt (norma-saat) ifadəsində tikinti-quraşdırma işləri üzrə planın icrası əmsalı necə hesablanır:

- norma-saat ifadəsində tikinti-quraşdırma işlərinin plan və faktiki həcmərinin fərqi kimi;
- norma-saat ifadəsində tikinti-quraşdırma işlərinin faktiki və plan həcmərinin fərqi kimi;
- norma-saat ifadəsində tikinti-quraşdırma işlərinin plan və faktiki həcmərinin nisbəti kimi;
- norma-saat ifadəsində tikinti-quraşdırma işlərinin faktiki və plan həcmərinin nisbəti kimi;
- norma-saat ifadəsində tikinti-quraşdırma işlərinin faktiki və normativ həcmərinin nisbəti kimi;

491 Dəyər ifadəsində tikinti-quraşdırma işləri üzrə planın icrası əmsalı necə hesablanır:

- dəyər ifadəsində tikinti-quraşdırma işlərinin plan və faktiki həcmərinin fərqi kimi;
- dəyər ifadəsində tikinti-quraşdırma işlərinin plan və faktiki həcmərinin nisbəti kimi;
- dəyər ifadəsində tikinti-quraşdırma işlərinin faktiki və plan həcmərinin nisbəti kimi;
- dəyər ifadəsində tikinti-quraşdırma işlərinin faktiki və normativ həcmərinin nisbəti kimi;
- dəyər ifadəsində tikinti-quraşdırma işlərinin faktiki və plan həcmərinin fərqi kimi;

492 Tamamlanmamış tikinti işləri necə hesablanır:

- işlərin ümumi həcmi+ilin əvvəlinə bitməmiş istehsal + il ərzində təhvil verilmiş tikinti-quraşdırma işləri;
- işlərin ümumi həcmi+ilin əvvəlinə bitməmiş istehsal - il ərzində təhvil verilmiş tikinti-quraşdırma işləri;
- işlərin ümumi həcmi - il ərzində təhvil verilmiş tikinti-quraşdırma işləri;
- işlərin ümumi həcmi+ilin əvvəlinə bitməmiş istehsal + il ərzində təhvil verilmiş tikinti-quraşdırma işləri;
- işlərin ümumi həcmi - ilin əvvəlinə bitməmiş istehsal - il ərzində təhvil verilmiş tikinti-quraşdırma işləri;

493 Tikinti-quraşdırma işlərinin hazırlığı necə hesablanır:

- işlərin faktiki dəyərinin obyektin tikintisinin əvvəlindən yerinə yetirilən tikinti-quraşdırma işlərinin dəyərinə nisbəti kimi;
- işlərin tam smeta dəyərinin obyektin tikintisinin əvvəlindən yerinə yetirilən tikinti-quraşdırma işlərinin dəyərinə nisbəti kimi;
- obyektin tikintisinin əvvəlindən yerinə yetirilən tikinti-quraşdırma işlərinin dəyərinin işlərin tam smeta dəyərinə nisbəti kimi;
- işlərin maya dəyərinin hesabat dövründə yerinə yetirilən tikinti-quraşdırma işlərinin dəyərinə nisbəti kimi;
- obyektin tikintisinin əvvəlindən yerinə yetirilən tikinti-quraşdırma işlərinin dəyərinin işlərin faktiki dəyərinə nisbəti kimi;

494 Layihənin rentabelliyi necə hesablanır:

- məhsulun illik biznes plan üzrə hesablanmış qiyməti ilə illik biznes plan üzrə hesablanmış maya dəyəri arasında fərq kimi;
- kapital qoyuluşunun xalis mənfəətin artım məbləğinə nisbəti kimi;
- xalis mənfəət artımının tikinti-quraşdırma işlərinin həcminə nisbəti kimi;
- xalis mənfəətinin artımının kapital qoyuluşunun həcminə nisbəti kimi;
- mənfəətin artımının həmin artımı təmin edən kapital qoyuluşuna nisbəti kimi;

495 Tikintidə kapital qoyuluşunun ümumi və ya mütləq, maliyyə-iqtisadi səmərəliliyi necə hesablanır:

- xalis mənfəət artımının tikinti-quraşdırma işlərinin həcmində nisbəti kimi;
- kapital qoyuluşunun xalis və ya ümumi məhsulun artım məbləğinə nisbəti kimi;
- xalis məhsul artımının həmin artımı təmin edən kapital qoyuluşuna nisbəti kimi;
- xalis məhsul artımının balans mənfəətinə nisbəti kimi;
- balans mənfəətinin artımının kapital qoyuluşunun həcmində nisbəti kimi;

496 İşlərin mexanikləşdirmə səviyyəsi hesablanır:

- dəyər ifadəsində tikinti quraşdırma işlərinin illik həcminin tikinti maşın və mexanizmlərin dəyərinə nisbəti kimi;
- tikinti maşın və mexanizmlərin dəyərinin dəyər ifadəsində tikinti quraşdırma işlərinin illik həcmində nisbəti kimi;
- mexaniki üsulla yerinə yetirilmiş işlərin həcminin işlərin ümumi həcmində nisbəti kimi;
- istifadə olunan dəmir-beton konstruksiyaların və hissələrin dəyərinin istehlak olunan materialların ümumi dəyərinə nisbəti kimi;
- həmin materialın faktiki həcminin norma üzrə həmin materiala olan tələbata nisbəti kimi;

497 Materiallarla təmin olunma əmsalı hesablanır:

- mexaniki üsulla yerinə yetirilmiş işlərin həcminin işlərin ümumi həcmində nisbəti kimi;
- tikinti maşın və mexanizmlərin dəyərinin dəyər ifadəsində tikinti quraşdırma işlərinin illik həcmində nisbəti kimi;
- mənfəətin artım məbləğinin materialların faktiki həcmində nisbəti kimi;
- həmin materialın faktiki həcminin norma üzrə həmin materiala olan tələbata nisbəti kimi;
- istifadə olunan dəmir-beton konstruksiyaların və hissələrin dəyərinin istehlak olunan materialların ümumi dəyərinə nisbəti kimi;

498 Sənayeləşdirmə əmsalı hesablanır:

- tikinti maşın və mexanizmlərin dəyərinin dəyər ifadəsində tikinti quraşdırma işlərinin illik həcmində nisbəti kimi;
- mexaniki üsulla yerinə yetirilmiş işlərin həcminin işlərin ümumi həcmində nisbəti kimi;
- istifadə olunan dəmir-beton konstruksiyaların və hissələrin dəyərinin istehlak olunan materialların ümumi dəyərinə nisbəti kimi;
- istehlak olunan materialların ümumi dəyərinin istifadə olunan dəmir-beton konstruksiyaların və hissələrin dəyərinə nisbəti kimi;
- mənfəətin artım məbləğinin məhsulun maya dəyərinə nisbəti kimi;

499 Tikintidə zaydan itgi necə hesablanır:

- brakın düzəldilməsinə çəkilən xərclərin tikinti-quraşdırma işlərinin tam maya dəyərinə nisbəti kimi;
- brakın istehsalı üzrə xərclərin onların düzəldilməsinə çəkilən xərclərə nisbəti kimi;
- tikinti-quraşdırma işlərinin tam maya dəyərinin brakın düzəldilməsinə çəkilən xərclərə nisbəti kimi;
- brakın istehsalına və onların düzəldilməsinə çəkilən xərclərin cəmi kimi;
- brakın istehsalına və onların düzəldilməsinə çəkilən xərclərin fərqi kimi;

500 Tikinti-quraşdırma işlərinin keyfiyyətinin qiymətləndirilməsi üçün istifadə olunan çıxdaş əmsalı hesablanır:

- brakın istehsalı üzrə xərclərin onların düzəldilməsinə çəkilən xərclərə nisbəti kimi;
- tikinti-quraşdırma işlərinin tam maya dəyərinin brakın düzəldilməsinə çəkilən xərclərə nisbəti kimi;
- hesabat dövründə görülmüş tikinti-quraşdırma işlərinin faktiki həcmində zaydan itgilərə nisbəti kimi;
- layihənin smeta dəyərinin tikintidə zaydan itgilərə nisbəti kimi;
- tikintidə zaydan itgilərin hesabat dövründə görülmüş tikinti-quraşdırma işlərinin faktiki dəyərinə nisbəti kimi;

501 Layihənin müqayisəli maliyyə-iqtisadi səmərəsi necə hesablanır:

- müqayisə olunan variant üzrə kapital qoyuluşunun maya dəyərinin dəyişməsinə nisbəti kimi;
- maya dəyərinin dəyişməsinin müqayisə olunan variant üzrə kapital qoyuluşuna nisbəti kimi;
- xalis məhsul artımının həmin artımı şərtləndirən kapital qoyuluşuna nisbəti kimi;
- qurulan obyektin smeta dəyərinin dəyişməsinin kapital qoyuluşuna nisbəti kimi;
- müqayisə olunan variant üzrə kapital qoyuluşunun qurulan obyektin smeta dəyərinin dəyişməsinə nisbəti kimi;

502 Plandan artıq bitməmiş istehsal qalağanan mövcudluğu:

- tikinti istehsalının ritmikliyinin fərdi göstəricisidir;
- tikinti istehsalının ritmikliyinin dolayı göstəricisidir;
- tikinti istehsalının ritmikliyinin köməkçi göstəricisidir;
- tikinti istehsalının ritmikliyinin ümumi göstəricisidir;
- tikinti istehsalının ritmikliyinin birbaşa göstəricisidir;

503 Tikinti təşkilatının günahı üzündən boşdayanmaların ödənilməsi və zaydan itgi:

- tikinti istehsalının ritmikliyinin fərdi göstəricisidir;
- tikinti istehsalının ritmikliyinin dolayı göstəricisidir;
- tikinti istehsalının ritmikliyinin köməkçi göstəricisidir;
- tikinti istehsalının ritmikliyinin ümumi göstəricisidir;
- tikinti istehsalının ritmikliyinin birbaşa göstəricisidir;

504 Tikinti-quraşdırma işlərinin ümumi həcmində ay və ya rüblər üzrə tikinti məhsullarının xüsusi çəkisi:

- tikinti istehsalının ritmikliyinin köməkçi göstəricisidir;
- tikinti istehsalının ritmikliyinin dolayı göstəricisidir;
- tikinti istehsalının ritmikliyinin fərdi göstəricisidir;
- tikinti istehsalının ritmikliyinin birbaşa göstəricisidir;
- tikinti istehsalının ritmikliyinin ümumi göstəricisidir;

505 Podratçı təşkilatın məlumatları üzrə obyektlərin tikintiyə hazırlığı və tikintinin davam etməsinin təhlili zamanı hansı göstərici analitik hesablamaların əsasını təşkil edir:

- hazır tikinti məhsulunun dəyəri;
- işin təhvil verilməsi müddəti;
- tikinti işlərinin həcmi;
- kapital qoyuluşunun həcmi;
- tikinti işlərinin keyfiyyəti;

506 Buraxılış obyektlərinin komplektliliyi aşağıdakı kimi müəyyən olunur:

- plan üzrə onların tərkibi tikintidaxili obyektlərin miqdarı üzrə layihə tərkibi, güclərin natural ölçüləri və faktiki dəyərləri ilə müqayisə olunur;
- onların faktiki tərkibi tikintidaxili obyektlərin miqdarı üzrə layihə tərkibi, güclərin natural ölçüləri və smeta dəyərləri ilə müqayisə olunur;
- onların faktikitərkibi tikintidaxili obyektlərin miqdarı üzrə layihə tərkibi, güclərin natural ölçüləri və plan maya dəyəri ilə müqayisə olunur;
- plan üzrə onların tərkibi tikintidaxili obyektlərin miqdarı üzrə layihə tərkibi, güclərin natural ölçüləri və smeta dəyərləri ilə müqayisə olunur;
- plan üzrə onların tərkibi tikintidaxili obyektlərin miqdarı üzrə layihə tərkibi, güclərin natural ölçüləri və smetadəyərləri ilə müqayisə olunur;

507 İstehsal güclərinin işə salınması planının yerinə yetirilməsi göstəricilərinin və obyektlərin miqdarının təhlilinin aşağıdakılardan əlaqədə aparılması məqsədə uyğundur:

- tikinti işçilərinin əmək məhsuldarlığının aşağı düşməsi və növbədaxili boşdayanmaların mövcudluğu;
- podratçı tərəfindən işlərin nəzərdə tutulan müddətdə başa çatdırılması;
- tikinti işlərinin ritmikliyi;
- bitməmiş istehsalın mövcudluğu;
- podratçı tərəfindən obyektlərdə işlərin yerinə yetirilməsi və onların keyfiyyətinin qiymətləndirilməsi;

508 Tikinti-quraşdırma işlərinin faktiki və mümkün həcmləri arasındaki fərq nəyi səciyyələndirir:

- sıfırıcı və podratçı arasında bağlanmış müqavilənin şərtlərinin yerinə yetirilməməsini;
- ay və ya rüb ərzində tikinti-quraşdırma işlərinin həcmi üzrə biznes planın yerinə yetirilməməsini;
- işlərin qeyri ritmikliyi səbəbindən tikintinin həcminin artırılması üzrə imkanların əldən verilməsini;

- podratçı tərəfindən obyektlərdə tikinti-quraşdırma işlərinin keyfiyyətsiz yerinə yetirilməsini;
- tikinti təşkilatının istehsal gücərinin vaxtında işə salınmamasını;

509 Podrat təşkilatın yerinə yetirdiyi və təhvil verdiyi işlərin həcmi necə hesablanır:

- kurs üzrə istənilən valyutada sərbəst qiymətlərlə;
- müqayisəli cari qiymətlərlə;
- müqayisəli bazar qiymətlərilə;
- müqayisəli müqavilə qiymətlərlə
- müqayisəli smeta qiymətlərilə;

510 Podrat təşkilatının fəaliyyətinin təhlilinin əsas məqsədi:

- bitməmiş istehsalın vəziyyətinin müəyyən edilməsi;
- tikinti-quraşdırma işlərinin səmərəliliyinin artırılması ehtiyatlarının aşkar edilməsi və istifadə olunması;
- kapital qoyuluşlarının səmərəliliyinin yüksəldilməsi imkanlarının müəyyən edilməsi;
- istehsal gücərinin işə malınması üzrə planın yerinə yetirilməsi;
- tikintinin layihə-smeta sənədləri ilə təmin olunması;

511 Fəhlələrin obyektin anbarına qədər daşınması ilə əlaqədar nəqliyyat xərcləri?

- müqavilədə göstərildiyi halda material xərclərinə daxil edilir
- kənar təşkilat tərəfindən ödənilir
- üstəlik xərclərə daxil edilir
- digər birbaşa xərclərə daxil edilir
- maşın və mexanizmlərin istismarı xərclərinə daxil edilir

512 Maşınların günlük boşdayanmalarının azaldılması hesabına yük dövriyyəsinin həcminin artırılması ehtiyatlarını hesablamamaq üçün

- boşdayanmaların mümkün azalması günlərini maşınların ortagünlük faktiki hasilatınabölmək lazımdır;
- maşınların ortagünlük faktiki hasilatını boşdayanmaların faktiki azalması günlərinə vurmaq lazımdır
- maşınların ortagünlük faktiki hasilatını boşdayanmaların mümkün azalması günlərinə vurmaq lazımdır
- maşınların ortagünlük plan hasilatını boşdayanmaların mümkün azalması günlərinə vurmaq lazımdır
- maşınların ortagünlük faktiki hasilatını boşdayanmaların mümkün azalması günlərinə bölmək lazımdır

513 Maşınların sayının artırılması hesabına yük dövriyyəsinin həcminin artırılması ehtiyatlarını hesablamamaq üçün

- maşınların ortaillik artımını ortaillik faktiki hasilatına vurmaq lazımdır
- maşınların ortagünlük artımını onların ortagünlük faktiki hasilatına vurmaq lazımdır
- maşınların ortagünlük artımını onların ortagünlük plan hasilatına vurmaq lazımdır
- maşınların ortaillik artımını onların ortaillik faktiki hasilatına bölmək lazımdır
- maşınların ortaillik artımını onların ortaillik plan hasilatına vurmaq lazımdır

514 Tikinti mexanizmlərinin iş vaxtından istifadə əmsalı aşağıdakı qaydada hesablanır

- maşınların naryadda olan müddətinin hesabat üzrə avtomobilərin siyahı sayına nisbət
- maşınların boş dayanma müddətinin 1 saat ərzində bir avtomobil hesabı ilə hasilata nisbəti
- 1 saat ərzində bir avtomobil hesabı ilə hasilatın mahınların boş dayanma müddətinə nisbəti
- maşınların naryadda olan müddətinin mahınların boş dayanma müddətinə nisbəti
- maşınların boş dayanma müddətinin maşınların naryadda olan müddətinə nisbəti

515 Hər bir maşın markası üzrə yük daşımalarının həcmi hesablanır

- hesabat üzrə avtomobilərin orta siyahı sayı : təqvim günlərinin sayı
- hesabat üzrə avtomobilərin orta siyahı sayı × avtomobilərin naryadda olduğu vaxt
- hesabat üzrə avtomobilərin orta siyahı sayı : il ərzində bir avtomobil hesabı ilə hasilat
- hesabat üzrə avtomobilərin orta siyahısayı × il ərzində bir avtomobil hesabı ilə hasilat

- təqvim günlərinin sayı × hesabat üzrə avtomobillərin orta siyahı sayı

516 Maşınların hərəkətinin istismar sürəti hesablanır

- maşınların naryadda olduğu saatların ümumi yürüşə nisbəti
- maşınların naryadda olduğu vaxtın maşın- boşdayanmaların vaxtına nisbəti
- ümumi yürüşün maşınların naryadda olduğu saatların miqdarına nisbəti
- ümumi yürüşün maşınların yürüsdə olduğu saatların miqdarına nisbəti
- maşınların yürüsdə olduğu saatların miqdarının ümumi yürüşə nisbəti

517 Maşınların hərəkətinin texniki sürəti hesablanır

- maşınların naryadda olduğu saatların ümumi yürüşə nisbəti
- maşınların naryadda olduğu vaxtın maşın- boşdayanmaların vaxtına nisbəti
- ümumi yürüşün maşınların naryadda olduğu saatların miqdarına nisbəti
- ümumi yürüşün maşınların yürüsdə olduğu saatların miqdarına nisbəti
- maşınların yürüsdə olduğu saatların miqdarının ümumi yürüşə nisbəti

518 Maşılardan istifadənin səmərəliliyi daha çox asılıdır

- yürüşlərin sayından
- avtomaşınların hərəkətinin istismar sürətindən
- avtomaşınların hərəkətinin texniki sürətindən
- onların hərəkət sürətindən və orta daşma məsafəsindən
- maşınların yürüsdə olduğu saatların miqdarından

519 Yüklə bir səfər üzrə orta yürüş hesablanır

- səfərlərin ümumi sayının maşınların yüklə yürüşünə nisbəti kimi
- maşınların yüklə yürüşünün yük dövriyyəsinin ümumi həcmində nisbəti
- yük dövriyyəsinin ümumi həcmindən maşınların yüklə yürüşünə nisbəti kimi
- yük dövriyyəsinin ümumi həcmindən səfərlərin ümumi sayına nisbəti kimi
- maşınların yüklə ümumi yürüşünün səfərlərin ümumi sayına nisbəti kimi

520 Yük götürmə qabiliyyətindən istifadə əmsalı (əyg) hesablanır

- 1 maşının orta texniki yük götürmə qabiliyyəti / texniki xidmətlə əlaqədar boşdayanmaların uzunluğu
- avtomobillərin orta siyahı sayı / 1 maşının orta texniki yük götürmə qabiliyyəti
- 1 maşının orta texniki yük götürmə qabiliyyəti / avtomobillərin orta siyahı sayı
- 1 maşının orta texniki yük götürmə qabiliyyəti / bir maşının orta yüklənməsi
- bir maşının orta yüklənməsi / 1 maşının orta texniki yük götürmə qabiliyyəti

521 Maşılara texniki xidmət səciyyələndirir

- hər hansı növ texniki xidmətin əmək tutumunu müəyyən edən əməliyyatlar
- müəyyən dövrdə avtomobillərə texniki xidmət
- səyyar heyətin iş qabiliyyətinin bərpa olunması
- səyyar heyətin iş qabiliyyətinin təmin olunması
- səyyar heyətin işqabiliyyəti vəziyyətinin və görünüşünün saxlanması üzrə kompleks əməliyyat

522 Maşınların işinin məhsuldarlıq səviyyəsini daha dəqiq müəyyən edən göstərici

- bir avtomobil-ton-ay hesabı ilə yükdaşimanın həcmi
- bir avtomobil-ton-gün hesabı ilə yükdaşimanın həcmi
- bir sənişin-km yürüşə düşən hasilat
- bir avtomobil-ton-saat hesabı ilə yükdaşimanın həcmi
- bir ton-km yürüşə düşən hasilat

523 Saz avtomobildən istifadənin intensivliyini səciyyələndirən amillər

- avtomobilin yük tutumu səviyyəsini müəyyən edən amillər
- avtomobilin illik məhsuldarlığı səviyyəsini müəyyən edən amillər
- avtomobilin saatlıq məhsuldarlığı səviyyəsini müəyyən edən amillər;
- avtomobilin günlük məhsuldarlığı səviyyəsini müəyyən edən amillər
- avtomobilin aylıq məhsuldarlığı səviyyəsini müəyyən edən amillər

524 Yük avtomobilinin məhsuldarlığı hesablanır

- işlənmiş avtomobil-günlərin miqdarının natural ifadədə görülən işin həcmində nisbəti kimi
- natural ifadədə görülən işin həcminin işlənmiş avtomobil-günlərin miqdarına nisbəti kimi
- avtomobil parkının orta siyahı sayının natural ifadədə görülən işin həcmində nisbəti kimi
- natural ifadədə görülən işin həcminin avtomobil parkının orta siyahı sayına nisbəti kimi
- natural ifadədə görülən işin həcminin işlənmiş avtomobil-saatların miqdarına nisbəti kimi

525 Fondveriminin korrelyasiya əlaqəsi olmayan göstərici hansıdır?

- yükdaşimanın strukturu
- orta gəlir dərcəsi
- sərnişin daşmasının həcmi
- yük daşmasının həcmi
- əsas fondların ortaillik dəyəri

526 Yanacağın, ehtiyat hissələrinin, avtomobil şinlərinin bir manatına xərclərin azalması nəyi səciyyələndirir

- reyslərin sayının plana nisbətən azalmasını
- işlərin strukturunun dəyişməsini
- yüksək yürüslərin azalmasını
- yüksək dövriyyəsinin azalmasını
- maşın və mexanizmlərdən istifadənin yaxşılaşmasını

527 Avtonəqliyyat təşkilatlarında maşın və mexanizmlərdən səmərəli istifadə şərtləndirir

- məhsulun ümumi həcminin artımını
- maşınların hərəkətinin ortatexniki sürətinin artımını
- yüksək dövriyyəsinin həcminin artımını
- ümumi və yüksək yürüşün sayının artmasını
- yanacağın, ehtiyat hissələrinin, avtomobil şinlərinin bir manatına xərclərin azalmasına

528 Amortizasiyanın bir manatına xərclərin azalması nəyi səciyyələndirir

- reyslərin sayının plana nisbətən azalmasını
- işlərin strukturunun dəyişməsini
- işin keyfiyyətinin yüksəlməsini
- idarəetmən səviyyəsinin yaxşılaşmasını
- maşın və mexanizmlərdən istifadənin yaxşılaşmasını

529 Avtonəqliyyat təşkilatlarında maşın və mexanizmlərdən səmərəli istifadə şərtləndirir

- məhsulun ümumi həcminin artımını
- maşınların hərəkətinin ortatexniki sürətinin artımını
- yüksək dövriyyəsinin həcminin artımını
- ümumi və yüksək yürüşün sayının artmasını
- amortizasiyanın bir manatına xərclərin azalmasını

530 Daşimanın və ya gəlirin bir manatına xərclərin azalması nəyi səciyyələndirir

- reyslərin sayının plana nisbətən azalmasını
- işlərin strukturunun dəyişməsini

- işin keyfiyyətinin yüksəlməsini
- idarəetmən səviyyəsinin yaxşılaşmasını
- maşın və mexanizmlərdən istifadənin səmərəliliyinin yüksəlməsini

531 Avtonəqliyyat təşkilatlarında maşın və mexanizmlərdən daha səmərəli istifadə nəticəsində

- bir avtomobil-ton-günə düşən məhsulun həcmi artır
- maşınların hərəkətinin ortatexniki sürəti artır
- yük dövriyyəsi artır
- ümumi yürüş, yüklə yürüşün artır
- gəlirin bir manatına və ya daşma vahidin xərclər azalır

532 Avtonəqliyyat təşkilatlarında istehsal fondlarından istifadənin səmərəliliyinin yüksəlməsi özünü əks etdirir

- maşınların hərəkətinin ortatexniki sürətinin artmasında
- fond veriminin artmasında
- təsərrüfatda olan 1 avtomobil-ton-gün hesabı ilə hasılın artmasında
- ümumi yürüşün və yüklə yürüşün artmasında
- yük dövriyyəsinin artmasında

533 Tikinti təşkilatında hər hansı növ xərc üzrə məsuliyyət mərkəzinin müəyyən olunması zamanı aşağıdakı qaydaya istinad olunur: əgər menecer nə istehlak olunan resursun qiymətinə, nə də həcmində nəzarət edə bilmirsə, bu halda o

- bütün xərclərə görə cavabdehdir
- resurslarının miqdarının dəyişməsi ilə əlaqədar faktiki və planlaşdırılmış xərclər arasındaki kənarlaşmaya görə cavabdehdir
- istənilən halda yalnız istehlak olunan resursun həcmində görə cavabdehdir
- istənilən halda yalnız istehlak olunan resursun qiymətinə görə cavabdehdir
- menecer cavabdehlik daşımır

534 Tikinti maşın və mexanizmlərinin istismarı üzrə xərclərin (X_i) amilli təhlili modeli aşağıdakı kimidir (Burada, K_{mi} – i növ maşın və mexanizmlərin miqdarı, D -təhlil dövründə bir maşın hesabı ilə işlənmiş günlərin miqdarı, Θ -növbəlik əmsalı, t -növbənin orta davamiyəti, D_{xi} – 1 maşın-saat işə dəyişən xərclərin səviyyəsi, S_{xi} – həmin növ maşının saxlanması sabit xərcməhsulunun qiyməti;)

- $X_i = K_{mi} \times D \times \Theta \times t \times D_{xi} / S_{xi}$
- $X_i = K_{mi} \times D \times \Theta \times t \times D_{xi} - S_{xi}$
- $X_i = K_{mi} \times D \times \Theta \times t \times D_{xi} + S_{xi};$
- $X_i = K_{mi} \times D \times \Theta \times t \times D_{xi};$
- $X_i = K_{mi} \times D \times \Theta \times t \times D_{xi} \times S_{xi}$

535 Hazır tikinti obyekti görə sifarişçinin borcu əks etdirilir

- cari uçot məlumatlarında
- baş podratçının balansında
- sifarişçinin balansında
- binatikənin balansında
- operativ uçot məlumatlarında

536 Tikinti təşkilatının bütün təsərrüfat fəaliyyəti əks olunur

- statistik uçot məlumatlarında
- podratçının əsas fəaliyyəti balansında
- sifarişçinin əsas fəaliyyəti balansında
- binatikənin əsas fəaliyyəti balansında
- cari və operativ uçot məlumatlarında

537 Təhvil verilmiş işlər üzrə mənfəət planının icrasına və rentabellik səviyyəsinə təsir edən ikinci səviyyə amillərinə aiddir

- istifadə olunan tikinti materiallarının qiyməti, keyfiyyəti, miqdarı
- növbədaxili boşdayanmadan itgilər, fəhlələrin orta saatlıq hasilatının dəyişməsi
- layihə-smeta sənədləşməsinin tərtibi və qəbulunun keyfiyyəti, bitməmiş tikinti istehsalı üzrə plandan kənarlaşma
- müqavilədə nəzərdə tutulmadığı halda materialların əvəz olunması, işçilərin sayının dəyişməsi
- təhvil verilmiş işlərin icra müddəti, keyfiyyəti, strukturu

538 Təhvil verilmiş işlər üzrə mənfəət planının icrasına və rentabellik səviyyəsinə təsir edən birinci səviyyə amillərinə aiddir

- istifadə olunan tikinti materiallarının qiyməti, keyfiyyəti, miqdarı
- təhvil verilmiş işlərin həcmi, quruluşu, maya dəyəri
- təhvil verilmiş işlərin həcmi, komplektliyi, ritmiklik
- təhvil verilmiş işlərin çeşidi, keyfiyyəti, komplektliyi
- təhvil verilmiş işlərin icra müddəti, keyfiyyəti, strukturu

539 Tikintidə quraşdırma işləri üzrə üstəlik xərclər hesablanır

- faiz ifadəsində quraşdırma işlərinin həcminin müqavilə dəyərinə görə
- faiz ifadəsində materialların faktiki dəyərinə görə
- faiz ifadəsində fəhlələrin əsas əmək haqqına görə
- faiz ifadəsində birbaşa xərclərin smeta dəyərinə görə
- faiz ifadəsində üstəlik xərclərin smeta dəyərinə görə

540 Tikintidə tikinti işləri üzrə üstəlik xərclər hesablanır

- faiz ifadəsində quraşdırma işlərinin həcminin müqavilə dəyərinə görə
- faiz ifadəsində materialların faktiki dəyərinə görə
- faiz ifadəsində fəhlələrin əsas əmək haqqına görə
- faiz ifadəsində birbaşa xərclərin smeta dəyərinə görə
- faiz ifadəsində üstəlik xərclərin smeta dəyərinə görə

541 Materialların obyektin anbarına qədər daşınması ilə əlaqədar nəqliyyat xərcləri?

- material xərclərinə daxil edilir
- kənar təşkilat tərəfindən ödənilir
- mənfəət məbləğindən ödənilir
- digər birbaşa xərclərə daxil edilir
- müqavilədə göstərildiyi halda maşın və mexanizmlərin istismarı xərclərinə daxil edilir

542 Tikinti-quraşdırma işlərinin maya dəyərinin tərkibində hansı xərclər digər birbaşa xərclərə aid deyil?

- tikinti obyektindən zibillərin və qarın çıxarılması ilə əlaqədar nəqliyyat xərcləri
- materialların obyektin anbarından onların qaldırıcı mexanizmə qədər daşınması ilə əlaqədar nəqliyyat xərcləri
- materialların obyektin anbarından onların istifadəsi yerinə qədər daşınması ilə əlaqədar nəqliyyat xərcləri
- yüklerin yerdəyişməsi ilə əlaqədar nəqliyyat xərcləri
- materialların obyektin anbarına qədər daşınması ilə əlaqədar nəqliyyat xərcləri

543 Tikinti fəhlələrinin əmək haqqına bilavasitə təsir edən əsas amillər

- tikinti-quraşdırma işlərinin keyfiyyəti, istehsalın ritmikliyi, bitməmiş istehsalın mövcudluğu
- növbənin orta uzunluğu, müxtəlif ixtisas və peşədən olan işçilərin sayı, bir fəhlənin əmək məhsuldarlığı
- normanın qiyməti, tarif dərəcələri, müxtəlif xarakterli əlavə ödəmələr
- fəhlələrin gördükllişi işin həcmi, texnologiya, istehsalın və əməyin təşkili, idarəetmənin səviyyəsi
- tikinti-quraşdırma işlərinin həcmi, strukturu, onların əməktutumu, 1 adam-saatın qiyməti

544 Tikinti məhsullarının əmək tutumuna bilavasitə təsir edən əsas amillər

- tikinti-quraşdırma işlerinin keyfiyyəti, istehsalın ritmikliyi, bitməmiş istehsalın mövcudluğu
- növbənin orta uzunluğu, müxtəlif ixtisas və peşədən olan işçilərin sayı, bir fəhlənin əmək məhsuldarlığı
- əmək haqqı səviyyəsi, tarif dərəcələri, müxtəlif xarakterli əlavə ödəmələr
- fəhlələrin gördükələri işin həcmi, texnologiya, istehsalın və əməyin təşkili, idarəetmənin səviyyəsi
- tikinti-quraşdırma işlerinin həcmi, strukturu, onların əməktutumu, 1 adam-saatın qiyməti

545 Tikintidə fəhlələrin əsas əmək haqqı xərclərinə bilavasitə təsir edən əsas amillərə aiddir

- tikinti-quraşdırma işlerinin keyfiyyəti, istehsalın ritmikliyi, bitməmiş istehsalın mövcudluğu
- növbənin orta uzunluğu, müxtəlif ixtisas və peşədən olan işçilərin sayı, bir fəhlənin əmək məhsuldarlığı
- əmək haqqı səviyyəsi, tarif dərəcələri, müxtəlif xarakterli əlavə ödəmələr
- fəhlələrin gördükələri işin həcmi, texnologiya, istehsalın və əməyin təşkili, idarəetmənin səviyyəsi
- tikinti-quraşdırma işlerinin həcmi, strukturu, onların əməktutumu, 1 adam-saatın qiyməti

546 Tikinti materialları xərclərinə nəzarət və onların təhlili aparılır

- operativ və cari uçot və mühasibat hesabatı məlumatları əsasında
- sıfarişçi və podratçı arasında bağlanmış müqavilədə göstərilmiş norma üzrə
- hesabat dövrünün faktiki xərcləri üzrə
- maya dəyəri haqqında plan və hesabatın əsasını təşkil edən orta normalar üzrə
- işlərin aparılması layihələrində sistemləşdirilmiş istehsal normaları üzrə

547 Görülən işlərin həcmi amili tikinti məhsullarının təhlili prosesində müəyyən edilən hansı amillərdən təcrid deyildir?

- tikinti işlərinin smeta dəyəri
- tikinti işçilərinin ixtisası
- materialların saxlanmasına nəzarətin təşkili səviyyəsi
- brak edilmiş tikinti məhsullarının həcmi
- tikinti işlərinin tərkibi və keyfiyyəti

548 Hansı amil tikinti materiallarının sərfi normasına birbaşa təsir göstərmir?

- materialların saxlanmasına nəzarətin təşkili səviyyəsi
- əmək məhsuldarlığının dəyişməsi
- işçilərin ixtisasının dəyişməsi
- tikinti materiallarının keyfiyyətinin dəyişməsi
- zay məhsulun həcmi

549 Tikinti-quraşdırma işlərinin resurstatumunun və resursların qiymətinin artımının nəticəsi olaraq

- tikinti işlərinin ritmikliyi dəyişir
- daimi və dəyişən xərclər azca artır
- daimi xərclər artır, dəyişən xərclər azalır
- daimi və dəyişən xərclər nəzərəçarpacaq dərəcədə artır
- daimi xərclər azalır, dəyişən xərclər artır

550 Tikinti-quraşdırma işlərinin xərc tutumu əks etdirir

- istehlak olunmuş resursların 1 manatına tikinti-quraşdırma işlərinin həcmi
- tikinti-quraşdırma işlərinin rentabelliyyini
- tikinti-quraşdırma işlərinin 1 manatına mənfəəti
- tikinti-quraşdırma işlərinin 1 manatına xərcləri
- tikinti-quraşdırma işlərinin 1 manatına tikinti materialları sərfini

551 Tikinti məhsulların istehsalı üzrə ümumi xərc məbləği hansı amilli modelə uyğun təhlil edilir

- üç amilli multiplikativ modelə
- marjinal konsepsiyasına əsaslanan

- kapital konsepsiyasına əsaslanan
- dəyər konsepsiyasına əsaslanan
- iki amilli multiplikativ modelə

552 Smeta qiymətləri ilə başa çatdırılmış tikinti-quraşdırma işləri şərtləndirir

- smeta dəyəri
- faktiki maya dəyəri
- plan maya dəyəri
- bazar dəyəri
- smeta maya dəyəri

553 Hansı dəyər əsasında tikinti-quraşdırma işlərinin həcmi planlaşdırılır və yerinə yetirilmiş işlərə görə hesablaşmalar aparılır

- smeta dəyəri
- faktiki dəyər
- plan maya dəyəri
- smeta maya dəyəri
- bazar dəyəri

554 Strukturuna görə smeta dəyərinə daxildir

- tikinti-quraşdırma işlərinin faktiki həcmi ilə plan yığımları arasında fərq
- dolayı xərclər və plan yığımları
- birbaşa xərclər və plan yığımları
- smeta dəyəri ilə tikinti-quraşdırma işlərinin həcmi
- müstəqim xərclər, üstəlik xərclər və plan yığımları

555 Tikinti materialları üzrə aradan qaldırıla bilən itgilər

- qeyri səmərəli daşıma, yükləmə-boşaltma işləri səbəbindən yaranan itgilərdir
- materialların işlənməsi zamanı normal tullantıllardır
- istehsal və smeta itgi normalarına və təbii itgi normasına daxil edilmir
- hava şəraiti ilə əlaqədar əlavə material sərfidir
- istehsal və smeta itgi normalarına və təbii itgi normasına daxil edilir

556 Tikinti materialları üzrə itgi bölünür

- saxlanma şəraitinin olmamasından xarab olma, aradan qaldırıla bilən
- yeri tamamlanan, çətin aradan qaldırıla bilən, aradan qaldırıla bilinməyən
- aradan qaldırıla bilinməyən, çətin aradan qaldırıla bilən, tamamlanmayan
- aradan qaldırıla bilən, çətin aradan qaldırıla bilən, təbii
- təbii, süni yaradılan

557 Tikinti istehsalında texnikadan istifadə dərəcəsi təhlil olunur

- tikinti təşkilatının idarə olunması səviyyəsi əsasında
- tikinti istehsalının təşkilati səviyyəsi əsasında
- maşın və mexanizmlərdən ekstensiv və intensiv istifadə məlumatları əsasında
- tikinti təşkilatının əsas vəsaitlərinin istehsal gücləri haqqında məlumatları əsasında
- tikinti təşkilatının istehsal potensialı məlumatları əsasında

558 Yük avtomobilinin işinin ümumi xarakteristikası üçün istifadə olunan göstəricilər?

- avtomobilin ortaillik, ortagünlük, ortasaatlıq hasilatı
- təmir bazasının texniki cəhətdən yaxşılaşdırılması, avtomobillərin saxlanması şəraiti
- avtomaşınların orta yük tutumu
- avtomobillərə texniki xidmətin keyfiyyəti

- hesabat dövründə avtomobilin ümumi yürüşünü səciyyələndirən

559 Səyyar heyətdən istifadənin səmərəliliyini qiymətləndirmək üçün öyrənilən göstəricilər ?

- hesabat dövründə avtomobilin ümumi yürüşünü səciyyələndirən
- təmir bazasının texniki cəhətdən yaxşılaşdırılması, avtomobillərin saxlanması şəraitit
- avtomobillərə texniki xidmətin keyfiyyəti
- avtomobilin orta məhsuldarlığı
- avtomaşınların orta yük tutumu

560 Avtonəqliyyatın işinin etabarlığının və səmərəliliyin təmin olunması üzrə kompleks əməliyyat?

- gündəlik baxış
- plandan kənar təmir
- əsaslı təmir
- cari təmir
- texniki xidmət

561 Qarşılıqlı əlaqəli amillərin fondveriminə təsirini hansı üsulla hesablamaq olar?

- zəncirvari yerdəyişmə
- integrallı
- proporsional bölgü
- qruplaşdırma
- balans

562 Tikinti təşkilatının təmir bazasının texniki cəhətdən yaxşılaşdırılması ilə avtomobillərin saxlanması şəraitit və fonveriminin artımı arasında əlaqə necədir?

- əlaqə yoxdur
- korrelyasiya
- birbaşa propormional
- tərs propormional
- dəyişən əlaqə

563 əsas istehsal fondlarının həcmi ilə daşımadan gəlirlər arasında əlaqə

- əlaqə yoxdur
- korrelyasiya
- tərs funksional
- birbaşa funksional
- dəyişən

564 Avtonəqliyyat təşkilatında səyyar heyət parkının işinin nəticələri qiymətləndirilir

- ümumi, integrallı, fərdi göstəricilər sistemi əsasında
- integrallı və fərdi göstəricilər sistemi əsasında
- ümumi, fərdi və keyfiyyət göstəricilər sistemi əsasında
- əsas, köməkçi və kəmiyyət göstəricilər sistemi əsasında
- texniki-istimar göstəricilər sistemi əsasında

565 Avtonəqliyyat təşkilatında biznes planın yerinə yetirilməsinin ümumi faizi səciyyələndirir

- planın icrası, plandan artıq daşımaların həcmi, avtonəqliyyatın yük götürmə qabiliyyətini, müştərilər üçün daşımaların həcmi, avtomobillərin orta siyahı sayı
- planın icra səviyyəsi, plandan artıq daşımaların həcmi, müştərilər üçün daşımaların həcmi
- planın icrası, plandan artıq daşımaların həcmi, müştərilər üçün daşımaların həcmi, səyyar heyətdən istifadə dərəcəsi
- planın icrası, plandan artıq daşımaların həcmi, avtonəqliyyatın yük götürmə qabiliyyətini, müştərilər üçün daşımaların həcmi

- planın icra səviyyəsi, müştərilər üçün daşımaların həcmi, maşınların orta yüklənməsi

566 Xətti programlaşdırmanın nəqliyyat üzrə vəzifəsi

- yüksək dövriyyəsinin və mal göndərəndən istehlakçıya daşıma xərclərinin optimal həcminin müəyyən edilməsi
- mal göndərəndən istehlakçıya daşimanın optimal sürətinin müəyyən edilməsi
- məlgəndərənlərin istehlakçılara yaxınlaşdırılmasının optimal sxeminin müəyyən edilməsi
- nomenklatura üzrə müştərilər üçün optimal daşımaların müəyyən edilməsi
- regionlar üzrə müxtəlif növ nəqliyyat vasitələrinin yerləşdirilməsi

567 Nəqliyyat sahəsinin vəziyyətini müəyyən edən xarici amillərə aid deyil

- regionlar üzrə məhsuldar qüvvələrin yerləşməsi xüsusiyyətləri
- təbii-iqlim
- sənaye və digər sahələrin müəssisələrinin xammal və istehlak mənbələrinə yaxınlığı
- istehsal əlaqələrinin ixtisaslaşdırılmasının inkişafı
- müəyyən nəqliyyat vasitələri tərəfindən daşımaların sürəti

568 Yük daşıma əmsalı hesablanması

- yüksək dövriyyəsinin həcminin 1 t-km hesabı ilə daşıma xərclərinə nisbəti kimi
- planlaşdırılmış daşımaların həcminin istehsal olunmuş məhsulun həcminə nisbəti kimi
- işlənmiş maşın-saatların miqdarının yüksək dövriyyəsinin həcminə nisbəti kimi
- yüksək dövriyyəsinin həcminin işlənmiş maşın-saatların miqdarına nisbəti kimi
- istehsal olunmuş məhsulun həcminin planlaşdırılmış daşımaların həcminə nisbəti kimi

569 Yük dövriyyəsinin həcmi hesablanması

- daşınmış yüklərin miqdarının işlənmiş maşın-saatların miqdarına hasılı kimi
- təsərrüfatdaxili nəqliyyat xərclərinin daşınma məsafəsinə hasılı kimi
- daşınması planlaşdırılan daşınan yüklərin miqdarının daşınma məsafəsinə hasılı kimi
- daşınması planlaşdırılan daşınan yüklərin miqdarının daşınma sürətinə hasılı kimi
- işlənmiş maşın-saatların miqdarının daşınma məsafəsinə hasılı kimi

570 Yük daşımalarının iqtisadi təhlili və planlaşdırılmasında istifadə olunan əsas göstərici

- müəyyən nəqliyyat vasitələrinin daşima sürəti
- daşımaların məsafəsi
- bütün nəqliyyat növləri üzrə yük dövriyyəsi
- daşınan yükün miqdarı
- təsərrüfatdaxili nəqliyyat xərcləri

571 Tikinti təşkilatının mənfəətinin təhlili zamanı öncə öyrənilir

- sifarişçiye təhvil verilmiş tikinti-quraşdırma işlərinin rentabelliyi
- sifarişçiye təhvil verilmiş tikinti-quraşdırma işlərinin həcmi
- sifarişçiye təhvil verilmiş tikinti-quraşdırma işlərinin keyfiyyəti
- sifarişçiye təhvil verilmiş tikinti-quraşdırma işlərinin maya dəyəri
- tikintiyə qoyulmuş vəsaitin rentabelliyi

572 Tikinti texnikasının obyektin anbarına qədər daşınması ilə əlaqədar nəqliyyat xərcləri?

- müqavilədə göstərildiyi halda material xərclərinə daxil edilir
- kənar təşkilat tərəfindən ödənilir
- mənfəət məbləğindən ödənilir
- digər birbaşa xərclərə daxil edilir
- maşın və mexanizmlərin istismarı xərclərinə daxil edilir

573 Yüklerin daşınması planının icrasının təhlili zamanı aşağıdakılardan üzrə tapşırıqların yerinə yetirilməsinin ümumi nəticələri xarakterizə edilir

- müxtəlif səbəblərdən boşdayanmaların müddəti, maşınların texniki xarakteristikası üzrə
- avtonəqliyyatın yük tutumu, daşınma məsafəsi üzrə
- yük daşınanın həcmi, yük dövriyyəsi, işlənmiş maşın-saat üzrə
- nomenklatura, yük dövriyyəsi, sürücülərin sayı üzrə
- təsərrüfatda avtomobil-günlərin siyahı sayı, səyyar heyyətdən istifadə dərəcəsi üzrə

574 Ümumi mənfəətə daxil edilmir

- satışdan pul gəliri
- mənfəət vergisinin həcmi
- qeyri satış gəlirlər və xərclər
- kommersiya və inzibati xərclərin həcmi
- əməliyyat gəlirləri və xərclərinin həcmi

575 Podratçı təşkilatın bitməmiş tikinti istehsalına xərclərə daxildir

- tamamlanmamış obyektlər üzrə baş podratçının subpodratçıdan təhvil aldığı işlərin məlumatlı dəyəri
- tamamlanmamış obyektlər üzrə baş podratçının subpodratçıdan təhvil aldığı işlərin faktiki dəyəri
- tamamlanmamış obyektlər üzrə baş podratçının subpodratçıdan təhvil aldığı işlərin müqavilə dəyəri
- tamamlanmamış obyektlər üzrə baş podratçının subpodratçıdan təhvil aldığı işlərin smeta dəyəri
- tamamlanmamış obyektlər üzrə baş podratçının subpodratçıdan təhvil aldığı işlərin bazar dəyəri

576 Tikinti-quraşdırma təşkilatının məhsul satışından mənfəəti hesablanır

- təhvil verilmiş və sıfarişçi tərəfindən qəbul olunmuş işlərin müqavilə dəyəri ilə onun faktiki maya dəyəri arasında fərq kimi
- təhvil verilmiş və sıfarişçi tərəfindən qəbul olunmuş işlərin müqavilə dəyəri ilə onun plan maya dəyəri arasında fərq kimi
- təhvil verilmiş və sıfarişçi tərəfindən qəbul olunmuş işlərin faktiki dəyəri ilə onun plan maya dəyəri arasında fərq kimi
- təhvil verilmiş və sıfarişçi tərəfindən qəbul olunmuş işlərin smeta dəyəri ilə onun faktiki maya dəyəri arasında fərq kimi
- təhvil verilmiş və sıfarişçi tərəfindən qəbul olunmuş işlərin bazar dəyəri ilə onun faktiki maya dəyəri arasında fərq kimi

577 Podratçının fəaliyyətindən balans mənfəətinin tərkibinə daxildir

- hesabat dövründə başa çatmış təhvil verilməsindən mənfəət- digər satışdan mənfəət-qeyri satışdan mənfəət
- hesabat dövründə başa çatmış obyektlərin təhvil verilməsindən mənfəət+ digər satışdan mənfəət+qeyri satışdan mənfəət
- hesabat dövründə başa çatmış obyektlərin təhvil verilməsindən mənfəət- digər satışdan mənfəət+qeyri satışdan mənfəət
- hesabat dövründə başa çatmış və natamam obyektlərin təhvil verilməsindən mənfəət+ digər satışdan mənfəət+qeyri satışdan mənfəət
- hesabat dövründə başa çatmış obyektlərin təhvil verilməsindən mənfəət+ digər satışdan mənfəət-qeyri satışdan mənfəət

578 Tikinti təşkilatında hər hansı növ xərc üzrə məsuliyyət mərkəzinin müəyyən olunması zamanı aşağıdakı qaydaya istinad olunur: əgər menecer yalnız istehlak olunan resursun qiymətinə nəzarət edə bilirsə, bu halda o

- bütün xərclərə görə cavabdehdir
- resurslarının miqdarının dəyişməsi ilə əlaqədar faktiki və planlaşdırılmış xərclər arasındaki kənarlaşmaya görə cavabdehdir
- istənilən halda yalnız istehlak olunan resursun həcmində görə cavabdehdir
- istənilən halda yalnız istehlak olunan resursun qiymətinə görə cavabdehdir
- istənilən halda menecer cavabdehlik daşımir

579 Hansı əmsal iş günü ərzində maşınlardan istifadənin nəticələrini səciyyələndirmir

- yüksəltmə qabiliyyətindən istifadə
- avtomobilərin orta yüklənməsi
- yüksək orta yürüş
- texniki hazırlıq
- iş vaxtından istifadə

580 Tikinti təşkilatında dəyər ifadəsində tikinti məhsullarının istehsalına plan xərclərinin ümumi yekunu

- müəssisənin büdcəsidir
- məhsulun maya dəyərinin kalkulyasiyasıdır
- mühasibat balansıdır
- biznes plandır
- xərc smetasıdır

581 Podratçı təşkilatın dövriyyə vəsaitlərinə daxildir

- debitor borcları, quraşdırıcı tikinti meydançası, hesablaşmalarda vəsaitlər
- istehsal ehtiyatları, quraşdırılacaq avadanlıqlar, programm məhsulları, bitməmiş istehsalda yerləşən vəsaitlər
- hazır məhsul, səhmlər, istiqrazlar, borclar, hesabat dövrünün mənfəeti
- debitor və kreditor borcları, nağd pul, dəmir-beton konstruksiyalar
- istehsal ehtiyatları, bitməmiş istehsalda və hesablaşmalarda vəsaitlər

582 Hazır tikinti obyektinə görə sifarişçinin borcuna daxildir

- subpodratçıdan təhvil alınan və balansın passivində əks etdirilən işlərin dəyəri
- subpodratçıdan təhvil alınan və mənfəət və zərər haqqında hesabatda əks etdirilən işlərin dəyəri
- subpodratçıdan təhvil alınan və izahlı qeydlərdə əks etdirilən işlərin dəyəri
- binatikəndən təhvil alınan və balansın aktivində əks etdirilən işlərin dəyəri
- layihə təşkilatından təhvil alınan və mühasibat balansında əks etdirilən işlərin dəyəri

583 Daşınacaq yüklerin həcminin proqnozlaşdırılması üçün iqtisadi hesablamalarda istifadə olunan metod

- proporsional bölgü
- nisbi fərq
- balans
- zəncirvari yerdəyişmə
- mütləq fərq

584 Təsərrüfatdaxili nəqliyyat xərcləri aşağıdakı göstəricinin tərkib elementidir

- vergi tutulan mənfəət
- maya dəyəri
- balans mənfəəti
- ümumi məhsul
- xalis mənfəət

585 Iqtisadiyyatın hansı sahəsinin müəssisələrində məhsul maddi formaya malik deyil

- tikinti
- sənaye
- nəqliyyat
- kənd təsərrüfatı
- ticarət

586 Iqtisadiyyatın hansı sahəsinin müəssisələrində əməyinin predmeti istehsalçıya aid deyil

- nəqliyyat

- sənaye
- tikinti
- kənd təsərrüfatı
- ticarət

587 Iqtisadiyyatın hansı sahəsinin müəssisələrində məhsul deyil istehsal prosesinin özü satılır

- ticarət
- sənaye
- tikinti
- kənd təsərrüfatı
- nəqliyyat

588 Iqtisadiyyatın hansı sahəsinin müəssisələrində vəsaitlərin tərkibində xammal elementi yoxdur

- ticarət
- nəqliyyat
- tikintii
- kənd təsərrüfatı
- sənaye

589 Tikinti təşkilatında hər hansı növ xərc üzrə məsuliyyət mərkəzinin müəyyən olunması zamanı aşağıdakı qaydaya istinad olunur: əgər menecer istehlak olunan resursun həcmində və qiymətinə nəzarət edə bilirsə, bu zaman o

- bütün xərclərə görə cavabdehdir
- faktiki və planlaşdırılmış xərclər arasındakı kənarlaşmaya görə cavabdehdir
- istənilən halda yalnız istehlak olunan resursun həcmində görə cavabdehdir
- istənilən halda yalnız istehlak olunan resursun qiymətinə görə cavabdehdir
- istənilən halda menecer cavabdehlik daşımur

590 Şərti-sabit üstəlik xərclərin korektə edilmiş plan məbləği necə bölüşdürüllür?

- tikinti məhsullarının plan maya dəyərinə daxil edilməlidir
- hesabat dövrünün faktiki maya dəyərinə deyil, əvvəlki ilin maya dəyərinə daxil edilməlidir
- görülən işlərin smeta dəyərinə görə maya dəyərinə daxil edilməlidir
- işlərin plan həcmində görə faktiki maya dəyərinə daxil edilməlidir
- görülən işlərin faktiki həcmində görə maya dəyərinə daxil edilməlidir

591 Tikinti-quraşdırma işləri üzrə planın icrasının smeta üzrə üstəlik xərclərə təsiri necə hesablanır?

- şərti-sabit üstəlik xərclərin korektə edilmiş plan məbləği + tikinti-quraşdırma işləri üzrə planın icra səviyyəsi
- şərti-sabit üstəlik xərclərin korektə edilmiş plan məbləği × tikinti-quraşdırma işləri üzrə planın icra səviyyəsi
- şərti-sabit üstəlik xərclərin korektə edilmiş plan məbləği : tikinti-quraşdırma işləri üzrə planın icra səviyyəsi
- şərti-sabit üstəlik xərclərin korektə edilmiş faktiki məbləği × tikinti-quraşdırma işləri üzrə planın icra səviyyəsi
- tikinti-quraşdırma işləri üzrə planın icra səviyyəsi : şərti-sabit üstəlik xərclərin korektə edilmiş plan məbləği

592 Tikinti məhsulları istehsalına material məsrəflərini aşağıdakı amilli model kimi əks etdirmək olar

- tikinti-quraşdırma işlərinin həcmi × maya dəyərinin strukturu × görülən iş vahidinə material sərfi norması × material resurslarının qiyməti
- tikinti-quraşdırma işlərinin həcmi × işlərin smeta dəyəri × görülən iş vahidinə material sərfi norması × material resurslarının qiyməti
- tikinti-quraşdırma işlərinin həcmi × işlərin faktiki dəyəri × görülən iş vahidinə material sərfi norması × material resurslarının qiyməti
- tikinti-quraşdırma işlərinin həcmi × görülən iş vahidinə material sərfi norması × material resurslarının qiyməti × zay məhsulun həcmi
- tikinti-quraşdırma işlərinin həcmi × görülən iş vahidinə material sərfi norması × material resurslarının qiyməti × növbəlik əmsali

593 Xərc tutumunun (X_t) amilli təhlili modeli aşağıdakı kimidir (Burada, Qtq - tikinti-quraşdırma işlərinin həcmi, X_{ci} – i tikinti məhsulunun xüsusi çəkisi, P_i -i məhsulunun qiyməti)

- $X_t = \sum Qtq + X_{ci} + P_i;$
- $X_t = \sum Qtq / \sum X_{ci} / P_i;$
- $X_t = \sum Qtq \times X_{ci} \times P_i;$
- $X_t = \sum Qtq \times (\sum X_{ci} \times P_i);$
- $X_t = \sum Qtq \times X_{ci} \times P_i;$

594 Tikinti məhsulları istehsalına ümumi xərclərin təhlili modeli aşağıdakı kimidir (Burada, M_d -məhsul istehsalına xərclər, D_{xi} -məhsul vahidinə dəyişən xərc, Q_i -məhsul istehsalının həcmi, S_{xi} -sabit xərclərin mütləq məbləği;)

- $M_d = \sum D_{xi} \times S_{xi} + Q_i;$
- $M_d = \sum D_{xi} \times Q_i \times S_{xi};$
- $M_d = \sum D_{xi} \times Q_i + S_{xi};$
- $M_d = \sum D_{xi} + Q_i + S_{xi};$
- $M_d = D_{xi} \times Q_i + S_{xi};$

595 Podrat tikinti təşkilatı ilə sifarişçilər arasında hesablaşmalar hansı qiymətlə aparılır

- smeta dəyəri
- faktiki
- bazar
- plan
- müqavilə

596 Tikinti təşkilatının fəaliyyətini tənzimləyən sənədlərin mütləq siyahısına daxil deyil

- illik titul siyahısı
- smeta və smeta-maliyyə hesablamaları
- sifarişçi ilə bağlanmış müqavilə
- iş planı
- tikinti təşkilatının biznes planı

597 Podratçı təşkilat və sifarişçi arasında müqavilə qiymətinə daxildir

- tikinti-quraşdırma işlərinin bazar dəyəri və bahalaşmaya görə kompensasiya
- tikinti-quraşdırma işlərinin smeta dəyəri və bahalaşmaya görə kompensasiya
- tikinti-quraşdırma işlərinin plan dəyəri və bahalaşmaya görə kompensasiya
- tikinti-quraşdırma işlərinin faktiki dəyəri və bahalaşmaya görə kompensasiya
- tikinti-quraşdırma işlərinin müqavilə dəyəri və bahalaşmaya görə kompensasiya

598 Təsərrüfat fəaliyyətinin hansı növü tikinti təşkilatının əsas fəaliyyət növü hesab olunur

- əsas fəaliyyətə xidmət
- hissələrin istehsalı
- quraşdırma işləri istehsalı
- konstruksiya istehsalı
- material çıxarılması

599 Nəqliyyat sahəsinin vəziyyətini müəyyən edən xarici amillərə aid deyil

- regionlar üzrə məhsuldar qüvvələrin yerləşməsi xüsusiyyətləri
- daşımaların təbii-iqlim şəraiti
- sənaye və digər sahələrin müəssisələrinin xammal və istehlak mənbələrinə yaxınlığı
- istehsal əlaqələrinin ixtisaslaşdırılmasının inkişafı
- 1 t-km hesabı ilə daşımalara xərc

600 Hansı göstərici avtonəqliyyat təşkilatında maşınlarının texniki hazırlığını əks etdirən göstəricilərə aid deyil

- daşımaların təbii-iqlim şəraiti
- texniki hazırlıq əmsalı
- maşınların orta yüklənməsi
- ümumi yürüş, yüklə yürüş
- səyyar heyətin yük götürmə qabiliyyəti

601 Nəqliyyat təşkilatının işinin ritmikliyinin qiymətləndirilməsi üsullarından biri əsaslanır

- digər nəqliyyat təşkilatının məlumatları ilə üzləşdirmək
- artan yekunla plan məlumatlarının baza tapşırıqları ilə üzləşdirilməsi
- azalan yekunla plan məlumatlarının baza tapşırıqları ilə üzləşdirilməsi
- artan yekunla plan məlumatlarının ötən ilki məlumatlarla üzləşdirilməsi
- faktiki və plan məlumatlarının üzləşdirilməsi

602 Hansı göstərici nəqliyyat təşkilatının işinin nəticə göstəricilərinə aid deyil

- texniki hazırlıq əmsalı
- işlənmiş avtomobil-saatların miqdarı
- ümumi yürüş, yüklə yürüş
- səfərlərin sayı
- daşımaların və yük dövriyyəsinin həcmi

603 Yük daşımalar üzrə planın icrası daha çox asılıdır

- maşınların ümumi yürüşündən və maşınların naryadda olduğu saatların miqdalarından
- avtoparkın miqdarı və strukturundan, ondan istifadənin səmərəliliyindən
- avtomaşınların texniki və istismar sürətlərindən
- maşınların orta yüklənməsi və yük götürmə qabiliyyətindən
- maşınların hərəkət sürətindən və daşimanın orta məsafəsindən

604 Texniki-iqtisadi göstəricilərin nəqliyyat daşımaları planının yerinə yetirilməsinə təsirinin xüsusiyyətlərini müəyyən etmək üçün istifadə olunur

- xətti programlaşdırma
- statistik təhlil
- dispersiya təhlili
- korrelyasiya təhlili
- amilli təhlil

605 Tur səciyyələndirir:

- yuxarıda qeyd olunanların hamısı;
- turistlərin daşınması üzrə kompleks xidmətləri;
- turistlərin qidalanması üzrə kompleks xidmətləri;
- ekskursiya (gəzinti) xidmətləri;
- turistlərin yerləşdirilməsi üzrə kompleks xidmətləri;

606 xidmət sahəsində təşkilatın fəaliyyətində bir qayda olaraq aşağıdakı maddə mövcud olmur:

- uzunmüddətli öhdəliklər;
- qısamüddətli öhdəliklər;
- hazır məhsul;
- pul vəsaitləri;
- debtor borcları;

607 Göstərilən xidmətin tam dəyərini tələb edən təşkilatın cari aktivlərinin tərkibində xüsusi çəkisi yüksək olan aktiv:

- qeyri maddi aktivlər;
- hazır məhsul;
- debitor borcları;
- əsas vəsaitlər;
- pul vəsaitləri;

608 xidmət sahəsində təşkilatların cari aktivlərinin tərkibində xüsusi çəkisi yüksək olan aktiv:

- uzunmüddətli öhdəliklər;
- hazır məhsul;
- qeyri maddi aktivlər;
- əsas vəsaitlər
- debitor borcları

609 xidmət sahəsində bitməmiş istehsal bilavasitə keçir:

- kreditor borcları mərhələsinə;
- başa çatmış xidmət mərhələsinə;
- satılmış məhsul mərhələsinə;
- istehsal tsikli mərhələsinə;
- maliyyə tsikli mərhələsinə;

610 xidmət sahəsində hazır məhsul hesab olunur:

- maliyyə tsikli mərhələsi;
- başa çatmış xidmət;
- cari öhdəliklər;
- icra mərhələsində olan xidmət;
- istehsal tsikli mərhələsi;

611 xidmət sahəsində bitməmiş istehsal hesab olunur:

- maliyyə tsikli mərhələsi;
- başa çatmış xidmət;
- cari öhdəliklər;
- icra mərhələsində olan xidmət;
- istehsal tsikli mərhələsi;

612 Intellektual xidmətə aid olmayan xidmət növünü qeyd edin:

- hüquqi məsləhət;
- camaşırxana
- müşahidəçinin iştirakı ilə gəzinti;
- auditor xidməti;
- fotoqrafin xidməti;

613 Aşağıda qeyd olunan hansı xidmətlər intellektual xidmətə aid deyil:

- müşahidəçinin iştirakı ilə gəzinti;
- avtoservis;
- auditor xidməti;
- hüquqi məsləhət;
- müəllimlik xidməti;

614 Aşağıda göstərilən hansı xidmət istehsal xidmətinə aid deyil:

- modalar atelyesi;
- fotoqraf;
- avtoservis;
- televizorların təmiri;
- camaşırxana;

615 İstehsal xidmətinə aid olmayan xidmət növünü qeyd edin:

- modalar atelyesi;
- avtoservis;
- televizorların təmiri;
- hüquqi məsləhət;
- camaşırxana;

616 Xidmət sahəsi bölünür:

- istehsal və qeyri istehsal xidmətləri;
- peşkar və qeyri peşkar xidmət;
- istehsal və sənaye xidmətləri;
- qeyri istehsal və intellektual xidmətlər;
- əyləncə və istehsal xidmətləri;

617 Əlavə müştərilərin cəlb edilməsi məqsədi ilə edilmiş güzəştən daxil olanəlavə gəlir hesablanır:

- daimi müştərilər üçün təyin edilmiş güzəştən istifadə edən əlavə müştərilərin sayının, bir nəfər hesabı ilə turun qiymətinin, ekskursiya rəhbərinin əmək haqqının və güzəşt məbləğinin hasili kimi;
- daimi müştərilər üçün təyin edilmiş güzəştən istifadə edən əlavə müştərilərin sayı və güzəşt məbləğinin hasili kimi;
- daimi müştərilər üçün təyin edilmiş güzəştən istifadə edən əlavə müştərilərin sayının və bir nəfər hesabı ilə turun qiymətinin və hasili kimi;
- daimi müştərilər üçün təyin edilmiş güzəştən istifadə edən əlavə müştərilərin sayının, bir nəfər hesabı ilə turun qiyməti və güzəşt məbləğinin hasili kimi;
- daimi müştərilər üçün təyin edilmiş güzəştən istifadə edən əlavə müştərilərin sayının, bir nəfər hesabı ilə turun qiymətinin, biletlərin dəyərinin və güzəşt məbləğinin hasili kimi;

618 Turizm şirkətində satışın mümkün və faktiki həcmi arasındaki nisbət əsasında xərclərə qənaətin təhlili metodikası nəyə əsaslanır?

- daimi xərclər qeyri istehsal və səmərəli xərclərdən ibarətdir;
- daimi xərclər istehsal və qeyri istehsal xərclərindən ibarətdir;
- daimi xərclər intellektual və alternativ xərclərdən ibarətdir;
- istehsal xərcləri sabit və dəyişən xərclərdən ibarətdir;
- istehsal xərcləri birbaşa və dolayı xərclərdən ibarətdir;

619 Maksimum tələbi və mənfəətin artımını təmin edən güzəşt məbləğinin artırılması nəticəsində qiymətin aşağı salınması səviyyəsi necə müəyyən olunur?

- turizm biznesinin əsas göstəricilərinin təhlili əsasında;
- mənfəət normasının təhlili əsasında;
- turizm şirkətinin müştərilərlə əməliyyatlarının təhlili əsasında;
- mehmanxana sahəsində istifadənin səmərəliliyinin təhlili əsasında;
- turizm biznesində rentabelliyyətin amilli təhlili əsasında;

620 Mənfəət normasının təhlili əsasında müəyyən etmək olar:

- turizm şirkətində xərclərə qənaəti;
- faktiki göstərilmiş xidmətlərin sayı;
- daimi müştərilərə edilən güzəştər hesabına mənfəətin artımını;
- tələbi və mənfəətin artımını təmin edən güzəştin artırılması səbəbindən qiymətin azalması səviyyəsini;
- turizm şirkətinin daimi müştərilərinə olunan güzəşt məbləğini;

621 Mehmanxana-turizm sənayesində istehsal sahəsi səciyyələndirir:

- şirkətin sahib olduğu sahə;
- bilavasitə istirahət edənlər üçün nəzərdə tutulmuş istehsal sahəsinin müəyyən hissəsi;
- mehmanxana nömrəsi;
- konsert zalı;
- kontingentə xidmət göstərilən sahə;

622 Mehmanxana-turizm sənayesində kontingenə tərəfindən tutulan sahə səciyyələndirir:

- şirkətin sahib olduğu sahə;
- bilavasitə istirahət edənlər üçün nəzərdə tutulmuş istehsal sahəsi;
- mehmanxana və əyləncə sahəsi;
- ictimai iaşə bölməsinin sahəsi;
- kontingenə xidmət göstərilən sahə;

623 Mehmanxana-turizm sənayesində sərəncamda olan sahə səciyyələndirir:

- şirkətin sahib olduğu sahədir;
- bilavasitə istirahət edənlər üçün nəzərdə tutulmuş istehsal sahəsidir;
- mehmanxana və əyləncə sahəsidir;
- ictimai iaşə bölməsinin sahəsidir;
- kontingenə xidmət göstərilən sahədir;

624 Mehmanxana-turizm sənayesində kontingenə xidmət göstərilən sahə:

- yardımçı sahədir;
- kontingenə tərəfindən tutulan sahədir;
- sərəncamda olan sahədir;
- istehsal sahəsidir;
- səmərəli sahəsidir;

625 Mehmanxana-turizm sənayesində bilavasitə istirahət edənlər üçün nəzərdə tutulmuş sahə:

- yardımçı sahədir;
- kontingenə tərəfindən tutulan sahədir;
- sərəncamda olan sahədir;
- istehsal sahəsidir;
- səmərəli sahəsidir;

626 Mehmanxana-turizm sənayesində şirkətin sahib olduğu sahə:

- sərəncamda olan sahədir;
- kontingenə tərəfindən tutulan sahədir;
- yardımçı sahədir;
- səmərəli sahəsidir;
- istehsal sahəsidir;

627 Turist şirkəti üçün məqbul hesab olunmayan kritik sərnişin dövriyyəsi (q) necə hesablanır? Burada, Sx – sabit xərclər, Dx – 1 km yürüşə dəyişən xərclər, p – 1 km-ə daşimanın qiyməti, q – sərnişin dövriyyəsi

- $p \times q = Sx + Dx/q$;
- $p \times q = Sx + Dx \times q$;
- $p = Sx + Dx \times q$;
- $p \times q = Sx + Dx$;
- $q = Sx + Dx \times p$;

628 Mehmanxana-turizm sənayesində istehsal sahəsinin tutulması əmsalı hesablanır:

- contingent tərəfindən tutulan sahənin istehsal sahəsinə nisbəti kimi;
- istehsal sahəsinin sərəncamda olan sahəyə nisbəti kimi;
- yardımçı sahənin səmərəli sahəyə nisbəti kimi;
- səmərəli sahənin istehsal sahəsinə nisbəti kimi;
- sərəncamda olan sahənin istehsal sahəsinə nisbəti kimi;

629 Mehmanxana-turizm sənayesində sərəncamda olan sahənin istehsal sahəsi ilə tutulması əmsalı hesablanır:

- istehsal sahəsinin sərəncamda olan sahəyə nisbəti kimi;
- contingent tərəfindən tutulan sahənin sərəncamda olan sahəyə nisbəti kimi;
- səmərəli sahənin istehsal sahəsinə nisbəti kimi;
- contingent tərəfindən tutulan sahənin istehsal sahəsinə nisbəti kimi;
- sərəncamda olan sahənin istehsal sahəsinə nisbəti kimi;

630 Mehmanxana-turizm sənayesində sərəncamda olan sahənin tutulması əmsalı hesablanır:

- contingent tərəfindən tutulan sahənin istehsal sahəsinə nisbəti kimi;
- contingent tərəfindən tutulan sahənin sərəncamda olan sahəyə nisbəti kimi;
- səmərəli sahənin istehsal sahəsinə nisbəti kimi;
- sərəncamda olan sahənin istehsal sahəsinə nisbəti kimi;
- istehsal sahəsinin sərəncamda olan sahəyə nisbəti kimi;

631 Mehmanxana-turizm sənayesində contingent tərəfindən tutulan sahənin istehsal sahəsinə nisbəti eks etdirir:

- yardımçı sahədən istifadə əmsalı;
- səmərəli sahədən istifadə əmsalı;
- istehsal sahəsinin tutulması əmsalı;
- sərəncamda olan sahənin istehsal sahəsi ilə tutulması əmsalı;
- sərəncamda olan sahənin contingentlə tutulması əmsalı;

632 Mehmanxana-turizm sənayesində istehsal sahəsinin sərəncamda olan sahəyə nisbəti eks etdirir:

- sərəncamda olan sahənin istehsal sahəsi ilə tutulması əmsalı;
- istehsal sahəsinin tutulması əmsalı;
- səmərəli sahədən istifadə əmsalı;
- yardımçı sahədən istifadə əmsalı;
- sərəncamda olan sahənin contingentlə tutulması əmsalı;

633 Mehmanxana-turizm sənayesində contingent tərəfindən tutulan sahənin sərəncamda olan sahəyə nisbəti eks etdirir:

- istehsal sahəsinin tutulması əmsalı;
- sərəncamda olan sahənin contingentlə tutulması əmsalı;
- yardımçı sahədən istifadə əmsalı;
- səmərəli sahədən istifadə əmsalı;
- sərəncamda olan sahənin istehsal sahəsi ilə tutulması əmsalı;

634 Daimi müştərilərə edilən güzəşt məbləği hesablanır:

- şirkətin müştərilərinin ümumi sayı, şirkətdən təkrar yol sənədi almış daimi müştərilər üçün təyin edilmiş güzəşt səviyyəsi, bir nəfər hesabı ilə turun qiyməti və ekskursiya rəhbərinin əmək haqqının hasilinin 100 nisbəti kimi;
- şirkətdən təkrar yol sənədi almış daimi müştərilər üçün təyin edilmiş güzəşt səviyyəsi və bir nəfər hesabı ilə turun qiymətinin hasilinin 100 nisbəti kimi;
- şirkətin müştərilərinin ümumi sayı, təkrar yol sənədi almış daimi müştərilər üçün təyin edilmiş güzəşt səviyyəsi və bir nəfər hesabı ilə turun qiymətinin hasilinin 100 nisbəti kimi;
- edilmiş güzəşt səviyyəsi və bir nəfər hesabı ilə turun qiymətinin hasilinin 100 nisbəti kimi;
- biletlərin dəyərinin, şirkətdən təkrar yol sənədi almış daimi müştərilər üçün təyin edilmiş güzəşt səviyyəsi və bir nəfər hesabı ilə turun qiymətinin hasilinin 100 nisbəti kimi;

635 Mehmanxana təsərrüfatı və turizm sahəsindən istifadənin səmərəliliyini əks etdirən göstərici:

- hər 100 turistə düşən turməhsul satışı və buraxılışının həcmi;
- sahə vahidinə düşən turməhsul satışı və buraxılışının həcmi;
- sahə vahidinə düşən bitməmiş istehsalın həcmi;
- sahə vahidinə düşən turistlərin sayı;
- sahə vahidinə düşən daimi müştərilərə olunan güzəşt hesabına artan mənfəət məbləği;

636 Daimi müştərilərə edilən güzəşt hesabına mənfəət məbləğinin artımı məbləği (ΔMs) hesablanır: Burada, ΔPg - satışın həcmimin artımı, ΔDx -əlavə müştərilərə xidmətlə bağlı dəyişən xərclərin artımı

- $\Delta Ms = \Delta Pg / \Delta Dx$;
- $\Delta Ms = \Delta Dx - \Delta Pg$;
- $\Delta Ms = \Delta Pg \times \Delta Dx$;
- $\Delta Ms = \Delta Pg + \Delta Dx$;
- $\Delta Ms = \Delta Pg - \Delta Dx$;

637 Mehmanxana-turizm sənayesində 1 kv m sahəyə turməhsul satışının (buraxılması) həcmi müəyyən edilir:

- dinamikada təşkilatın sahəsi təsnifatının hər bir kateqoriyası üzrə yalnız istehsal sahəsi üzrə;
- dinamikada yalnız istehsal sahəsi üzrə;
- dinamikada yalnız contingent tərəfindən tutulan sahə üzrə;
- dinamikada yalnız mehmanxana sahəsi üzrə;
- dinamikada yalnız sərəncamda olan sahə üzrə;

638 Turist şirkətinin səmərəli xərcləri hesablanır?

- göstərilən xidmətlərin faktiki miqdari / dəyişən xərclər \times xidmətlərin maksimum mümkün miqdari;
- göstərilən xidmətlərin faktiki miqdari \times dəyişən xərclər / xidmətlərin maksimum mümkün miqdari;
- xidmətlərin maksimum mümkün miqdari \times daimi xərclər / xidmətlərin faktiki miqdari;
- göstərilən xidmətlərin faktiki miqdari \times daimi xərclər / xidmətlərin maksimum mümkün miqdari;
- göstərilən xidmətlərin faktiki miqdari / daimi xərclər \times xidmətlərin maksimum mümkün miqdari;

639 Mehmanxana-turizm sənayesində istifadə olunan sahənin məhsuldarlığı hesablanır:

- satışın həcmimin səmərəli sahəyə nisbəti kimi;
- turməhsulun satışının (buraxılmasının) 100 turistə nisbəti kimi;
- işçi heyətinin iş yerlərinin sayının satışın həcmində nisbəti kimi;
- satışın həcmimin işçi heyətinin iş yerlərinin sayına nisbəti kimi;
- contingent tərəfindən tutulan sahənin istehsal sahəsinə nisbəti kimi;

640 Mehmanxana-turizm sənayesində istifadə olunan sahənin məhsuldarlığı ilə onların tutulması göstəriciləri arasında əlaqəni necə müəyyən etmək olar?

- bir iş yeri hesabı ilə satışın həcmi = contingent tərəfindən tutulmuş sahə vahidinə satışın həcmi \times istehsal sahəsinin tutulması əmsalı \times sərəncamda olan sahənin contingentlə tutulması əmsali
- bir iş yeri hesabı ilə satışın həcmi = contingent tərəfindən tutulmuş sahə vahidinə satışın həcmi \times istehsal sahəsinin tutulması əmsalı \times sərəncamda olan sahənin istehsal sahəsi ilə tutulması əmsali;
- bir iş yeri hesabı ilə satışın həcmi = istehsal sahəsi vahidinə satışın həcmi \times istehsal sahənin tutulması əmsalı \times turist şirkətinin işçilərinin sayı;
- bir iş yeri hesabı ilə satışın həcmi = istehsal sahəsi vahidinə satışın həcmi \times səmərəli sahənin tutulması əmsalı \times sərəncamda olan sahənin istehsal sahəsi ilə tutulması əmsali;
- bir iş yeri hesabı ilə satışın həcmi = satışın həcmi \times sərəncamda olan sahənin contingentlə tutulması əmsalı \times sərəncamda olan sahənin istehsal sahəsi ilə tutulması əmsali;

641 Mehmanxana təsərrüfatı və turizmdə şirkətin sərəncamında olan sahədən istifadənin səmərəliliyinə təsir edən amillər:

- səmərəli sahənin tutulması, turistlərin sayı;

- sahə vahidinə daimi müştərilərə olunan güzəşt hesabına mənfəətin artımı ;
- göstərilən xidmətlərin faktiki miqdarı;
- sahə vahidinə düşən bitməmiş istehsalın həcmi;
- istehsal sahəsinin tutulması, sərəncamda olan sahənin istehsal sahəsi ilə tutulması;

642 Sahə vahidinə düşən turməhsulların satışı (buraxılması) göstəricisi əsasında müəyyən etmək olar:

- mehmanxana təsərrüfatında və turizmdə sahə vahidinə düşən bitməmiş istehsalın həcmi;
- mehmanxana təsərrüfatında və turizmdə xərclərə qənaət;
- mehmanxana təsərrüfatında və turizmdə daimi müştərilərə olunan güzəşt hesabına mənfəətin artımı;
- mehmanxana təsərrüfatında və turizmdə göstərilən xidmətlərin faktiki miqdarı;
- mehmanxana təsərrüfatında və turizmdə sahədən istifadənin səmərəlilik dərəcəsi;

643 $p \times q = Sx + Dx \times q$ düsturu (Sx -sabit xərclər, Dx -1 km yürüşə dəyişən xərclər, p -1 km-ə daşimanın qiyməti, q -sərnişin dövriyyəsi) düsturu nəyi səciyyələndirir:

- turist şirkətinin sərəncamında olan sahədən istifadənin səmərəlilik dərəcəsinin hesablanması;
- kənar təşkilatın avtonəqliyyatından istifadə zamanı turist şirkətinin xərclərinin hesablanması;
- turist şirkətinin öz sahəsindən istifadənin maya dəyərinin hesablanması;
- turist şirkətinin kritik sərnişin dövriyyəsinin hesablanması;
- mehmanxana-turizm sənayesində göstərilən xidmətlərin faktiki miqdarının hesablanması;

644 Göstərilən xidmətlərin faktiki miqdarı \times daimi xərclər / xidmətlərin maksimum mümkün miqdarı nəyi səciyyələndirir:

- turist şirkətinin sərəncamında olan sahədən istifadənin maya dəyərinin hesablanması;
- kənar təşkilatın avtonəqliyyatından istifadə zamanı turist şirkətinin xərclərinin hesablanması;
- turist şirkətinin səmərəli xərclərinin hesablanması;
- mehmanxana-turizm sənayesində kritik sərnişin dövriyyəsinin hesablanması;
- mehmanxana-turizm sənayesində göstərilən xidmətlərin faktiki miqdarının hesablanması;

645 Turist şirkətinin qeyri məhsuldar xərcləri hesablanır?

- göstərilən xidmətlərinin planlaşdırılmış və faktiki miqdarı arasındaki fərqli sabit xərclərə nisbətinin göstərilən xidmətlərin maksimum miqdarına hasılı kimi;
- göstərilən xidmətlərinin planlaşdırılmış və faktiki miqdarı arasındaki fərqli dəyişən xərclərə hasilinin göstərilən xidmətlərin maksimum miqdarına nisbəti kimi;
- göstərilən xidmətlərinin maksimum və faktiki miqdarı arasındaki fərqli daimi xərclərə hasilinin göstərilən xidmətlərin maksimum miqdarına nisbəti kimi;
- göstərilən xidmətlərinin planlaşdırılmış və faktiki miqdarı arasındaki fərqli səmərəli xərclərə hasilinin göstərilən xidmətlərin maksimum miqdarına nisbəti kimi;
- göstərilən xidmətlərinin planlaşdırılmış və faktiki miqdarı arasındaki fərqli dəyişən xərclərə nisbətinin göstərilən xidmətlərin maksimum miqdarına hasılı kimi;

646 Göstərilən xidmətlərinin maksimum və faktiki miqdarı arasındaki fərqli daimi xərclərə hasilinin göstərilən xidmətlərin maksimum miqdarına nisbəti nəyi səciyyələndirir:

- turist şirkətinin sərəncamında olan sahədən istifadənin maya dəyərinin hesablanması;
- kənar təşkilatın avtonəqliyyatından istifadə zamanı turist şirkətinin xərclərinin hesablanması;
- turist şirkətinin qeyri məhsuldar xərclərinin hesablanması;
- mehmanxana-turizm sənayesində kritik sərnişin dövriyyəsinin hesablanması;
- mehmanxana-turizm sənayesində göstərilən xidmətlərin faktiki miqdarının hesablanması;

647 Faktiki göstərilmiş xidmətlərin miqdarını necə müəyyən etmək olar:

- satışın tam həcmi ilə əlavə müştərilərin cəlb olunması hesabına əldə olunan mənfəət arasındaki fərq kimi;
- satışın tam həcmi ilə güzəştin azaldılması səbəbindən əlavə müştərilərdən daxil olan əlavə gəliri arasındaki fərq kimi;
- balans mənfəəti ilə güzəştin azaldılması səbəbindən əlavə müştərilərdən daxil olan əlavə gəlir arasındaki fərq kimi;

- güzəştin azaldılması səbəbindən əlavə müştərilərdən daxil olan əlavə gəlirlə satışın tam həcmi arasındaki fərq kimi;
- satışın tam həcmi ilə əlavə güzəştlər daxil olmaqla xidmətlərin tam maya dəyəri arasındaki fərq kimi;

648 Kənar təşkilatın nəqliyatı ilə daşımanın 1 km-nin qiyməti ilə sərnişin dövriyyəsi-nin həcminin hasili nəyi səciyyələndirir:

- turist şirkətinin sərəncamında olan sahədən istifadənin səmərəlilik dərəcəsinin hesablanması;
- kənar təşkilatın avtonəqliyyatından istifadə zamanı turist şirkətinin xərclərinin hesablanması;
- turist şirkətinin öz sahəsindən istifadənin maya dəyərinin he-sab-lanmasını;
- mehmanxana-turizm sənayesində kritik sərnişin dövriyyəsinin hesablanması;
- mehmanxana-turizm sənayesində göstərilən xidmətlərin faktiki miqdarının hesablanması;

649 Kənar təşkilatın avtonəqliyyatından istifadə zamanı turist şirkətinin xərcləri necə müəyyən olunur?

- kənar təşkilatın nəqliyyatı ilə 1 km-ə daşımanın qiymətinin turistlərin sayına və sərnişin dövriyyəsinin həcmi-nə hasili kimi;
- kənar təşkilatın nəqliyyatı ilə 1 km-ə daşımanın qiymətinin daşıma məsafəsinə hasili kimi;
- kənar təşkilatın nəqliyyatı ilə daşıma məsafəsinin sərnişin dövriyyəsinin həcmi-nə hasili kimi;
- kənar təşkilatın nəqliyyatı ilə 1 km-ə daşımanın qiymətinin sərnişin dövriyyəsinin həcmi-nə hasili kimi;
- kənar təşkilatın nəqliyyatı ilə daşınan turistlərin sayıının sərnişin dövriyyəsinin həcmi-nə hasili kimi;

650 Daimi və dəyişən xərclərin yataq-günlərin sayına hasili nəyi səciyyələndirir:

- turist şirkətinin sərəncamında olan sahədən istifadənin maya dəyərinin hesablan-ma-sını;
- kənar təşkilatın avtonəqliyyatından istifadə zamanı turist şirkətinin xərclərinin hesablan-masını;
- turist şirkətinin öz sahəsindən istifadənin maya dəyərinin he-sab-lanmasını;
- mehmanxana-turizm sənayesində kritik sərnişin dövriyyəsinin hesablanması;
- mehmanxana-turizm sənayesində göstərilən xidmətlərin faktiki miqdarının hesablanması;

651 Turist şirkətinin öz sahəsindən istifadənin maya dəyəri müəyyən olunur:

- daimi və dəyişən xərc məbləğinin yataq-günlərin sayına hasili kimi;
- daimi və dəyişən istehsal xərclərinin cəmi kimi;
- daimi və səmərəli xərc məbləğinin yataq-günlərin sayına hasili kimi;
- daimi və dəyişən xərc məbləğinin turistlərin sayına hasili kimi;
- daimi və udəl dəyişən xərc məbləğinin yataq-günlərin qiymətinə hasili kimi;

652 İcarə üzrə yataq-günün dəyərinin yataq-günlərin sayına hasili nəyi səciyyələndirir:

- turist şirkətinin sərəncamında olan sahədən istifadənin maya dəyərinin hesablanması;
- icarəyə götürülmüş binalarda əlavə kontingentlərin yaşamasının dəyərinin hesablanması;
- turist şirkətinin öz sahəsindən istifadənin maya dəyərinin he-sab-lanmasını;
- mehmanxana-turizm sənayesində kritik sərnişin dövriyyəsinin hesablanması;
- mehmanxana-turizm sənayesində göstərilən xidmətlərin faktiki miqdarının hesablanması;

653 İcarəyə götürülmüş binalarda əlavə kontingentlərin yaşamasının dəyəri müəyyən olunur:

- icarə üzrə yataq-günün dəyərinin yataq-günlərin sayına nisbəti kimi;
- icarə üzrə yataq-günün dəyərinin orada yaşayan turistlərin və yataq-günlərin sayına hasili kimi;
- icarə üzrə yataq-günlərin sayıının orada yaşayan turistlərin sayına hasili kimi;
- icarə üzrə yataq-günün dəyərinin orada yaşayan turistlərin sayına hasili kimi;
- icarə üzrə yataq-günün dəyərinin yataq-günlərin sayına hasili kimi;

654 Satışın tam həcmi ilə güzəştin azaldılması səbəbindən əlavə müştərilərdən daxil olan əlavə gəliri arasındaki fərq nəyi səciyyələndirir:

- icarəyə götürülmüş binalarda əlavə kontingentlərin yaşamasının dəyəri;
- kənar təşkilatın avtonəqliyyatından istifadə zamanı turist şirkətinin xərclərinin hesablanması;
- turist şirkətinin qeyri məhsuldar xərclərinin hesablanması;

- mehmanxana-turizm sənayesində kritik sərnişin dövriyyəsinin hesablanması;
- mehmanxana-turizm sənayesində göstərilən xidmətlərin faktiki miqdarının hesablanması;

655 Avtomaşınların orta yüklənməsi hesablanır

- yük dövriyyəsinin ümumi həcminin səfərlərin ümumi sayına nisbəti kimi
- maşınların yükə ümumi yürüşünün səfərlərin ümumi sayına nisbəti kimi
- maşınların yükə yürüşünün yük dövriyyəsinin ümumi həcmində nisbəti kimi
- yük dövriyyəsinin ümumi həcminin maşınların yükə yürüşünə nisbəti kimi
- səfərlərin ümumi sayının maşınların yükə yürüşünə nisbəti kimi

656 Ayrı-ayrılıqda daşıma növləri üzrə xərclərin və maya dəyərinin səviyyəsinin öyrənilməsi zamanı istifadə olunan giriş informasiyası:

- nəqliyyat təşkilatının biznes planı;
- gələcək dövrün xərc smetası ;
- daşımanın maya dəyərinin kalkulyasiyası;
- marşrut vərəqələri;
- nəqliyyat qaimələri;

657 Daşımların maya dəyəri üzrə planın yerinə yetirilməsinin ümumi xarakteristikasını əks etdirir:

- xidmətin 1 manatına düşən xərclərin məbləği;
- 1 manat gəlirə düşən xərclərin məbləği;
- 1 manat gəlirə düşən dəyişən xərclərin məbləği;
- 1 manat gəlirə düşən sabit xərclərin məbləği;
- 1 manatlıq daşımeye düşən xərclərin məbləği;

658 Yük dövriyyəsinin artımı təmin edir?

- xidmətin maya dəyərinə təsir göstərmir;
- xidmətin maya dəyərində sabit xərclərin artmasını;
- xidmətin maya dəyərinin yüksəlməsini;
- xidmətin maya dəyərinin azalmasını;
- xidmətin maya dəyərində sabit xərclərin azalmasını;

659 Dəyişən xərclərə aid edilən məsrəfləri göstərin?

- neft məhsullarının dəyəri;
- işəmuzd sürücünün əmək haqqı;
- avtoparkın işinin təşkili xərcləri;
- avtoşinlərin köhnəlməsi;
- maşınların təmiri xərcləri;

660 Nəqliyyat təşkilatında dəyişən xərclərə aiddir?

- avtoparkın işinin təşkili xərcləri;
- avtoparkın idarə olunması xərcləri
- maşın qarajının saxlanması xərcləri;
- mühafizəçilərin saxlanması xərcləri;
- avtoşinlərin köhnəlməsi;

661 Maşınların balans dəyəri, onların yürüş məsafəsi, amortizasiya norması və illik hasılatın dəyişməsinin bir maşın hesabı ilə amortizasiya məbləğinə təsirini hansı metodun köməkliyi ilə müəyyən etmək olar:

- qruplaşdırma
- integrallı;
- zəncirvari yerdəyişmə;
- balans;

- proporsional bölgü;

662 Bir maşın hesabı ilə amortizasiya məbləği hansı amillərdən asılıdır:

- yüksək dövriyyəsinin həcmi, maşınların hərəkətinin orta texniki sürəti, amortizasiya norması;
- maşınların balans dəyəri, onların yürütüş məsafəsi, amortizasiya norması və illik hasilat
- maşınların yürütüşü, məsafənin uzaqlığı, yüksək götürmə qabiliyyəti əmsalı;
- maşınların yüklənməsi dərəcəsi, ümumi yürütüşün və yüksək yürütüşün artması;
- maşınların texniki hazırlığı, yüksək dövriyyəsinin strukturu;

663 Nəqliyyat vasitələrinə profilaktiki xidmətin təşkilinin təminatı:

- nəqliyyat təşkilatında qəbul olunmuş texniki xidmət zamanı yürütüş normasına əməl olunması;
- nəqliyyat təşkilatında qəbul olunmuş texniki xidmətdən sonra yürütüş normasına əməl olunması;
- səyyar heyətin iş qabiliyyətinin reqlamentləşdirilmiş bərpa olunması;
- nəqliyyat təşkilatında qəbul olunmuş texniki xidmətə qədər yürütüş normasına əməl olunması;
- səyyar heyətin işqabiliyyəti vəziyyətinin və görünüşünün saxlanması üzrə kompleks əməliyyatlar;

664 Texniki xidmətin dövrlüyü müəyyən olunur:

- səyyar heyətin işqabiliyyəti vəziyyətinin və görünüşünün saxlanması üzrə kompleks əməliyyatlar nəzərə alınmaqla;
- bu və ya digər hissənin, qovhağın dəyişdirilməsi ilə səyyar heyətin iş qabiliyyətinin təmin olunması işlər nəzərə alınmaqla;
- avtonəqliyyatın yüksək dövriyyəsinin həcmi və daşınma məsafəsi;
- texniki nasazlığın müəyyən olunması üzrə aparılan kompleks işlər nəzərə alınmaqla;
- səyyar heyətin növü və istismar şəraitini nəzərə alınmaqla;

665 Səyyar heyətin texniki vəziyyəti səciyyələnir:

- hər hansı növ texniki xidmətin əmək tutumunu müəyyən edən əməliyyatlar;
- səyyar heyətin işqabiliyyəti vəziyyətinin və görünüşünün saxlanması üzrə kompleks əməliyyat
- bu və ya digər hissənin, qovhağın dəyişdirilməsi ilə səyyar heyətin iş qabiliyyətinin təmin olunması;
- avtomobilərə texniki xidmətin müəyyən dövri aparılması;
- səyyar heyətin iş qabiliyyətinin reqlamentləşdirilmiş bərpası və növbəti təmirarası yürütüşün təmin olunması;

666 Texniki xidmət, cari təmirin keyfiyyətini xarakterizə edən əsas obyektiv göstəricilər:

- avtomashınların texniki və istismar sürətləri;
- avtonəqliyyatın yüksək dövriyyəsinin həcmi və daşınmaların məsafəsi;
- texniki nasazlığın müəyyən olunması üzrə aparılan kompleks tədbirlər;
- texniki nasazlıq səbəbindən avtomobilərin xətdə dayanması və ya işə gecikməsi;
- bu və ya digər hissənin, qovhağın dəyişdirilməsi ilə səyyar heyətin iş qabiliyyətinin təmin olunması;

667 Maşınların əsaslı təmiri səciyyələnqdirir:

- hər hansı növ texniki xidmətin əmək tutumunu müəyyən edən əməliyyatlar;
- bu və ya digər hissənin, qovhağın dəyişdirilməsi ilə səyyar heyətin iş qabiliyyətinin təmin olunması;
- səyyar heyətin iş qabiliyyətinin reqlamentləşdirilmiş bərpası və növbəti təmirarası yürütüşün təmin olunması;
- müəyyən dövrdə avtomobilərə texniki xidmət;
- səyyar heyətin işqabiliyyəti vəziyyətinin və görünüşünün saxlanması üzrə kompleks əməliyyat;

668 Maşınların cari təmiri səciyyələndirir:

- hər hansı növ texniki xidmətin əmək tutumunu müəyyən edən əməliyyatlar;
- bu və ya digər hissənin, qovhağın dəyişdirilməsi ilə səyyar heyətin iş qabiliyyətinin təmin olunması;
- səyyar heyətin iş qabiliyyətinin bərpa olunması;
- müəyyən dövrdə avtomobilərə texniki xidmət;
- səyyar heyətin işqabiliyyəti vəziyyətinin və görünüşünün saxlanması üzrə kompleks əməliyyat;

669 Texniki nasazlıq səbəbindən avtomobilərin xətdə dayanması və ya işə gecikməsi səciyyələndirir:

- maşınların əsaslı təmiri
- 1 t yükün daşınması tarifi;
- 1 t/km-in maya dəyərini;
- maşınların profilaktiki təmiri;
- Texniki xidmət, cari təmirin keyfiyyətini;

670 Səyyar heyətin iş qabiliyyətinin reglamentləşdirilmiş bənnası və növbəti təmirarası yürüşün təmin olunmasını səciyyələndirir:

- maşınların əsaslı təmiri
- maşınların cari təmiri;
- 1 t/km-in maya dəyərini;
- 1 t yükün daşınması tarifi;
- maşınların profilaktiki təmiri;

671 Bu və ya digər hissənin, qovşağın dəyişdirilməsini səciyyələndirir:

- 1 t yükün daşınması tarifi;
- maşınların profilaktiki təmiri;
- maşınların əsaslı təmiri
- maşınların cari təmiri;
- 1 t/km-in maya dəyərini;

672 Yük maşınlarının saxlanması və istimarı xərclərinin yük dövriyyəsinin həcmində nisbəti hansı göstəricini səciyyələndirir:

- 1 t yükün daşınması tarifi;
- 1 t/km-in maya dəyərini;
- avtomobilərin yük götürmə qabiliyyətindən statistik istifadə;
- maşınların hərəkətinin istismar sürəti
- maşınların hərəkətinin texniki sürəti;

673 Bir səfərdə bir avtomobilin daşıdığı yükün faktiki həcmindən avtomobilin yüksəltmə qabiliyyətinə nisbəti hansı əmsalı səciyyələndirir:

- maşınların hərəkətinin texniki sürəti;
- maşınların hərəkətinin istismar sürəti
- avtomobilərin xəttə buraxılması;
- avtomobilərin orta yüklənməsi;
- avtomobilərin yük götürmə qabiliyyətindən statistik istifadə;

674 Ümumi yürüşün maşınların naryadda olduğu saatların miqdarına nisbəti hansı əmsalı səciyyələndirir:

- maşınların hərəkətinin istismar sürəti
- maşınların hərəkətinin texniki sürəti;
- avtomobilərin orta yüklənməsi;
- avtomobilərin xəttə buraxılması;
- avtomobilərin texniki hazırlığı;

675 Ümumi yürüşün maşınların yürüsdə olduğu saatların miqdarına nisbəti hansı əmsalı səciyyələndirir:

- avtomobilərin xəttə buraxılması;
- maşınların hərəkətinin texniki sürəti;
- maşınların hərəkətinin istismar sürəti
- avtomobilərin orta yüklənməsi;
- avtomobilərin texniki hazırlığı;

676 Maşınların yüksək ümumi yürüşünün səfərlərin ümumi sayına nisbəti hansı əmsalı səciyyələndirir:

- avtomobilərin orta yüklənməsi;
- 1 maşının orta texniki yük götürmə qabiliyyəti;
- yüksək bir səfər hesab ilə orta yürüş;
- avtomobilərin texniki hazırlığı;
- avtomobilərin xəttə buraxılması;

677 Yük dövriyyəsinin ümumi həcminin maşınların yüksək yürüşünə nisbəti hansı əmsalı səciyyələndirir:

- avtomobilərin orta yüklənməsi;
- avtomobilərin texniki hazırlığı;
- yüksək götürmə qabiliyyətindən istifadə;
- 1 maşının orta texniki yük götürmə qabiliyyəti;
- avtomobilərin xəttə buraxılması;

678 Bir maşının orta yüklənməsinin bir maşının orta texniki yük götürmə qabiliyyətinə nisbəti hansı əmsalı səciyyələndirir:

- avtomobilərin orta yüklənməsi;
- avtomobilərin texniki hazırlığı;
- yüksək götürmə qabiliyyətindən istifadə;
- 1 maşının orta texniki yük götürmə qabiliyyəti;
- avtomobilərin xəttə buraxılması;

679 Avtomobilərin yük götürmə qabiliyyətindən statistik istifadə əmsalı necə hesablanır?:

- avtomobilərin yüksək qət etdikləri məsafənin ümumi qət edilmiş məsafəyə nisbəti kimi
- bir səfərdə bir avtomobilin daşıdığı yükün faktiki həcmi avtomobilin yükgötürmə qabiliyyətini nisbəti kimi;
- daşınan yükün ümumi həcmiñin yüksək dövriyyəsinin ümumi həcmində nisbəti kimi;
- yüksək dövriyyəsinin ümumi həcmiñin daşınan yükün ümumi həcmində nisbəti kimi;
- avtomobilin yükgötürmə qabiliyyətinin daşınan yükün ümumi həcmində nisbəti kimi;

680 Avtomobilərin xəttə buraxılması əmsalına təsir göstərən amillər:

- avtoparkda mövcud maşınların sayı;
- sərf olunmuş yanacağın miqdarı;
- daşınan yükün həcmi;
- maşının ölçüləri
- təşkilati səbəbdən boşdayanmaların davamıyyəti

681 Nəqliyyatın texniki hazırlıq səviyyəsinin dəyişməsi səbəbini göstərin:

- texniki xidmətlə bağlı boşdayanmaların davamıyyəti
- sərf olunmuş yanacağın miqdarı;
- daşınan yükün həcmi;
- maşının ölçüləri
- avtoparkda mövcud maşınların sayı;

682 Hansı amillərin təsiri altında maşınların texniki hazırlıq səviyyəsi dəyişir?

- avtoparkda mövcud maşınların sayı;
- daşınan yükün həcmi
- təmirlə bağlı boşdayanmaların davamıyyəti
- sərf olunmuş yanacağın miqdarı;
- maşının ölçüləri;

683 Nəqliyyat təşkilatında maşınların texniki hazırlıq əmsalına təsir göstərən amillər:

- təsərrüfatda avtomobil-günlərin siyahı sayı;
- maşının ölçüləri;
- sərf olunmuş yanacağın miqdarı;
- avtoparkda mövcud maşınların sayı;
- yükün orta daşınması məsafəsi

684 Nəqliyyat təşkilatında yük dövriyyəsinin həcmində təsir göstərən amilləri qeyd edin:

- sürücünün peşəkarlıq səviyyəsi;
- maşının ölçüləri;
- sərf olunmuş yanacağın miqdarı;
- avtoparkda mövcud maşınların sayı;
- yükün orta daşınması məsafəsi

685 Yük dövriyyəsinin həcmində hansı amillər təsir göstərir?

- daşınan yükün həcmi;
- maşının ölçüləri;
- sərf olunmuş yanacağın miqdarı;
- maşınların sayı;
- sürücünün peşəkarlıq səviyyəsi;

686 Daşımanın maya dəyərinə təsir göstərən ortagünlük yürüşün, avtomobillərin xəttə buraxılması əmsali, orta yüktütümü üzrə plandan kənarlaşmanın səbəbi?

- ton hesabı ilə daşınan yükün həcminin və maşınların texniki sürətinin dəyişməsi;
- avtomobilin gündəlik iş qabiliyyətinin və daşımanın məsafəsinin dəyişməsi;
- yük dövriyyəsinin, maşınların istismar sürətinin dəyişməsi;
- parkdakı avtomobillərin sayının dəyişməsi;
- avtomobil parkının tərkibində struktur dəyişməsi;

687 Əməyin ödənişinin, əlavələrin aşağıda qeyd olunan hansı növləri bilavasitə daşımanın həcmindən asılıdır:

- bir neçə peşəni əvəzə görə əlavə;
- daşınmış yüklərin həcmində görə əmək haqqı;
- briqadaya rəhbərliyə görə əlavə;
- sürücünün dərəcəsinə görə əlavə;
- heyətin öyrəldilməsinə görə əlavə

688 Götürə iş əmək haqqının tərkibinə daxildir:

- ton hesabı ilə daşınan yükün həcmində görə götürəiş ödəmələr, gecə vaxtları işə görə götürəiş qiymətləri ilə ödəmələr;
- ton hesabı ilə daşınan yükün həcmində görə götürəiş qiymətləri ilə ödəmələr, müxtalif əlavələr, mükafatlar;
- ton hesabı ilə daşınan yükün həcmində görə götürəiş ödəmələr, yerinə yetirilmiş ton-km-ə görə götürəiş qiymətləri ilə ödəmələr;
- ton hesabı ilə daşınan yükün həcmində görə ödəmələr, fəvqəl şəraitdə işə görə əlavələr;
- yüklərin daşınma məsafəsinə görə götürəiş ödəmələr, işlənmiş günlərə görə götürəiş ödəmələr;

689 Nəqliyyat təşkilatında bir maşın hesabı ilə əmək haqqı üzrə xərclərə hansı əsas amillət təsir göstərir :

- işin əməktutumu, avtomobilin illik hasilatı, 1 adam-saatə əmək haqqı;
- sürücülərin ixtisas dərəcəsi, iş növbəsinin davamıyyəti, avtomobilin modeli;
- yük dövriyyəsinin həcmi, maşının yüklənməsi dərəcəsi, maşının yüksəkötürmə qabiliyyəti;
- avtomobilin günlük məhsuldarlığı, daşımanın məsafəsi, istismar sürəti;
- ton hesabı ilə daşınan yükün həcmi, daşınmanın məsafəsi;

690 1 t/km-ə əmək haqqı məbləğinə təsir edən amillər:

- ton və məsafə hesabı ilə daşınmış yüklərin miqdarı;
- sürücülərin ixtisas dərəcələri və onların iş növbəsinin davamıyyəti;
- yük dövriyyəsinin həcmi, maşının yükgötürmə qabiliyyəti;
- avtomobilin illik məhsuldarlığı, daşimanın məsafəsi;
- işin əmək tutumu, 1 adam-saatda əmək haqqı səviyyəsi;

691 Bir manat gəlirə düşən xərclərin məbləğinə təsir edən amillər:

- ton və məsafə hesabı ilə daşınmış yüklərin miqdarı;
- yük dövriyyəsinin həcmi, avtomobilin illik məhsuldarlığı və yükgötürmə qabiliyyəti;
- gəlir stavkasının, daşimanın maya dəyəri və quruluşunun dəyişməsi, ;
- işin əmək tutumu, 1 adam-saatın qiyməti, daşimanın məsafəsi;
- sürücülərin ixtisas dərəcələri və onların iş növbəsinin davamıyyəti;

692 1 t/km-n maya dəyəri hesablanır:

- yük maşınlarının saxlanması və istimarı xərclərinin daşınma məsafəsinə nisbəti kimi
- dəyişən xərclərin yük dövriyyəsinin həcmində nisbəti kimi;
- yük maşınlarının saxlanması və istimarı xərclərinin yük dövriyyəsinin həcmində nisbəti kimi;
- yük dövriyyəsinin həcmindən yük maşınlarının saxlanması və istimarı xərclərinə nisbəti kimi;
- sabit xərclərin yük dövriyyəsinin həcmində nisbəti kimi;

693 Avtomobil lər ammortizasiyası hesablanır?

- 1000 km-ə norma üzrə maşınların bazar dəyərinə görə;
- 100 km-ə norma üzrə maşınların ilkin dəyərinə görə;
- 10000 km-ə norma üzrə maşınların balans dəyərinə görə
- 1000 km-ə norma üzrə maşınların balans dəyərinə görə;
- 10000 km-ə norma üzrə maşınların qalıq dəyərinə görə;

694 Avtomobil nəqliyyatında sürtgü və yaqlama materialları sərfi hansı xərc norması üzrə hesablanır?

- yürüş məsafəsindən asılı olaraq
- 100 litr yanacağa;
- 100 t/km-ə;
- 100 km-ə;
- bir yürüşə;

695 Nəqliyyat təşkilatında sabit xərclər 3000 min manat, 1 t/km-ə dəyişən xərc 150 manat, yük dövriyyəsi 4 min man. t/km təşkil etmişdir. 1 t/km-in maya dəyərini hesablayın:

- 1300
- 900
- 650
- 1150
- 750

696 Nəqliyyat təşkilatında sabit xərclər 3000 min manat, 1 t/km-ə dəyişən xərc 150 manat, yük dövriyyəsi 6 min man. t/km təşkil etmişdir. 1 t/km-in maya dəyərini hesablayın:

- 1300
- 1150
- 750
- 650
- 900

697 Nəqliyyat təşkilatında sabit xərclər 3000 min manat, 1 t/km-ə dəyişən xərc 150 manat, yük dövriyyəsi 5 min man. t/km təşkil etmişdir. 1 t/km-in maya dəyərini hesablayın:

- 650
- 750
- 1300
- 1150
- 900

698 Avtomobil nəqliyyatında yanacağa olan tələbat hansı xərc norması üzrə hesablanır?

- bir yürüşə;
- 10000 t/km-ə;
- 10000 km-ə;
- 1 km-ə;
- yürüş məsafəsindən asılı olaraq

699 Avtomobil nəqliyyatında şinə olan tələbat hansı xərc norması üzrə hesablanır?

- yürüş məsafəsindən asılı olaraq
- 100 t/km-ə;
- 100 litr yanacağa;
- bir yürüşə;
- 100 km-ə;

700 Neft məhsulları maddəsi üzrə 1 t/km hesabı ilə xərclərin dəyişməsinə təsir göstərən əsas amillər:

- 1 km yürüşə yanacaq sərfi norması, yük dövriyyəsinin həcmi, avtomobilin illik hasilatı, maşının yükgötürmə qabiliyəyəti
- maşının qət etdiyi məsafə, 100 km-ə yanacaq sərfi norması, 1 litr yanacağın orta qiyməti, yürüşdən istifadə əmsalı, maşının orta yüklənməsi;
- yürüşdən istifadə əmsalı, maşının orta yüklənməsi, növbəlik əmsalı;
- yük dövriyyəsi, neft məhsullarının həcmi, maşının texniki sürəti;
- avtomobilin günlük işinin həcmi, daşınma məsafəsi, istismar sürətinin dəyişməsi;

701 Neft məhsulları maddəsi üzrə bir maşına hesabı ilə xərclərin dəyişməsinə təsir göstərən əsas amillər:

- yük dövriyyəsi, neft məhsullarının həcmi, maşının texniki sürəti;
- avtomobilin günlük işinin həcmi, daşınma məsafəsi, istismar sürətinin dəyişməsi;
- 1 km yürüşə yanacaq sərfi norması, yük dövriyyəsinin həcmi, avtomobilin illik hasilatı,
- maşının qət etdiyi məsafə, 100 km-ə yanacaq sərfi norması, 1 litr yanacağın orta qiyməti;
- yürüşdən istifadə əmsalı, maşının orta yüklənməsi, növbəlik əmsalı;